

ƏZİZ ƏLƏKBƏRLİ

QƏRBİ
AZƏRBAYCANIN
DİALEKTOLOJİ
LÜĞƏTİ

I



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

ƏZİZ ƏLƏKBƏRLİ

QƏRBİ
AZƏRBAYCANIN
DİALEKTOLOJİ
LÜĞƏTİ

I KİTAB

İRƏVAN ÇUXURU
(Vedibasar, Gərnibasar, Zəngibasar mahalları
və İrəvan şəhəri)

BAKİ – 2009

**Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur**

**REDAKTORU
VƏ ÖN SÖZÜNÜN
MÜƏLLİFİ:**

Nizami CƏFƏROV
*AMEA-nin müxbir üzvü,
filologiya elmləri doktoru, professor.*

RƏYÇİLƏR:

Həsən MİRZƏYEV
filologiya elmləri doktoru, professor;
Hüseyn İSMAYILOV
filologiya elmləri doktoru, professor.

Əziz Ələkbərli. Qərbi Azərbaycanın dialektoloji lüğəti,
1-ci kitab, İrəvan Çuxuru, Bakı, “Ağrıdağ” nəşriyyatı,
2009, -192 səh.

ISBN-9-789952-810899

Kitab Qərbi Azərbaycanın – qədim Türk-Oğuz yurdu olan
indiki “Ermənistan”ın bütün bölgələrinin dialektoloji lüğətini
əhatə edən çoxcildlik kimi nəzərdə tutulmuşdur. Hazırkı cild Ve-
dibasar, Gərnibasar, Zəngibasar mahallarını (Vedi, Qəmərli,
Zəngibasar rayonlarını) və İrəvan şəhərini əhatə edən İrəvan Çu-
xuruna həsr olunmuşdur.

**Ə 3202050000 Qrifli nəşr
064 - 2009**

© Ə.Ələkbərli, 2009.

REDAKTORDAN

Hamımız yaxşı bilirik ki, Azərbaycan adı ilə tarixdə və realliqda mövcud olan etno-mədəni məkan yalnız Azərbaycan Respublikası ərazisi ilə məhdudlaşdır. Bu məkanın hüdudları bir ucu Dərbənd, digər ucu Kərkük, Mosul, bir ucu Batum, Qars, digər ucu Təbriz, Qəzvin olmaqla Qara dənizdən Xəzər dənizinin bütün şərq və cənub sahilləri boyu böyük bir ərazini əhatə edir. Bu məkan Azərbaycan xalqının tarix səhnəsinə gəldiyi, doğub-törədiyi, formalaşlığı, bir xalq, bir millət olaraq özünü təsdiq etdiyi və dünyaya qəbul etdirdiyi məkandır.

Bu gün dünya ictimaiyyətinə “Ermənistən Respublikası” adı ilə təqdim olunan 29,8 min kv. km-lük böyük bir ərazi də həmin məkanın tərkib hissəsi, qədim Türk-Oğuz yurdu, ulu əcdadlarımızın oylaq, ovlaq, əkənək, biçənək, yaylaq və qışlaq yerləridir. Həm də Azərbaycan ölkəsinin sərhədi yox, mərkəzi regionlarındandır. Bunu təkcə dostlarımız yox, düşmənlərimiz də yaxşı bilir. Bilir, lakin bir çoxları müəyyən səbəblər üzündən özünü bilməməzliyə vurur və bizi də hər dəfə tarixi həqiqətləri dünya ictimaiyyətinə təzədən, hər dəfə yeni-yeni müstəvilərdə sübut etmək məcburiyyəti qarşısında qoyur. Bəlkə belə daha yaxşıdır. Çünkü biz bu həqiqətləri növbəti dəfə sübut etməyə çalışırkən hər dəfə unutduğumuz və unutmadiğimiz tarixi təzədən təkrar edir, bəzən özümüzə belə məlum olmayan yeni-yeni faktların izinə düşür, üstünə gedib çıxır, özümüzü bir az daha ətraflı, bir az daha dolğun öyrənir, dərk edir, tanrıyır və dünyaya da daha mükəmməl şəkildə tanıtmaq imkanı qazanırıq. Bu mənada, düşmənlərimiz öz cirtdan ağılları ilə əslində yenə bizə işləyirlər.

Son iyirmi ildə Qərbi Azərbaycan torpaqlarının tarixi, coğrafiyası, toponimikası, folkloru, abidələri, etnoqrafiyası, təhsili, şəxsiyyətləri və s. məsələlərlə bağlı çoxlu tədqiqatlar işiq üzü görüb. Biz hər dəfə sübut etmişik ki, bu torpaqların ən qədim dövrdən üzü bəri bütün maddi və mənəvi mədəniyyət sər-

vətləri Azərbaycan xalqına mənsubdur. Bunu sübut etmək o qədər də çətin olmayıb. Çünkü biz həqiqətin sorağında olmuşuq, bədxah qonşularımız kimi yalanları həqiqət kimi qələmə verməyə çalışmadıq. Lakin sübut etdiklərimizi nəinki dünyaya, hətta bəzən özümüzünküllərə belə qəbul etdirmək çox çətin olub. Bunun da məlum səbəbləri var. Çünkü biz tarixin müəyyən mərhələsində islam dinini qəbul edərkən islamaqədərki bütün mədəniyyətimizdən mənənən, ruhən bir müddət imtina eləmişik, sonra isə ümumiyyətlə imtina eləmişik. İmtina elədiklərimizin də bir hissəsi tarix səhnəsindən bütünlükə silinib, digər hissəsi də başqaları tərəfindən mənimsənilib, özünüküləşdirilib. Həmin mənimсənilən tarix, mədəniyyət başqa xalqın adına transformasiya olunarkən təkcə deformasiyaya, saxtalaşdırmağa məruz qalmayıb, həm də elə həmin deformativ şəkildə dünya ictimaiyyətinə, dünya elminə sırimib və öz həqiqətlərimiz dünyamı dolanıb təzə yarlıqla, təzə etiketlə, başqasının möhürü-şampi ilə özümüzə qayıdır, özümüzün, balalarımızın şüuruna yeridilib. İndi biz tarixi həqiqətlərimizi dünyaya qəbul elətdirmək üçün əvvəl öz şüurumuzu format eləməli, yalançı və yabançı elmi informasiyalardan təmizləməliyik.

Xoşbəxtlikdən, elə etno-mədəni hadisələr də var ki, onları saxtalaşdırmaq, başqa millətin adına mənimsəmək mümkün deyil. Onlar yalnız onu yaradan millətin sərvətidir və həmin millətin sərvəti olaraq da qalacaq. Lap həmin millət latin milləti kimi tarix səhnəsindən silinib getsə belə! Yəqin başa düşüldü ki, ilk növbədə söhbət dildən gedir. Təsadüfi deyilməyib ki, bir milləti məhv eləmək üçün əvvəl onun dilini əlindən almaq lazımdır. Deməli, bir milləti yaşatmaq, onu və onun olanları təzədən ona qaytarmaq üçün də ilk növbədə onun dilini özünə qaytarmaq lazımdır.

Bu gün düşmən işğalı altında olan Qərbi Azərbaycan (indiki Ermənistən) ərazisinin bizim olduğunu sübut edən faktorlardan biri də minillərdən bəri həmin ərazilərdə yaşayan soy-

daşlarımızın dil elementləri, xüsusilə leksikası, o cümlədən dialektologiyasıdır. Əziz Ələkbərlinin «Qərbi Azərbaycanın dialektoloji lügəti» kitabı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Yeri gəlmışkən qeyd edim ki, bu kitab Ə. Ələkbərlinin Qərbi Azərbaycan mövzusundakı araşdırmalarının mənqiqi davamıdır. Əgər o, «Qədim Türk-Oğuz yurdu - Ermənistən» kitabı ilə həmin ərazilərin Azərbaycan türklərinə mənsubluğunu o diyarın topominikası ilə sübut edirdisə, «Qərbi Azərbaycan» çoxcildliyində bu işi həmin ərazilərin tarixini, coğrafiyasını, etnoqrafiyasını, şəxsiyyətlərini və s. araşdırmaqla həyata keçirdi. Qərbi Azərbaycan folkloruna dair toplama materialları və araşdırmaları ilə həmin işi bu dəfə folklor müstəvisində reallaşdırıldı. Son vaxtlar Ə. Ələkbərlinini «Qərbi Azərbaycan abidələri» kitabı işıq üzü gördü və bu kitabla bir daha sübut olundu ki, müəyyən dövrə (konkret olaraq XV əsrin ortalarına) qədər o torpaqlar və o torpaqlar üzərindəki bütün tarixi maddi mədəniyyət nümunələri Azərbaycan xalqına mənsubdur.

Və nəhayət, hazırkı kitabında Ə. Ələkbərli Qərbi Azərbaycanda yaşmış soydaşlarımızın yaratmış olduğu daha bir sərvətə – dil özəlliklərinə, daha dəqiq desək, leksikasına sahib çıxmaga qalxır. Kitab Qərbi Azərbaycanın – qədim Türk-Oğuz yurdu olan indiki “Ermənistən”in bütün bölgələrinin dialektoloji lügətini əhatə edən çoxcildlik kimi nəzərdə tutulmuşdur. Hazırkı cild dünya elmi ədəbiyyatında Ararat//Ağrı-dağ vadisi kimi tanınan böyük bir ərazini – Vedibasar, Gərnibasar, Zəngibasar mahallarını (Vedi, Qəmərli, Zəngibasar rayonlarını) və İrəvan şəhərini əhatə edən İrəvan Çuxuruna həsr olunmuşdur.

Son zamanlar Azərbaycanın dialekt və şivələri ilə bağlı bir sıra tədqiqatlar aparılıb, yeni-yeni kitab və məqalələr ortaya çıxsa da, itirilmiş torpaqlarımız haqqında yazılanların dəyəri və əhəmiyyəti bizim üçün bir başqadır. Hər hansı bir etnos və ya etnik toplum minillərdən bəri formalaşıb yaşadığı

ictimai-sosial və təbii coğrafi məkandan qoparılıb başqa bir məkana atılanda onun əvvəlki məkanda əxz etdiyi bütün dəyərlər zaman-zaman forma və məzmun dəyişikliklərinə məruz qalır. Bu dəyişikliklərin bir qismi müsbət məzmun kəsb etsə belə, əvvəlki olmadığına görə əvvəlki ilə müqayisədə bəşəriyyət və elm üçün dəyərsiz və mənəsizdir. Ona görə də itirilmiş torpaqlarımız, o cümlədən Qərbi Azərbaycan mövzusundakı araşdırılmalarımızın sürətini və miqyasını təcili artırmalı və genişləndirməliyik. Bu, Qərbi Azərbaycanın dialekt və şivələrinə də eyni dərəcədə aiddir.

Dialekt və şivələr təkcə dilin leksik imkanlarının nümayişi deyil, təkcə millətin mənəvi xəzinəsinin hələ yiğilib-yiğışdırılmış, kənd-kənd, oba-oba səpələnmiş inciləri deyil, həm də bir çox tarixi həqiqətlərin gizləndiyi çiraqlar - semiotik işarələrdir. Bu çiraqları yandırmaqla bir çox qaranlıqları işıqlandırmaq olar. Qorxmaq lazıim deyil ki, çiraq heç vaxt dibilə işıq salmur. Onun dibi heç bizi lazıim da deyil, çünki heç kəs çirağın dibində oturmur, hamı çirağın işığında oturur. Bizə onun işığı lazımdır.

Dialekt və şivələr bəzən fərqiనə varmadan gündəlik işlətdiyimiz bir çox sözlərin, ifadələrin elə arxetiplərini ortaya qoyur ki, bunun həmin sözlərin etimologiyasını aydınlaşdırmaq baxımından, dilimizin tarixi qrammatikasını öyrənmək üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini demək belə artıqdır.

Ümidvarlıq ki, «Qərbi Azərbaycanın dialektoloji lügəti» çoxcildliyinin digər cildləri də yaxın zamanlarda işıq üzü görəcək və bu həm Azərbaycanın yeni dialektoloji lügətini və həm də yeni dialektoloji atlasını daha mükəmməl şəkildə ortaya qoymağa kömək edəcəkdir.

*Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor.*

– A –

ABADAN – abad. – *Eviniz abadan olsun.*

ACI ƏRİK – İrəvan Çuxurunda ərik növü. Cevizdən bir qədər balaca, yumru, sarı, acıtəhər, acı tumlu, şirəsiz, dadsız olurdu. Dağ kəndlərində daha çox yayılmışdı.

ACIXƏMRƏ//ACIXAMRA – xəmirə vurulan maya; çörək bişirilən zaman xəmirdən kiçik bir kündə götürülüb saxlanar və növbəti çörəkbişirmə zamanı həmin kündədən xəmir mayası kimi istifadə olunardı

ACIQICI – bişirilib yeyilən pencər növü

ADAX – uşağın ilk addımı, ilk yeri. – *Bu gedışnən körpə iki-üş günə adağa keçər.*

ADAXLAMAX – uşağın ilk addım atmağı. – *Uşax iməhdən bir müddət sora adaxlamağa başlıyır.*

ADAMCIL – insan qanına həris olan, adama hücum edən, adamyeyən. – *Deyillər, keşmişdə ajdığın tüğyan etdiyi vaxdarda adamcıllar peydə olubmuş.*

ADDAMA//ADDAMAS – çaydan, arxdan keçmək üçün düzəldilmiş keçid (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Uşaxlar addamaşdan addiyib arxin o tərəfinə keşdilər.*

AFATI ALINMAX – ölüm qurğusu basmaq, düşkünləşmək. – *Artıx neçə gün idı kin, kişinin afatı alınmışdı, dinib-danişmirdi.*

AĞ ƏRİK – İrəvan Çuxurunda ərik növü. İri, şirəli, az yayılan və kəmşirin idi. İyunun əvvəllərində yetişirdi.

AĞ GİLAS – gilasın bütün (ağ, sarı, qırmızı) növləri; meyvələri gilənardan (“vişnə”dən) iri, şirin, sulu və dadlı olardı. Erkən – mayın sonu-iyunun əvvəlləri yetişirdi.

AĞ TUT – İrəvan Çuxurunda tut növü

AĞAC-AĞAC – uşaq oyun növü. Bu oyun zamanı

uşaqlar 15-20 metrlik məsafəyə bir ağac sancar, sonra əllərindəki ağaclla onu nişana alıb atardılar. Kim nişana qoyulmuş ağacı vurub yıldırısa, o da udardı.

AĞAGÖRMƏZ – İrəvan Çuxurunda çəhrayı, yumru, sulu gilələri, seyrək salxımları olan üzüm növü. Üzümlərin ən tez yetişəni olduğundan keçmişdə ağanın xəbəri olunca koldan oğurlanıb yeyildiyi üçün bu adı almışdır.

AĞAINNƏ – nənə (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Mən ağainnəmi çox sevirəm.*

AĞAMİRZƏ – böyük qayın (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Mən ağamirzəmin xətrini çox işdiyirəm.*

AĞARTI – süd məhsullarına verilən ümumi ad. – *Kənddə süfrəmizdə həmişə cürbəcür ağartılar olardı.*

AĞCAMAYA – ağappaq//kök, gözəl qadın

AĞCANABAT – İrəvan Çuxurunda ərik növü. Ağ, dəyirmi, şirin, şirəli, dadlı olurdu. Geniş yayılmışdı. Yeyilir və qurudulurdu. Qurusu plov üçün əvəzsiz idi. İyunun əvvəllərində yetişirdi.

AĞIL – qoyun sürüsünü saxlamaq üçün hər tərəfi hasarlanmış yer. – *Coban sürüünü ağılı salıb gəldi.*

AĞIZƏMMƏZ – əfəl, iş bacarmayan, kəsərsiz. – *Kişi gərəh ağizəmməz olmasın.*

AĞNAĞAZ – keçmişdə imkansız ailələrin dəyirmanda 1 kq-dan 10 kq-a qədər növbəsiz dən üyütməsi; dəyirmançılar, adətən, bundan haqq almazdilar

AĞNAMAX – 1) arxası üstə uzanıb, yerdə o üz-bu üzə çevrilmək. – *Uzunqulax torpağın içində ağınyırdı;* 2) uçmaq, yixılmaq, dağılmaq, tökülmək, axıb gəlmək. – *Bir də gördülər dağ ağınyıb gəlir.* Və ya: *Camahat elə bir ujdan ağınyıb gəlirdi.*

AĞUZ – heyvanların doğuşdan sonra ilk gün ərzin-

də sağılan südü və bu süddən bişirilən xüsusi dələmə

AĞUZDANDIRMAX – təzə doğmuş qoyunun və ya inəyin ilk südünün (ağuzunun) təzə doğulmuş balanın ağızına sürtülməsi. Bu yolla təzə doğulmuş bala heyvan süd əmməyə öyrəşdirilirdi.

AĞZI İSTİ YERDƏ OLMAX – bərkə-boşa düşməmiş, təcrübəsiz olmaq. – *Hələ ağzin isti yerdədi, oğul!*

AĞZI PİŞ OLMAX – hamilə olmaq. – *Genə arvadın ağızı pis idi.*

AĞZIİSTİ – qorxmaz, sözünü deyən, sonu yaxşı görməyən. – *O, çox ağıziisti cavan idi.*

AXARRAMAX – yuyulmuş qab-qacağın üstündən su aşırmaq. – *Xanım arvad yuduğu qab-qacağı təmiz suda axarradixdan sora götürüb yola düzəldi.*

AXLO – oxlov. – *Ay qız, axlonu hara qoyubsan?*

AKUŞKA – pəncərə. – *Qızdar bütün günü akuşka-ları sildilər.*

ALA – al. – *Ala, bunu sana gətimişəm.*

ALA-TALA – ordan-burdan. – *O, kertmeni ala-tala vurub vəri başa çıxdı.*

ALAXANA-BALAXANA – altlı-üstlü imarət (alaxana – geniş evlər, balaxana isə evin üstündə tikilən məsardır). – *Qardaş, sən deyəsən alaxana-balaxana tikirsən.*

ALAQARSIX//ALAQARSAX – çörəyin üzünün bişib, içinin ciy qalması. – *Təndir iti olanda çörəh də alaqarsix olur.*

ALAQAŞQA – alnında ağ rəng olan. – *Alaqaşqa buzov başını silkəliyə-silkəliyə anasına tərəf qasdı.*

ALANA – içərisi qoz və şəkərlə doldurulmuş şaftalı qurusu. – *Qişda alana yeməyin bir başqa ləzzəti var.*

ALAŞA – zəif, ariq at. – *Onun bir alaşası var, heş nəyə yaramır.*

ALATORAN – yarımqaranlıq. – *Hava alatoran idi, bir azdan qarannix düşəcəhdı.*

ALAZDAMAX – 1. odda tüklərini ütmək. – *Alov onun qaşdarını alazdamışdır*; 2. adamı acılamaq. – *Xeyir ola, qarşına çıxanı alazdıyib keçirsən!?*

ALBUXARA – İrəvan Çuxurunda gavalı növü.

ALÇI – 1. Aşıq-aşıq uşaq oyunu zamanı aşıqların yanı üstə dikinə duruşuna verilən ad. – *O, aşixları necə atırdısa, onnar həmisiçə alçı düşürdülər*; 2. dimdik durmaq, şaxlı-şaxlı durmaq. – *Yenə gözümün qabağında nə alçı durubsan?*

ALIŞMA//ALİŞMALIX – bir neçə nəfərin pulla mal alıb aralarında bərabər bölüşdürüməsi. – *Mən sənnən alışmalix olmax isdəmirəm.*

ALLAŞMAX – təqib etmək, çəkişmək (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Bəsdi allاشdin, sən mənnən nə vax yola gedəcəksən?*

ALMALAN DEMƏK – işsiz-gücsüz olmaq, veyil-veyil gəzmək. – *Yekə oğlansan, amma bütün günü küçələrdə almalan deyirsən.*

ALMANLAMAX – qoltuğa vurub aparmaq

ALSINNAMAX – cana gəlmək, inkişaf etmək (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Torpağa vurdugumuz şitillər üş-beş günü alsinnıyar.*

AMBARI – İrəvan Çuxurunda qırmızı, yumru, kəmşirin, qalın qabıqlı, iri tumlu üzüm növü. Avqustun əvvəllərində yetişir vəancaq yeməyə yarayırdı. Son zamanlar becərilmirdi.

ANADAN ƏMDİYİ SÜD BURNUNDAN GƏLDİ – çox əziyyət çekdi. – *Bu iş düzəlincə anadan əmdiyim süd burnumnan gəldi.*

ANAHADDIX – xüsusiyyətçilik (daha çox Zəngi-

basar mahalı üçün tipikdir). – *Anahaddix vaxdının da öz qanunnarı vardı.*

ANCORNU – qəribə, qeyri-adi, eybəcər. – *Bu ancornu paltarrarı haradan alıb geyinirsən, başım çıxmır.*

ANDIR – ölü paltarı, ölüyə məxsus əşya, pis şey.
– *Bu kimin andırıcı, atılıb bura?*

ANQULLAĞI ÇIXMAX – çox arıqlamaq. – *Yaman xarab olubsan, anqullağın çıxıb.*

ANQUT – arıq adam

ANNAX – qanacaq, mərifət, başa düşənlik. – *Adanda annax yaxçı şeydi.*

ANŞİRTMAX – aydınlaşdırmaq, müəyyənləşdirmək. – *Mən axıra qədər anşırda bilmədim kin, o qaran-nıxdakı kim idi.*

ARA – gah. – *O, ara danışır, ara da yazırdı.*

ARAM-QƏRƏM – fasılə, tənəffüs. – *O, aram-qərəmsiz işdiyirdi.*

ARAMIN-QƏRƏMİN OLSUN – yəni bir dincəl, fasılə et, səbrli ol. – *Bala, aramın-qərəmin olsun, bu qədər işdəməzdər.*

ARANI DAĞA APARMAQ, DAĞI ARANA GƏTİRMƏK – çox fikir etmək. – *Yatağıma uzandıxdan sonra xeyli vax yata bilmədim, səhərə qədər aranı dağa apardım, dağı arana gətirdim.*

ARAŞQIN – araqcın. – *O, başına həmişə araşqın qoyardı.*

ARĞI – ağrı. – *O, sol qolunda bərk arğı hiss edirdi.*

ARĞIMAX – ağrımaq. – *Son zamannar tez-tez arğıyıram.*

ARXAC – 1. su daşıyanın kürəyini, ciynini ağırtmaq üçün su sənəyinin aşağısından taxılıb başına qədər gələn, parçadan tikilən yumşaq altlıq; 2. yayın istisindən

daldalanmaq üçün qoyun, mal yatağı

ARXADAN – dəvə qatarında sonuncu dəvəyə verilən ad

ARI ƏRİK – İrəvan Çuxurunda ərik növü. Xırda, yumru olurdu. Çox şirin deyildi, çox yeyilmirdi və çox becərilmirdi, amma çox məhsuldar olurdu.

ARTIM – gəlir. – *Qoyunçulux heyvandarrixda ən artımnı sahə hesab olunur.*

ASMA – üzümün, armudun qış üçün asılıb saxlandığı xüsusi çubuq-meyvə. – *Siraynan düzülmüş asmalar adamın ağzını sulandırırdı.*

ASMA DAMI – qış tədarükü olan meyvə-üzüm asmalarının saxlandığı otaq-dam – *Kənddə bizim ayrıca asma damımız vardı.*

ASÜKÜN – naşükür (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Adam gərək asükün olmasın.*

AŞIX-AŞIX – xirdabuynuzlu mal-qaranın dizindəki oynaq sümüyü ilə (aşıqlarla) olan uşaq oyunu. Bu oyun zamanı oyunçu uzaq məsafədən çirtma ilə öz aşığıni başqa aşağı tuşlayıb vurar, rəqib oyunçunun aşığını aşırıb udardı. Belə aşıqlara **telan** deyilər və onların aşıqlar arasında xüsusi nüfuzu olardı. Hər uşağın cibində bir-iki ovuc aşiq olardı. Görünür, "uşaq aşiq yiğan ki mi..." məsəli də buradan yaranmışdır.

AŞIXLAMAX – gözaltı etmək. – *Oğul, eşitmişəm qonşunun qızını aşixłyibsan, allah xeyirə calasın.*

AŞIRMA ŞALVAR – çiyindən keçirmə qayışa əyində saxlanan şalvar. – *O, aşırma şalvarını əyninə keçirib qapıya yaxınlaşdı.*

AŞQARA – plovun xuruşu, qarası

AŞŞAĞI – aşağı

ATDANMAX – rədd cavvabı almaq. – *Atdan ə,*

səninkiynən mənimki tutmaz.

ATIL-BATILDI – istiliyin içində yanır

ATMA – evin, damın üstünü örtmək üçün divarların üstündən atılan ağaç. – *Hörgü başa çatdixdan sora us-dalar evin atmalarını atdırılar.*

AVARDA QALMAX (DARVAZA-QAPI, ADAM)

– 1. kilidsiz, açıq qalmaq (qapı). – *Bala, evdən çıxanda qapını avarda qoyma; 2. üst-başı açılmaq, açıq qalmaq. – Üsdünü ört ə, avarda qalıbsan.*

AVAZIMAX – rəngi qaçmaq. – *Qorxudan uşağın rəngi avazımışdı.*

AYAĞINA KƏRƏNTİ BAĞLAMAX – hamı ilə yersiz dava etmək, üz-göz olmaq. – *Yekə arvadsan, az ayağına kərənti bağla.*

AYAĞINI TƏRƏZİYƏ DÜZ QOYMAX – ədalətli olmaq. – *Ayağını tərəziyə düz qoy, yoxsa qarşında məni görərsən.*

AYAMA – ləqəb. – *Kənddə ayamasız adam çətin tapıla.*

AYANDA-ŞAYANDA – hərdənbir, ayda-ildə bir. – *Ayanda-şayandda bir dəfə üzünü görürüh, o da belə.*

AYAZIMAX – 1. xəstəlikdən ayılıb özünə gəlmək. – *Xəsdə bu gün bir az ayazıyıb, deyəsən, üzü bəridi; 2. sakitləşmək, açılmaq. – Günortaüstü hava ayazıdı.*

AYIN-ŞAYIN – açıq-aşkar. – *Bu adam ayın-şayın bizi aldatdı.*

AYNA – 1. pəncərə; 2. güzgü; 3. şüşə

AYRANAŞI//QATIĞAŞI – dovğa. – *Bir yaxçı ayra-naşı olsayıdı, doyunca yeyərdiḥ.*

AZĞINTI – əslili-nəslili bəlli olmayan adam, küçə adamı, avara. – *Bala, hər azğıntı ilə oturub-durma, ziyan çə-kərsən.*

– B –

BAB – tay, özünə bərabər. – *Qohum olanda çalış özünə bab adamnan qohum ol.*

BABAL YUMAX//BABALINI YUMAX – günahına batmaq. – *Mən həş vax babal yumamışam, indi də həş kəsin babalını yumağ isdəmirəm.*

BACA-BACA – Novruz bayramının birinci günü. “Kiçik bayram” da deyirlər. Keçmişdə həmin gün bacadan yaylıq atıldığı üçün bu adı almışdır. – *Sabah bacabacıdır, o biri gün işə Böyük bayram.*

BACILIX – yaxın rəfiqə. – *Onnar uşaxlixdan bacilixdilar.*

BAD – kürənin, təndirin divarı, kərpici. – *Təndirin badı nə qədər qalın olsa, o, bir o qədər gec soyuyar.*

BADAMÇA – cır badam

BADAMI ƏRİK – İrəvan Çuxurunda ərik növü. Üç cür olurdu: **ağ, sarı, qırmızı**. Ağ növü toyuq yumurtasından azca kiçik, şirin və dadlı, şirəli, qalın qabıqlı, şirin tumlu olurdu. Sarı növü azca böyük, amma nə çox şirin, nə çox dadlı, nə çox sulu idi. Üçüncü növü **şalax** adlanırdı. Toyuq yumurtasından böyük, sulu idi. Bir tərəfi qırmızı, digər tərəfi sarımtıl olurdu. İyunun 20-cən yetişirdi. Geniş yayılmışdı və məhsuldar idi. Yemək və kompot üçün çox yararlı idi.

BADİŞ – ayaq baldırlarının görünməməsi üçün yan istisində pəncəsi kəsilmiş, dizdən topuğa qədər olan corab. – *Ana-nənələrimiz yayda həmişə badiş geyərdilər.*

BADOŞ – 1. ayaqqabı allığı materialı. – *Altı badoş başdax qarda möhkəm sürüşür;* 2. üzü bərk adam. – *Sən nə badoş adamsan.*

BADYA – içində süd və ya su doldurmaq üçün mis-

dən, saxsından və s. düzəldilən altı gen qab. – *Sənəm xala badyanı götürüb inəyi sağmağa getdi.*

BAFA – biçinçinin bir əli doluncaya qədər biçdiyi taxıl

BAĞ – biçilmiş taxılın 3-4 bafasının birləşdirilmiş bağlaması, biçilmiş ot dəstəsi. – *Biçinçilər taxıl bağlarını arabalara yiğib, kəndə yola saldılar.*

BAĞDAMAC – daha çox yaylağa gedəndə və yaylaqdan qayıdanda bisirilən balaca şirin çörək növü

BAĞDATI – kənarları saçaqlı kələğayı növü. – *Anamın gülü özünnən gözəl bir bağdatısı var.*

BAĞIR – 1. qaraciyər. – *Heyvanın bağır-öfgəsinənən gözəl cız-bız olur; 2. qəlb, ürək. – Mən səni illərcə bağrı-min başında saxlamışam.*

BAĞKƏSMƏ – üzüm tənəyini aqrotexniki qaydalara uyğun arıtlama prosesi. – *Havalalar isdiləşir, gərəh sabah bağlı kəsəm.*

BALAX – 6-7 aylıq camış balası. – *İrəvan Çuxurunda camışın balasına balax deyillər.*

BALAXANA – evin üstündə əlavə tikilən balkonlu otaq. – *Deyilənə görə, balaxana yayda sərin olur.*

BALDIRĞAN – su hövzələrində bitən yabanı bitki. Baldırğan əsasən bulağın gözündə, suyun duru yerində bitərdi. Elə ki, su bulandı – o yerdə baldırğan bitməzdı. – *Yaylaxda uşaxlarnan dəriyə düşüb baldırğan yıgar, sora da onu ləzzətnən yeyərdiḥ.*

BAMBILI – yüngülxasiyyət, təlxək. – *Adam bambili olmaz.*

BAMYA/BAMIYA – paxlalılar fəsiləsindən zülalla zəngin bitki. – *Son zamannar Zəngibasarın kənddərində çoxlu bamya əkilirdi.*

BARATASI QALMAX – tamam dağıdılıb, tör-tö-

küntüsü qalmaq

BARDAN – iri kisə. – *Pambıxçılar pambiğı fartux-lara yiğib gətirib sahənin başında pambix bardannarına doldururdular.*

BARI – heç olmasa. – *Barı sözünün ağası ol.*

BASARATI BAĞLANMAX – key kimi olmaq. –
Elə bil birdən-birə basaratım bağlandı.

BASDIRMA – 1. kabab üçün sirkə və soğana yatırılmış ət. – *Əti basdırma edilməmiş kababin ləzzəti olmaz*; 2. hisə verilmiş ətdən hazırlanmış süfrə yeməyi. – *Son zamannar İrəvan Çuxurunda basdırmasız toy süfrəsi olmazdı*; 3. ət-kartof-soğan-pomidor və s.-dən ibarət xörək növü; Zəngibasar mahalında xörəyin bu növünə **əcəb-sandal** və ya **əcəb-sandalın döşəməsi** deyirdilər. – *Gəl, ay oğul, yaxci basdırma bışırmışəm.*

BASMA – keçmişdə mal peyininin bayıra tökülb, ayaq altda tapdanmış hali, bundan sonra o, bel ilə kəsilib kərməyə çevrilir və yanacaq kimi istifadə olunurdu; **basmaq** sözündəndir. – *Onnar evin arxasına basma tökmüş-dülər.*

BASMADARINI DOLANDIRMAX – birtəhər yamaq, başını saxlamaq, kasıbçılığını etmək

BASMARTDAMAX – qamarlamاق, kobud şəkildə qucaqlamaq. – *Məşədi İbad Gülnaz xanımı basmartdıyıb öpməh isdiyəndə ağlına gəlmirdi kin, örpəyin altındakı Sərvərdi.*

BASMƏMMƏDİ – başdansovdu, keyfiyyətsiz. –
Hara tələsirsən, adam kimi işlə, basməmmədi eləmə.

BAŞ PENİR – Pendir dələməsini sözəyə töküb, suyu bir qədər çəkiləndən sonra sözəyin ağızını burub, üstünə yastı daş qoyar və əmələ gələn yastı pendir başına “baş penir” deyərdilər. – *Yaylaxda baş penirin içində sarıcıçəh də*

atardılar.

BAŞAX – biçindən sonra yerə tökülən sünbül, bug-da qalıqlarının təzədən toplanması. – *Biçinnən sora arvaddar başağa çıxardılar.*

BAŞARAT – bacarıq. – *Deməynən dəyil, hər işdə insanın gərəh başarıtı olsun.*

BAŞAYAX – 1. kəlləpaşa, xaş (xörək növü). – *Kamil başayağı qabağına çəkib, doyunca yedi*; 2. kəllə-mayallaq. – *Onun başayax işnən əvvəldən arası yox idi.*

BAŞDANSOVDU – üzdən, mahiyyətə varmadan. – *Xahiş eliyirəm, həş vax başdansovdu iş görmə.*

BAŞIBAĞLI OLMAX – ərdə olmaq

BAŞDIX – oğlan evi tərəfindən qız evinə toydan qabaq verilən pul, qoyun, varidat, südpulu. – *İrəvan Çuxurunda toydan qabax qız üçün başdix almax adət idi.*

BATIRMA – pomidor, badımcan, kartof, lobya, biber və s.-dən ibarət olan yemək növü. – *Yenə könlümə batırma yeməh düşüb.*

BATMAN – 1. çəki ölçüsü, 14 girvənkə; 2. çoxlu, lap çox. – *Sənin bir sözünü bir batman balnan yeməh olmaz.*

BATMAN-BATMAN DANIŞMAX – yekə-yekə danışmaq. – *O, ağızını açan kimi batman-batman danışmağa başdadi.*

BAVARD ELƏMƏK – davam gətirmək, dözmək. – *O arvad kin, bu qədər vax səndə bavard eliyib oturub, demək, qəhrəmandı.*

BAY OLMAX – xoşbəxt olmaq, yarımaq (daha çox kinayəli məzmun daşıyır). – *Biz bay oldux, qaldın sən.*

BAYANQU OLMAX – yuxudan vaxsız oyanmaq

BAYRAM AXŞAMI – Novruz bayramının birinci günü. Həmin günə **Baca-baca**, **Kiçik bayram** da deyilir.

– Bayram axşamı hamı öz evində olmalı, ailədə hamı bayram süfrəsinin arxasına yiğilmalıdır, qayda belədir.

BAYRAMÇALIX – bayram payı. – Bayram axşamı uşaxlar qapı-qapı gəzib həvəsnən bayramçalix yiğirdilər.

BAYRAMLAŞMAX – 1. bir-birinin bayramını təbrik etmək. – O, irəli yeriyib yol kənarında dəsdə ilə dayanan adamın hamisynan bayramnaşdır, 2. bayram təbrik üçün yaxın və doğma adamları ziyarətə getmək.
– Onnar əmisigilə bayramnaşmağa getmişdilər.

BAZBURT//BAZBURUT – boy-buxun. – Bazburutunnan ciddi adam olduğu annaşılırdı.

BECİRD ELƏMƏK –becərmək (daha çox Zəngibasar mahalı üçün tipikdir)

BEÇÇƏ – balaca, xırda

BEDAMAX – kefsiz. – Bu gün çox bedamax görüñürsən.

BEDDAM//BƏDDAM – bədnəm, biabır, rüsvay. – Günah özündədi, el içində beddam oldu.

BEH-BAZAR – etibar. – Bu işdə ona etibar eləməh olmaz, onun behi-bazarı yoxdu.

BEHTİN//BEYTİN – bivec, pis, yararsız. – Qonşunun çox behtin bir qızı var idi.

BEKARA – 1. pis, yararsız. – Bu iş sana layix dəyil, bekara işdi; 2. bir az, bir qədər. – Bekara kənara çəkil.

BELÇƏ – xəkəndaz (daha çox Zəngibasar mahalı üçün tipikdir). – O, belçəni gətirib zibili yiğdi.

BELƏTİ – bir bel ağızının yer qazan zaman götürə biləcəyi torpaq yükü. – Suçu bir neçə beləti ilə suyun qabağını kəsdi.

BEŞÖRƏT – yönələmsiz, kifir. – Mən onun kimi beşörət adam görməmişəm.

BEŞÜVÜR//BEŞUUR – əlindən iş gəlməyən, bac-

rıqsız, heç nəyə yaramayan. – *Allah hes kəsə beşüvür övlad verməsin.*

BETSƏ – kimi (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Gələn betsə aləmi bir-birinə vurdu.*

BEYVƏND – besəmt. – *Beyvənd olarsan, qaynar su töküller üsdünə.*

BEZAR OLMA – təngə gəlmə. – *Bu işdən elə bezar olmuşam kin, heş deyiləsi dəyil.*

BƏ – bəs. – *Bə mən sana əvvəldən demişdim axı.*

BƏBƏ – körpə uşaq

BƏBƏCCƏ – körpə uşuq. – *O, yekə oğlan olsa da, yenə özünü bəbəccə kimi aparırdı.*

BƏLƏNQAZ – kasıb, acından ölənin biri

BƏLGƏ – adaxlanmış oğlan evindən qız evinə gəndərilən ilk nişan şeyləri. – *Sabah axşam qonşunun qızına bəlgə gələcəyini məhlədə hamı bilirdi.*

BƏLİM – dari və çəltik küləşi

BƏLLƏ – qulağı xırda qoyun, quzu

BƏNCO – çirkin, eybəcər (adam). – *Allah hes kəsə belə bənco qız qismət eləməsin.*

BƏNDƏM – taxıl dərzini, ot xorumunu bağlamaq üçün ip kimi hörülmüş küləş

BƏNÖVŞƏ-BƏNÖVŞƏ – İrəvan Çuxurunda qızlarla oğlanların birgə oynadıqları oyun növlərindən biri. Bir-birindən 5-10 metr aralıda əl-ələ verib, bir xətt boyu düzülən iki dəstə sözlə deyişər, sonra “bənövşə”, “bəndə-düşə”, “bizdən sizə kim düşə?” deyişməsi ilə əks tərəfdən bir oyunçunun adı çəkildərdi. Həmin oyunçu əks tərəf dəstəni yarıb keçsəydi, bu dəstədən bir nəfəri özü ilə apardı. Yarıb keçə bilməsə, özü həmin dəstədə qalardı. Axırda adamları tükənən dəstə uduzmuş sayılardı.

BƏRK (adam) – xəsis (adam). – *Ömrümdə onun ki-*

mi bərk adam görməmişəm.

BƏRMEYİT OLMAX – yarımcان, ölümcül olmaq, gəbərmək üzrə olmaq. – *O, bir yumruğnan rəqibini bərmeyit elədi.*

BƏRRƏDAYI – özbaşına. – *Uşağı gərək bərrədayı böyütmüyəsən.*

BƏRT – bərk

BƏRTDƏN – bərkdən. – *Bir az bərtdən danış.*

BƏRTİK//BƏRTİY – soyuqdan bərkmiş yara. –

Yaram bərtih eliyib.

BƏTDƏMƏK – bənd eləmək, bağlamaq; birinə calamaq, sırimaq. – *Axır kin, birtəhər qızı oğlana bəttədilər.*

BƏTULLA – yallı rəqsinin bir növü. Yallı oynayanlar, adətən, Köçəri havasından sonra Bətullaya keçərdilər. Bətullada adamlar qol-qola tutar, hər addımdan bir dizlərini bükər və irəliyə doğru tullanardılar. Bətulla surət və çeviklik tələb etdiyindən onu, əsasən, cavanlar oynayardılar. Ehtimal etmək olar kin, Bətulla ilkin variantında “**Bərkullan**” şəklində olmuşdur (yerli dialektə **bərk** sözü **bərt** şəklində tələffüz olunurdu).

BIDIX – yiğimdən sonra sahədə qalan meyvə və ya üzüm qalıqlarının təzədən toplanması. – *Uşaxlar alma bağına bidığa getmişdilər.*

BIDIXLAMAX – ağacın əlçatmaz yerlərində qalan son meyvələri dərmək. – *Onnar bağa girib ağaşdardan seyli alma bidixladılar.*

BITRAX//PITRAX – 1. tikan növü, əsasən qoyunquzunun yununa yapışıb qalardı. – *Yolların qıraqı bitrağnan dolu idi;* 2. dolu, çoxlu. – *Bu il ağaşdarda məhsul bitraxdı.*

BİC//BİJ – 1. ağacın dibindən çıxan cavan zoğ. – *Ağacın bijdərini vaxtında yolub atmasan, onu güjdən*

salar, 2. atası məlum olmayan. – *Bir elə bicimiz əskihdi,*
3. hiyləgər. – *O, bij-bij gülməyə başdadi.*

BİCƏLƏ – arif, çoxbilmiş (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Qonşumuzun arvadı yaman bicełə arvaddı.*

BİCƏNNƏ – çoxbilmiş, dəcəl uşaqlara verilən ad. –
Allah saxlasın, çox bicənnə uşaxdı.

BİKƏ – bir tikə. – *Bikə o yana çəkil.*

BİLDİRÇİN BUDU – İrəvan Çuxurunda armud növü. Kiçik, uzunsov, nazik qabıqlı, yaşılımtıl, kəmşirin, ətirsiz, dadsız, yayda yetişən, az yayılan növ idi.

BİR DƏHƏ – bir dəfə. – *Bir dəhə demişəm, bir də təkrar edirəm...*

BİR DƏHƏLİK – bir dəfəlik, bir yolluq. – *Bu məsələni birdəhələh həll etməh lazımdı.*

BİR DƏHƏMƏ – bir dəfəyə. – *O, istəkandakı suyu bir dəhəmə başına çəkdi.*

BİR SOLUX//BİR SOLUĞA – bir nəfəsə, ara vermədən, fasiləsiz. – *O, uşağı bir soluğa döyürdü.*

BİR YOL – bir dəfə. – *Adama sözü bir yol deyəllər, min yol yox.*

BİRƏTİ – 1. bir yerdə, birlikdə. – *Onnar yola birəti çıxdılar; 2. birdəfəlik. – Birəti bu məsələni qutarmax lazımdı.*

BİR YOLLUX – bir dəfəlik. – *Gəl bu məsələni bir-yollux həll edək.*

BİŞ-DÜŞ – xörək, yemək. – *Cox tez məlum oldu kin, təzə gəlinin əlinnən biş-düş gəlmir.*

BİŞİRMƏK//PİŞİRMƏK – xorək hazırlamaq. – *Axşama nə bişiribsən?*

BİŞMƏ QURBAN – İrəvan Çuxurunda qurbanlıq növü. Müəyyən niyyət üçün xüsusi bəslənmiş qoç kəsilər,

bu mərasim kəndin ən böyük evində keçirilər və kəndin bütün əhalisi iştirak edərdi. Mərasimə kəndin ən mötəbər aqsaqqalı və ya seyid övladı rəhbərlik edərddi. Qurban kəsiləndə onun əti doğranmaz, yalnız oynaqlardan ayrılar, sonra qazanlara doldurulub bişirilərdi. Ət sümükdən ayrılan qədər bişirilər, sonra əti sümükdən ayırib, didib, iri teştlərə yiğardılar. Bundan sonra həmin əti lavaş çörəyin arasına qoyub kəndin bütün əhalisinə paylayardılar. Mərasim başlanandan qurtarana qədər dualar oxunardı. Ətin qazanda qalan suyuna yarma töküb bişirər, camaata paylayardılar. Sümükləri isə qoçun dərisinə büküb əl-çatmaz yerdə torpağa dərin basdırıldır ki, heç vəhşi heyvanlar da tapa bilməsin.

BİŞMƏCƏ//PİŞMƏCƏ – istidən səpmə, istidən bədəndə əmələ gəlmış yara. – *İstdidən uşağın ayaxları bişməcə olmuşdu.*

BİŞMİŞ//PİŞMİŞ – xorək. – *Bışmiş hazır olanda xəbər verəcəm.*

BITİLİ//PİTİLLİ – əl dəyməmiş, bütün məhsulu üstündə olan. – *Qoca ona görə hirsənmişdi kin, uşaxlar məhz bitili bağa girmişdilər.*

BİTMƏK//PİTMƏK – kökəlmək. – *Son bir ildə o, yaxşıca bitmişdi.*

BİZ – 1. İrəvan Çuxurunda oğlan uşaqlarının oynadığı oyun növlərindən biri. Ucu yonulmuş yarımmetrik ağaclarla (**bizlərlə**) oynanardı. Birinci oyunçu var gücü ilə öz bizini yerə cirpar, mümkün qədər dərinə batırar, o birilər isə öz biz ağacları ilə yerdə olan bizi və ya bizləri vurub yixmağa çalışardılar. Yıxılmış bizi yıxan adam udmuş sayılardı və yıxdığı bizi götürərdi. Bu şərtlə ki, öz bizi yerə sancılmış olsun; 2. biz oyununu oynamaq üçün ucu yonulmuş yarımmetrik ağaclar.

BOCCA//BOZCA – üzə düşən ağı rəngli ləkə. – *Genə uşağıın üzünü bocca götürüb*

BOĞAZ OLMAX – kiminsə yanında nəyə görəsə gözükölgəli olmaq. – *O, heş vax heş kəsin qarşısında boğaz olmuyub.*

BOĞAZ OTARMAX – başqasının hesabına yeyib-içmək. – *Onun işi-güçü onun-bunun qapısında boğaz otarmaxdı.*

BOĞAZDAMAX – boğazından tutub başını kəsmək. – *Qəssab bir andaca heyvanı yerə yixib boğazdadi.*

BOĞAZDI (adam) – iştahlı, çox yeyən (adam). – *O, çox boğazdı adamdı.*

BOĞAZGƏLMƏ – angina olmaq. – *Uşağıın boğazı gələndə onu mütləq sığarramax lazımdı.*

BOĞAZINA ÇATI SALMAX – özünü xəsisliyə qoymaq. – *Yekə kişisən, az boğazına çatı sal.*

BOĞAZINI ÇATIYA SALMAX – inadkarlıq etmək

BOĞAZORTAĞI – ortada yeyib qırqaqla gəzən, müftəxor. – *Biri bir iş görür, on nəfər boğazortağı çıxır meydana.*

BOĞMA – ikiəlli qarama çıxarmaq. – *Qarı arvad qonşu qızın arxasınca boğma çıxartmağı da unutmadı.*

BOĞMA İSTƏKAN – armudu stəkan. – *Çayı gərəh boğma istəkanda içəsən, yoxsa ləzzət vermir.*

BOĞMALANMAX – yemək. – *Ala, boğmalan.*

BOĞUŞMAX – dalaşmaq. – *Heş nəyin üstündə boğuşmax uşaxların peşəsidir.*

BOLUNA-SALINA – kifayət qədər, qədərindən artıq. – *O, hər şeyi boluna-salına işdətməyə vərdiş eləmişdi.*

BOMBALAMAX – loğmalamaq, iri tikənlərlə udmaq. – *Maşallah, yaxçı bombalyırsan.*

BORDAĞA BAĞLAMAX – kökəltmək məqsədi ilə

bəsləmə. – *Heyvannar üç ay idi kin, bordağɑ bağlanmışdı.*

BORDAX – ev heyvanlarının kökəltmək məqsədilə bağlanıb yemlənməsi. – *O, bir müddət sora kəsəcəyi mal-ları bordağɑ bağlamışdı.*

BOŞBÖYÜR – qarın nahifəsinin aşağı sol tərəfi. – *Boşböyrüm arğıyır.*

BOY VERMƏK – özünü öymək, tərifləmək. – *Özü-nə az boy ver, guya bu camahat səni tanımir?*

BOYLU – hamılə. – *O, ayağa qalxıb, yerini boylu qadına verdi.*

BOYLUM – beləliklə, xülasə. – *Boylum, başdadı söhbətə.*

BOYNUNU SAMIYA DÖYMƏK – işdən boyun qaçırmak

BOYUNDURUX – öküzün boynuna keçirilən, qoyulan ağaç, taxtadan qayrılmış alət. – *Cütçü öküzdəri boyunduruxdan açıb otdağɑ buraxdı.*

BOZARMAX – hirslenmək, əsəbləşmək. – *Son zammannar o, hamının üsdünə bozarırdı.*

BOZ AY – qışın son ayı, fevralın 22-dən martın 21-ə qədər olan dövr. – *İlin boz ayı havalar həmişə sərt keçir.*

BOZOĞLAN – bişirilib yeyilən pencər növü

BOZPÖRT – ətin soyutması, bozartma. – *Qaba bir az bozpört qoy, acmışam.*

BÖKƏN – kömbə (çörək növü)

BÖYƏN – qoyunun duru peyin ifrazatı

BÖYÜHCƏLİK – böyüklük. – *O, bütün ailəyə böyükcəlih etməyə başdamışdı.*

BÖYÜK BAYRAM – Novruz bayramının ikinci (il təhvil olunandan sonrakı) günü. Bu bayramda adamlar bir-biri ilə bayramlaşmağa gedər, öz yaxınıni, qohumunu

bayram payı ilə yad edərdilər. Bu pay bayram şirniyyatından və hər hansı bir “xələt”dən ibarət olardı.

BÖYÜK ÇİLLƏ – qışın ilk 40 günü

BÖYÜR – kənar, yan, yaxın. – *Bir az böyürə çəkil, mən də oturum.*

BÖYÜTKƏN – sünbüldə taxılın yetişən vaxtı. – *Taxılın böyütkən vaxtıdır.*

BU HEYNƏDƏ – bu dəmdə, həmin anda. – *Bu heynədə qapı açılıb, uşaxlar çığırışa-çığırışa evə doldular.*

BU QƏRTƏN//BU XƏRTƏN – bu qədər. – *Bu xərtən fikirrəşinçə, sən də dur bir işin ucundan yapış.*

BUDAMA – ağacları arıtlama, budaqlarını aqrotexniki qaydalara uyğun kəsmə. – *Kənddə təsərrüfatdar-da budama başdampışdı.*

BUDAMAX – döymək, əzişdirmək. – *O, uşağı o ki var budadı.*

BUĞ – buخار. – *Xörəyin buğu evi başına götürmüştü.*

BUĞAL – bu tərəf. – *Uşaxlar qaça-qaça bugala getdilər.*

BUĞLAMA – ətin azacıq su ilə öz bugunda bişirilməsi, bozartma. – *Buğlamanın ətri adamıbihuş edirdi.*

BULAĞ OTU – bulaq başında bitən, bişirilmədən yeyilən yabani bitki növü

BUXÇA – boxça. – *O, buxçasını qoltuğuna vurub çıxdı.*

BULAMA – təzə doğan mal və qoyunun ikinci, üçüncü günkü südündən hazırlanan yemək. – *Bulamanı bişirəndə gərəh dayanmadan qarışdırılan kin, çürüməsin.*

BULAMAC – çörək bişirmək üçün acıxəmrədən hazırlanan un horrası. – *Bulamacı gərəh sərin yerə qoyasan*

kin, xarab olmasın.

BULANDIRIX – bulanıq, çirkli su. – *Su çox bulan-
dirix gəlir.*

BULUD – iri çini qab, sini. – *Ev yiyəsi plovu ortuya
buludda verdi.*

BULUM-BULUM BULANMAX – ariqlığından
ayaq üstə güclə dayanmaq. – *Xəstəlihdən yenicə qalxmış
qadın o qədər arıxlamışdı kin, geydiyi paltarın içində bu-
lum-bulum bulanırdı.*

BURCUTMAX – 1) rəqs edən zaman sindırmaq nö-
vü; 2) fikrindən daşınmaq. – *Bilirsən nə var, gəl burcut-
ma, sözünü açıq de.*

BURMAC – buraraq çımdıklımək. – *Qarı danışa-
danışa gəlinin böyründən bir burmac götürdü.*

BURNUYELLİ – lovğa. – *Cavannıxda hamı bir az
burnuyelli olur.*

BURUM – dəfə, kərə. – *Xörək bir burum qaynadı.*

BURUNNAMAX – boz sıfət göstərmək, yola ver-
məmək. – *Hamının onu burunnadığını görən oğlan səhv
etdiyini başa düşdü.*

BURUNTAX – heyvanın burnuna keçirilçən ip, kən-
dir. – *O, heyvanın buruntağını açıb çölə buraxdı.*

BUSƏRİM//BU SƏFƏRİM – 1. bu dəfə. – *Gəl bu-
sərim məni çox sorğu-suala tutma; 2. xülasə. – Busərim,
o, sözünü deyib yola düzəldi.*

BUŞQAX//PUŞQAX – evin bucağı, künc. – *Yetim
qız bayaxdan evin buşqağında çömləlib qalmışdı.*

BUYUZ//BUYÜZ – bu tərəf. – *Sənnən xahiş eliyi-
rəm, buyuza bir də ayağın dəyməsin.*

BÜLÖV DAŞI – bıçaq, ocaq, kərənti, balta, kərki iti-
ləyən daş. – *Uşax bülöv daşını getirməyə getdi.*

BÜLÖVLƏMƏK – itiləmək. – *O, kərəntinin ağızını*

yaxşıca bülövlədi.

BÜLÜRCÜK – göy lobya (daha çox İrəvan şəhəri üçün tipikdir).

BÜRÜNCƏK – üz-gözü örtmək üçün yaylıq. – *Büruncəyim genə evdə qaldı.*

BÜRÜNCƏKLƏNMƏK – üz-gözünü bürütləmək.
– *Qız elə büruncəhlənmişdi kin, artıx onu həş kəs tanıya bilməzdi.*

BÜRÜTTƏNMƏK – bükülmək, qalın geyinmək, üst-başını pal-paltarla bükmək. – *Bu istidə belə bürüt-tənməyə ehtiyac yox idi.*

CAĞILLATMAX – suyu yerə aşırmaq. – *Qadın qəfil büdrüyüb vedrənin suyunu yerə cağıllatdı.*

CAD – dari unundan bisirilən çörək. – *Müharibənin ağır illərində camahat cad yeməhdən qırılırdı.*

CAMAX – suyun içinin, altının çirkinin onun üstündə çıxmış kütləsi, qurbağa nəcisi. – *Suyun üzü camax bağlamışdı.*

CAN DƏSMALI – qətifə. – *Evdə hər kəsin öz can dəsmalı vardı.*

CAN ƏTİ – malda onurğa boyunca uzanan ət. – *Mal ətinin ən yeməli hissəsi onun can ətidir.*

CAN HƏKİMİ – terapevt. – *Mənim qardaşım çox gözəl can həkimidi.*

CAN KÖYNƏYİ – alt köynəyi. – *Keşmişdə kişilər hamısı köynəyin altınınan can köynəyi geyərdilər.*

CANBƏSƏR – ölümcül. – *Onnarın səs-küyü xəstəni canbəsər eləmişdi.*

CANƏZƏR//CƏNƏZƏR – tez xəstələnən, vay-vaylı. – *O, körpəlihdən çox canəzər uşağ olub.*

CAYDAX – arıq uzun, ucaboy, uzun qıçlı adam. – *Yadımdadı, o, çox caydax bir adam idi.*

CAYDIRMAX – yayınmaq, bəhanə ilə aradan çıxməq. – *Bir balaca çətinə düşən kimi caydirmax onun köhnə xəsiyəti idi.*

CECİM – ipək və ya yundan toxunmuş zolaqlı qalın parça. – Palaz qalın olduğu üçün göy hanasında, cecim isə nisbətən nazik olduğundan yer hanasında toxunurdu.

CEVİZ//CƏVİZ – qoz. – *İrəvan Çuxurunda heş vax “qoz” sözü işdənmiyib, biz həmişə ceviz demişik.*

CEZVƏLİ – hirsli, tez əsəbləşən. – *Onun cezvəli*

adam olduğunu hamı bilirdi.

CƏBƏ – söyünd şıvləri ilə hörülmüş, rəfətənin içində qoymaq üçün nəzərdə tutulmuş məişət əşyası. – *Cəbəni daha çox qaraçılars toxuyur, gətirib kəddərdə satırdılar.*

CƏBƏLLİK – cəngəllik, kol-kosluq. – *O, xeyli müddət cəbəllihdə dolaşıb qaldı.*

CƏBƏRƏ – küləşdən toxunan zənbil. – *Keşmişdə qızdar cəbərə toxumaxda bir-biriynən yarışırdılar.*

CƏCƏ – cecə, üzümün və ya meyvənin yeyilməyən hissəsi. – *Uşaxlar almanı yeyib, cəcəsini yerə atmışdır.*

CƏHƏNG – ağızın yan tərəfi. – *Bələ şeylərə görə dartıb adamin ağızının cəhəngini cirallar.*

CƏLƏ – at quyruğunun tükündən qayrılmış tələ

CƏLƏCOŞ – xörək növü

CƏLƏKƏSƏN – 1. hiyləgər, fırıldaqçı. – *Cox cələkəsən uşaxdı, 2. oğru.* – *Cələkəsən adamin el içində hörməti olmaz.*

CƏLƏKƏSƏNNİK – 1. fırıldaqçılıq; 2. oğurluq. – *Cələkəsənniyin axırı yoxdu.*

CƏLO//CALO – diribaş, gözdən tük çəkən. – *Cox cəlo uşaxdı, dəyirmanın gözüñə ölü salsan, diri çıxar.*

CƏMDƏK – 1. bədən. – *Cəmdəyini o yana çəh;* 2. heyvan leşi, heyvan ölüüsü. – *Ölmüş heyvanın cəmdəyini sürüyüb çuxura saldılar.*

CƏMI-CÜMLƏTANI – hamısı. – *Cibimdə cəmi-cümlətanı beş manat pulum vardi.*

CƏMLƏ – qış fəslinin axırıncı ayı

CƏNCƏL – çətin, qarma-qarışık. – *Onun cəncəl iş-nən arası yoxdu.*

CƏNNƏT ALMASI – İrəvan Çuxurunda alma növü. Erkən – iyunun axırlarında yetişir, yaxşı ətri, nazik qabığı, şirin dadi olurdu.

CƏRCƏNƏK OLMAX – hər ayağı bir tərəfə düşmək, haça-paça qalmaq. – *O, damnan yixilib cərcənəh olmuşdu.*

CƏZƏ-FƏZƏ – mübahisə. – *Mənə bax, çox cəzəfəzə eləmə, günahkar olduğunu boynuna al.*

CIĞATAY//CIĞATAYI – qovurma zamanı bişirilmiş ət suyu. – *Cığatayının içində quru lavaş doğruyub yəndə çox daddı olur.*

CIQQANA – azacıq. – *Ordan mənə ciqqana duz ver.*

CILFIR – qazayağı bitkisi ilə düyüünün bişirilməsindən alınan sıyıq

CILXA – tamam, xalis. – *Xörəh cilxa etdən idi.*

CILIZ – ariq, bədəncə zəif. – *Mən ömrümdə elə ciliz uşax görməmişdim.*

CINDA – əski, parça. – *O, əlinə bir cinda götürüb, evin tozunu almağa başdadi.*

CINDİR – köhnə, cırıq-sökük. – *Cindirinnan cin hürkürdü.*

CINQILI – balaca, xırda. – *Sənnən bir cinqılı bir şey isdiyəndə böyüdüb filə döndərirsən.*

CINQIR – zəif səs. – *Qorxusunnaq hes cinqırını da çıxartmadı.*

CIR – yabanı, peyvənd edilməmiş. – *Həyətdə xeyli cir ağac bitmişdi.*

CIRBAĞANA – xırda, cansız, çəlimsiz uşaq. – *Bu cirbağana sənnən çox bilir.*

CIRBIT – üst-başa yapışib qalan ot növü. – *Çöldən qayıtdıxdan sora şalvarının ayaxları tamam cirbitə batmışdı.*

CIRHACIR – çox isti. – *Yayın bu cirhacırında şəhərdə qalmax məjburiyyətində dəyişsən.*

CIRTQOZ//ÇIRTQOZ – tez əsəbləşən, hər sözə cavab verən, tez özündən çıxan. – *O, xəsiyətçə çox cirtqoz adam idi.*

CIVRIX//CIVIRTDAX – tamam soyulmuş. – *O, tuyğun dərisini civrix çıxartdı.*

CIYNAX – 1. ciyinin arxa tərəfdən qol ilə birləşən yeri – *Səhərdən kürəyim ciynaxdan arğıyırdı.* 2. caynaq. – *Mən bilirdim kin, gej-tez o səni öz ciynağına keçirəcəh.*

CIYNAXLI (adam) – bacarıqlı, işbacaran (adam). – *O, ciynaxlı adamdı, həyatda isdədiyinə mütləq nail olur.*

CIZ – cizgi, xətt. – *Uşaxlar əvvəl dairəvi ciz çəkər, sora dirədöymə oyununa başdiyardılar.*

CIZAGİRMƏ – uşaq oyun növü

CIZDİĞINI ÇIXARMAX – acıq vermək, yandırıb tökmək. – *Döymədi, amma bir söznən cizdiğini çıxartdı.*

CIZDIX – qoyun quyuğunu əritdikdən sonra qalan hissə, cizdax. – *Uşax vaxdı yediyim cizdix dürməyinin dadı hələ damağının getmiyib.*

CIZIX – xətt. – *Mən coxdan bu məsələnin üstünnən cizix çəkmişəm.*

CICI-BACI – dost, sirdaş, rəfiqə. – *Onnar uşaxlıx-dan cici-baciydılar.*

CİL – 1. rişə. – *Kim bilir, bu qoca tut ağacının cili indi haralara gedib çıxıb;* 2. sulu yerdə bitən ot növü. – *Torpax kin gölləh oldu, orda cilin kökünü kəsməh çətin məsələdi.*

CİL ATMAX – 1. rişəlmək. – *Möv kin torpağa cil atdı, day ona zaval yoxdu;* 2. hər yanda adımı olmaq, hər yana əli çatmaq. – *Oğul, sənin onnara gücün çatmaz, onnar hər tərəfə cil atıblar.*

CİLITQA – jilet, qolsuz jaket. – *Axşamin soyuğudu, əyninə cilitqa gey.*

CİLLİK – cil bitən sulu yer. – *Coxlu cil bitən yerə cillih deyillər.*

CİLMƏK – gizlətmək, aradan çıxartmaq, uğurlamaq. – *Oğrular pul kisəsini onun cibinnən elə cilmışdılər kin, heş xəbəri də olmamışdı.*

CİNGÖZ – 1. xırda gözlü adam. – *Onun cingöz uşaxları var; 2. bic gözlü. – Bu uşax bilirsən nə cingözdü.*

CİNNƏNMƏK – hirslənmək. – *Sən öz-özünə cinnənirsən.*

CİNNƏTMƏK – hirsləndirmək. – *Gəl sən məni az cinnət.*

CİRƏ – qənaət, az-az, qətrə-qətrə. – *O, xəsisdiyin-nən qəndi də uşaxlara cirə ilə verirdi.*

CİYARRI (adam) – ürəkli, cəsur (adam). – *Mən ömründə belə ciyarri adam görməmişəm.*

COJ – nahamvar. – *Bura çox coj yerdi.*

CORTDAN – xörəyin yağsız hissəsi, suyu. – *Xörəyin əti yeyilib, cortdanı qalmışdı.*

CÖNGƏ – inəyin və ya camışın yeniyetmə erkəyi. – *O, yuxudan tezdən durub, cöngəni naxira qatdı.*

CUMCUMA OLMAX – başdan-ayağa islanmaq. – *Yağışın altında cum-cuma olubsan, xəsdələnərsən, patarını dəyiş.*

CUMMAX – üstünə yükürmək, hücum çəkmək. – *Üsdümə niyə cumursan?*

CUVAR – su paylayan, suvarma üçün suyu idarə edən. – *O, cavanniğının kolxozun cuvari işdəmişdi.*

CUYUX – 1. duru. – *Bu gün cuyux yeməh bişir.*
2. yüngülxasiyyət, ayağı sürüşkən (qadın). – *Hamı bilirdi kin, o, cuyux qadındı.*

CUYULMAX – yumşalmaq. – *O, nə qədər inadkar olsa da, hiss olunurdu kin, yavaş-yavaş cuyulur.*

CÜRƏFƏ – bədən, can-cüssə. – *Yazığın bir can-cü-rəfəsi yox idi.*

CÜVƏLLAĞI – bic, dəcəl, firıldaq. – *Yaman cüvəllağı uşaxdı.*

– Ç –

ÇAX-ÇAX – dəyirmando daşın üstündə tərpənən taxta, taxılı daşın boğazına tökən alət. – *Dəyirman öz işindədi, çax-çaxı baş arğıdır.*

ÇAXMIR (göz) – çox göy (göz). – *O, çaxmir gözdərini hər dəfə üzümə zilliyyəndə bir zərər çəkirəm.*

ÇAQQALA//ÇAĞALA – 1. kal, yetişməmiş meyvə. – *Uşaxlıxda ərik çaqqalasını duznan yeməhdən xüsusi ləzzət alardıx; 2. cansız, ifrat arıq adam*

ÇAQQI – gödək ağac (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, əyilib yerdən bir çaqqı götürdü.*

ÇALA – kiçik çuxur, çökək. – *Ehtiyatdı ol, ayağın çalıya düşər.*

ÇALAĞAN ÇARDAĞI – yönəmsiz tikilmiş hündür bina. – *Yenə nə çıxıbsan o çalağan çardağına, düş gə bir az aşağıda oturax.*

ÇALASI – 1. qatıq mayası. – *Qatıx çalınmalıdır, evdə çalası var? 2. ara vuran, araqlarısdıran adam. – O qadınnan uzax dur, əməlli-başdı çalasıdı.*

ÇALXEYÇİ//ÇARXEYÇİ – xəbərçi, sözgəzdirən, araqlarısdıran. – *Qonşumuzun arvadı çox çalxeyçi qadın olduğunnan hamı onnan uzax gəzirdi.*

ÇALI – mixça kimi kol-kos kötüyü. – *Ayaxyalın gəzdiyi üçün onun ayağına çali batmışdı.*

ÇALMAX – 1. oğurlamaq. – *Bahalı qələmdi, kimdən çalıbsan? 2. yola getmək. – Sənnən çalmax çətindi; 3. mayalamaq (südü). – Süd soyuyur, çalacaxsansa, get vaxdında çal; 3. incitmək, xətrinə dəymək. – Uşax havayı ağlamaz, yəqin genə sən çalıbsan.*

ÇAMIR – palçıq, bataqlıq. – *Küçədə hər yan çamırdı.*

ÇANAX – 1. saxsı kasa. – *Görəh, axırda çanax kimin başında çatdıyacax; 2. ağacdan qayrılmış ölçü qabı; 2) 16 kq-a bərabər ölçü vahidi. – *Keşmişdə buğdanı çana-nağnan ölçərdilər.**

ÇAPACAX – xırda balta, dəhrə. – *Uşax qaçıb çapacı gətirdi.*

ÇAPBA İSTƏKAN – iri stəkan. – *O, çayı həmişə çapba istəkanda içərdi.*

ÇAPIT – cında, əski, parça qırığı. – *Mənə bir çapit verin.*

ÇARDAX – günəşdən, yağışdan qorunmaq və s. məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik, talvar. – *Qarovulçular gecələr çıxıb çardaxda yatardılar.*

ÇARQAT – iri kələğayı. – *O, çarqatını başına bağlı-yıb evdən çıxdı.*

ÇAŞ – çəpgöz. – *Oğlan anadangəlmə ças idi.*

ÇAŞIR – qovrulub yeyilən və ya duza qoyulub turşu kimi istifadə olunan yabanı bitki növü

ÇATI – o qədər də uzun olmayan toxunma yoğun ip.
– *Cati çox vax qıldan toxunur.*

ÇATILAMAX – çatı ilə bağlamaq. – *Onu ağaca çatılımisdilar.*

ÇATQI ÇATMAX – kərmənin təndirdə yandırılması üçün baş-başa çatılması

ÇATMA – nehrə çalxamaq üçün istifadə olunan da-yaq, üç haça ağacın baş-başa çatılması

ÇATMAX – yandırmaq, qalamaq. – *Hava soyudugunnan uşaxlar ocax çatıb isdisinə qızınmağa başdadılar.*

ÇAYOTU – quru çay. – *Çayotu qutardığının qızdar təzə çay dəmnəyə bilmədilər.*

CERT-VERT – arıq, az yeyən. – *O, elə əvvəlinnən*

belə cert-vert olub.

ÇESTİNƏ DƏYMƏK//TOXUNMAX – xətrinə dəymək, şəninə toxunmaq. – *Noldu, sözüm çestinə dəydi?*

ÇƏÇİK – qarabatdaxdan böyük, silsilədən kiçik ətəkli qızıl boyunbağı. – *Hamının gözü onun boynundakı çəçihdə idi.*

ÇƏÇİL – dələmə (daha çox İrəvan şəhəri üçün tipidir). – *Penirdən fərqli olarax, çəçil duzsuz və şirin olur.*

ÇƏDƏNƏ – xırda, balaca (göz). – *Uşagın çədənə gözdəri vardı.*

ÇƏKƏCƏK – şkafın, stolun çəkilib çıxarılan gözü, siyirtmə. – *O, şkafın çəkəcəhlərini bir-bir açıb örtdü.*

ÇƏKİŞMƏ – 1. mərcleşmə. – *Gəl sənnən çəkişək, kim uda-uda; 2. mübahisə etmə, dartaşma. – Mən sənnən boş şeylərin üsdündə çəkişməh isdəmirəm.*

ÇƏKMƏ – ələyəzli plov. – *İrəvan Cuxurunda ən sevimli xörəhlərdən biri də çəhmədi.*

ÇƏKÜZANTİ – əzələnin sümüyə bağlanan hissəsi. – *Uşax vaxdı ətin çəkuzantısını çeynəməyi xoşduyardıx.*

ÇƏLƏKƏ//ÇƏRƏKƏ – uzun təsbeh. – *O, çələkəsini Məşəddən gətirtmişdi.*

ÇƏLİK – əsa. – *Kor çəliyini küçənin daş döşəməsinə döyə-döyə gedirdi.*

ÇƏLİMSİZ – arıq. – *Körpə vaxdı o, çox çəlimsiz bir uşaxdı.*

ÇƏM – üsul, qayda. – *Hər işin bir çəmi var.*

ÇƏM-XƏM – naz-qəmzə. – *Cox çəm-xəm eləmə, onsuz da hər şeyi bilirom.*

ÇƏNƏ – çox danışan. – *İncimə, sən də çənəsən ha.*

ÇƏNƏ-BOĞAZ – mübahisə. – *Bu saat sənnən çə-*

nə-boğaz olmağa vaxdim yoxdu.

ÇƏNGƏ – bir xışma, bir dəstə. – *O, əyilib yerdən bir çəngə vətən torpağı götürdü, dəsmala büküb cibinə qoydu.*

ÇƏNGƏL – qarmaq. – *Deməh, axırda sən də çəngələ keşdin.*

ÇƏPİK – çevik, cəld, diribaş. – *Halal olsun, çəpih uşaxdı.*

ÇƏR – xəstəlik. – *Genə toyuxlara bu çər hardan düşdü?*

ÇƏRDƏYMIŞ – çər xəstəliyinə tutulmuş, ev heyvanları haqqında qarğış kimi işlədir. – *Bu çərdəymişdər yenə hara yox oldular?*

ÇƏRRƏTMƏK – boğaza yiğmaq, ürək xəstəsi etmək. – *Deyingən arvad kişini tez çərrədər.*

ÇƏRÇİ – xırdavat alverçisi. – *Çərçi qapı-qapı gəzirdi.*

ÇƏRCİL ETMƏK – yormaq (çiling-ağac oyununda)

ÇƏRƏK – ölçü vahidi: 1. tamin dörddə biri; 2. az, çox kiçik bir hissə. – *Sən onun çərəyi də də ola bilməzsən.*

ÇƏRƏNNƏMƏK – boş-boş və çox danışmaq, yersiz danışmaq. – *Bəsdi, az çərənnə.*

ÇƏRŞOV – çadra. – *Nənəm həmişə başına çərşov atardı.*

ÇƏT – taxılın içinde olan zibil. – *Elə taxıl al kin, içinde çəti az olsun.*

ÇƏTƏN – xeyli. – *Evdə bir çətən uşax onun yolunu gözdüyürdü.*

ÇIĞNAMAX – çoxlu döymək. – *Yaramaz hərəkəti-nə görə uşağı evdə yaxşıca çiğnamışdır.*

ÇIXACAX – 1. ziyan, zərər. – *Bu qəzadan salamat qurtardınsa, allahına şükür elə, görünür, çıxacağın var-*

mış; 2. evin kandarında ayaqqabı çıkarılan yer. – O, baş-maxlarını evin çıxacağında çıkarıb gəlmışdı.

ÇIXDAŞ – sıradan kənar. – *Bu dəhə nobat sana çatdı, sən çıxdaş oldun.*

ÇIQQILI – balaca, xırda. – *Bir çıqqılı boyu var, dam dolusu toyu var* (atalar sözü).

ÇILPAXLIX ELƏMƏK – pal-paltar, əyin-baş almaq. – *Kamil qərara gəlmışdı kin, əlinə pul düşən kimi mütləq uşaxlara çilpaxlix eləsin, çünkü əyin-basdarı çoxdan tökülmüşdü.*

ÇIMXIRMAX – çəmkirmək. – *Ağzını açanın üsdünə çimxirmax onun çoxdankı xəsiyəti idi.*

ÇINQI – 1. qıqlıcm. – *Ocaxdan qopan çinqı iri bir yanğına səbəb oldu.* 2. qoçaq – *O, uşax deyil, çinqidi.*

ÇINQIL – 1. od qəlpəsi. – *Ehtiyatdı ol, ocağın çinqılı üsdünü yandırar;* 2. qoçaq, cəld (adam). – *Qoçaxlığına görə kənddə babama “Çinqıl” ləqəbi vermişdilər.*

ÇINTİR – 1. ariq, yağısız ət. – *Bu dəfə çox çintir ət alıbsan;* 2. ətin dəri ilə ət arasındaki sallaq hissələri. – *O, ətin çintirini sifdiyib bir kənara qoydu.*

ÇINTIRRAMAX – arıqlayıb dərisi sallanmaq. – *Ə, arıxlıyıbsan nədi, tamam çintirriyıbsan.*

ÇIPBA//ÇIRPBA – təndirdə bisirilən lavaşdan qalın çörək növü; təndirə yapılmamışdan qabaq havada əllər arasında çırplılıb yastılandığı üçün bu adı almışdır; başqa sözə, **çippa** adı **çırpmə//çırppa//çippa** sözündən yaranmışdır.

ÇIRA – qara çiraq. – *Evimizdə həmişə hazır çiralar olardı, işixlar keçən kimi anam çiraları yandırardı.*

ÇIRPI – qurumuş ağac budaqları. – *Bir az çirpi yığ, yandırax, hava soyuxdu.*

ÇITDAMA – tum. – *O, ciblərini çitdama ilə doldur-*

muşdu.

ÇITDAMAX – 1) tum çırtlamaq. – *Genə çitdama çitdiyirsən?*; 2) tez özündən çıxmaq. – *Biz söz danişırıx, sən niyə çitdiyirsən;* 3) cücərmək. – *Toxumnar yenicə çitdiyiblər.*

ÇITDATMAX – özündən söz düzəltmək. – *Bilirəm, genə özünnən çirdadırsan.*

ÇIRTMIX – çırtıx, çırtma. – *Sən ona bir çırtmix da vura bilməzsən.*

ÇİDARRAMAX – mali, atı ayağından bağlamaq. – *Atı ayağınınan ćidarriyallar.*

ÇİÇƏ – nənə

ÇİLƏMƏK – 1. döymək. – *İndi durub səni ćiliyəcəm ha;* 2. topu pəncə üstə oynatmaq. – *O topu düz yüz dəhə cilədi;* 3. səpmək. – *Güllərə su cilə.*

ÇİLİNGAĞAC – uşaq oyun növü. – *Biz uşaxlıxda ćilingağşa oynamaxdan yorulmazdix.*

ÇİLOYSÜZƏN – aşsüzən

ÇİM – 1. torpağın sıx ot kökləri ilə sarılmış üst qatı. – *Suçu bellə çim kəsib bəndin qabağını bağlamax isdiyirdi;* 2. başdan-başa, büsbütün. – *Bu günkü xörəh çim yağı idi.*

ÇİMÇƏŞMƏK – ürpəşmək. – *Əlini vuran kimi əti çimçəşdi.*

ÇİMDİK – 1. iki barmağın ucu ilə birinin ətini tutub sıxmaq. – *O, uşaxdan elə bir çimdik götürdü kin, uşağıın səsi evnən bir oldu;* 2. həmin miqdarda ölçü vahidi, bir tikə. – *Ayağa durmuşən mənə bir çimdik duz ver.*

ÇİMDİKLƏMƏK – kimdənsə çimdik götürmək. – *Onun körpə uşaxları çimdihləməhdən xoşu gəlirdi.*

ÇİMƏN – çəmən, yaşıl otla örtülmüş sahə. – *Uşaxlar yaşıl çimən üsdə oynuyurdular.*

ÇİMƏNLİK – çəmən olan yer, yaşıl sahə. – *Kəndin kənarındaki çimənnih kənd uşaxlarının oyun meydançası idi.*

ÇİMİR – qısa müddətli yuxu, mürgü. – *Sürücü çımir almadan uzax yola çıxa bilmiyəcəyini etiraf etdi.*

ÇİMKƏ – sümüksüz yağlı ət

ÇİN-ÇİN – qat-qat, səliqəli. – *O, otağa girəndə paltarrarını çin-çin yiğilmiş gördü.*

ÇİNİ – 1. büzmə paltar; 2. xüsusi gildən hazırlanmış qab-qacaq

ÇİNNƏMƏK – qat-qat yiğmaq, səliqə ilə yiğmaq. – *O, əvvəl paltarları cinnədi, sora yerinə qoydu.*

ÇIRİŞ – bişirilib yeyilən və ya duza qoyulan yabanı bitki

ÇİRSİMƏK – iyrənmək. – *O, yeməkdən çırsidiyini hiss etdirmədən stoldan qalxdı.*

ÇİSƏK – narın yağış. – *Axşamnan yağan çisəh artıx hər yani isdatmışdı.*

ÇİTƏDƏNNİK – 1. quşlarda qidanın toplanması üçün qida borusunun aşağı yoğun hissəsi. – *Toyuğun çitədənniyi şar kimi şışmışdı; 2. hövsələ, dözüm. – Sənin də heç çitədənniyin yoxmuş.*

ÇİTƏDƏNNİYİ BOŞ OLMAX – ac olmaq. – *Firfir firranırsan, deyəsən, çitədənniyin boşdu.*

ÇİTƏDƏNNİYİ DAR OLMAX – hövsələsiz olmaq. – *Çitədənniyi çox dar adamsan.*

ÇİTƏMƏ – yaxın-yaxın düzülmüş. – *Əkilmiş toxumnar çitəmə çıxıb.*

ÇİTƏMƏK – tikişi bir-birinə yaxın vurmaq. – *Tez əlində bunu çitə, mən gedim.*

ÇİV//ÇÜV – ağac materialından kiçik paz. – *Usda qapının deşiyinə bir çüv çalıb getdi.*

ÇİVZƏ//ÇİZVƏ – sızanaq. – *Onun üzü çizvəynən dolu idi.*

ÇOBANÇÖRƏYİ – keçmişdə zəhmət haqqı olaraq çobanlara verilən çörək

ÇOBANKIRKİDİ – qırraşdıq yerlərdə bitirdi, özəyi ağımtıl və tüklü, yarpaqları kirpikə oxşayırıldı. Onu yiğib duza qoyurdular və bir həftəyə turşuyurdu. Yeyəndə adamin ağızını büzüşdürürlər, tamı gözəl və ləzzətli olurdu. Onu pendirlə də yeyir, ədviyyə kimi də istifadə edirdilər.

ÇOĞAN – yabani ot növü, müharibə vaxtı sabun qılılığı olanda paltarı suda sabun kimi köpüklənən bu otla yuyardılar. – *Çoğan daha çox dəmir yollarının kənarında bitərdi.*

ÇOR – 1. ağır söz, tənə. – *O hələ bü günə kimi uşağa bir kəlmə çor demiyib; 2. üzümdə qurutma xəstəliyi. – Havalar yaman isdi keçir, deyəsən, genə üzümnərə çor düşəcəh.*

ÇOSKA - donuz balası. – *Ana donuzun böyür-başı çoska ilə dolu idi.*

ÇOVMAX – ora-bura qaçmaq. – *Bütün günü çovuram, genə də qədir-qiyəmətimi bilən yoxdu.*

ÇOVUTMA (güllə) – yan keçən (güllə). – *Polisdər əvvəl-əvvəl haviya çovutma güllə atdırılar.*

ÇÖL QUŞU, BİYABAN DAŞI – ev üzü görmədən çox işləyən adam

ÇÖLMƏK – kiçik küp, piti bişirmək üçün palçıqdan hazırlanmış qab. – *Cölməhdə bişən pitinin yerini həş bir xörəh verə bilməz.*

ÇÖMBƏLƏN – xəstəlik adı, daha çox toyuq-cüçə xəstəliyidir. – *Toyuxlar hamısı çömbələn tutmuşdular.*

ÇÖNGÜTMƏK – çöküb oturmaq. – *Sana nə olub, hara çatırsan, orada çöngüdürsən.*

ÇÖRƏK TAXTASI – çörək bisirilərkən işlədirilən alət. Kündə çörək taxtası üstündə əvvəl vərdənə ilə yastılanır, sonra da oxlovla tamam açılıb lavaş halına salınır

ÇÖRƏKLİ ADAM – səxavətli adam. – *Deyilənə görə, Səməd ağa çox çörəhli adam olub.*

ÇÖZDƏMƏK – açıb-tökmək. – *Sana dedih ucun-n-qulağının de, demədih kin hər şeyi bircə-bircə çöz-də.*

ÇÖZƏLƏMƏK – açıb-tökmək, uzun-uzadı danışmaq. – *Onnar yumağı çözəliyib aşdilar.*

ÇUBUĞALTI – külqabı. – *O çubuğaltını bəri ver.*

ÇUBUX – müştük. – *O, cavanniğının çubux çəkir-di.*

ÇULAZDAMAX – üst-başını pal-paltarla ifrat örtmək. – *Xəsdənin üsdünü çox çulazdamazdar.*

ÇULAZDANMAX – qalın geyinmək. – *Yayın isdi-sində bu nə çulazdanmaxdi?*

ÇULLAMAX – 1. üstünə paltar-palaz tökmək. – *O, gecələr heyvani çulluyurdu kin, üşütməsin; 2. tərəfini saxlamaq. – Dostunu nə yaman dalına çulluyursan?*

ÇUR – borc (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Uşaxlar aşix oynuyanda bir-birinə cur verillər.*

ÇUST – alçaq dabanlı ayaqqabı. – *Həyat-bacanıñkı, bazar-dükənıñkı çustdu.*

ÇUVALDIZ – yoğun, uzun iynə (çuval ağızı tikmək üçün). – *Atalar “baldız-çuvaldız” deyiblər.*

ÇÜRÜKLƏMƏK (bəndi) – suyun bəndi yıxması. – *Suçu gördü kin, su çürühlüyüb, axıb düzənliyə gedir.*

– D –

DABAN//DABANA – qapının çərçivəyə birləşən yeri. – *Gedib-gəlməkdən qapını dabanınnan çıxartmışdilar.*

DABANINA TÜPÜRMƏK – yola düşmək, sürət götürmək. – *O, dabanına tüpürüb bir göz qırpmında göz-dən itdi.*

DADAMAL – öyrəncəli, dadanmış. – *Keçən dəfə əli boş qayıtmadığının, deyəsən, dadamal öyrənmişdi.*

DADAS – ata, böyük qardaş. – ““Ölülər” pyesində Nazdı qardaşı İsgəndərə deyir: – *Dadas, and olsun allaha, mən Mir Bağır ağaya getməyəcəyəm.*”

DADDIX – qənaət. – *Ağartı qurtarmax üzrə olduğu üçün o, peniri daddix eləməyə başdamişdi.*

DADIXMAX – xarab olmaq, pis dad vermək. – *Yeməh isdidə qalib dadixmişdi.*

DADIŞMAX – iki adamın Novruz bayramında yumurta döyüsdürməmişdən qabaq onların bərkliyini yoxlamaq məqsədilə bir-biri ilə dəyişdirib dadması. – *Onnar əvvəl-əvvəl yumurtalarını dəyişdirib dadışdilar, sora döyüşdürdülər.*

DADMAX – yumurtanın bərkliyini yoxlamaq məqsədilə onu dişlərə toxundurla çıxan səsdən bərkliyini-boşluğunu öyrənməyə verilən ad. – *O, yumurtanı dadan kimi onun bərkliyini-boşduğunu müəyyənləşdirirdi.*

DAĞA GETMƏK – yaylağa qalxmaq. – *Kənddə yaşayanda biz hər yay ailəlihcə dağa gedərdih.*

DAĞAGETMƏ – aşılıla oynanılan oyun növü

DAĞAR//DAĞARCIX – yunu, qəlizi təmizlənmiş qoyun dərisindən tikilən kisə. – “*Köhnə dağarcığı tumas yerinə Aşıq Ələsgərə satma, hayifsan.*”

DAĞDAĞAN – 1. bərk və ağır oduncağı olan ağaç növü. – *Dağdağan ağacı bizim məşələrdə çox olur; 1. gəzə gəlməmək üçün uşağın və ya heyvanın boynundan asılan dağdağan ağaçının bir tikəsi, gözqaytaran.* – *Uşağın paltarına dağdağan tikmişdilər.*

DALAĞI SANCMAX – şübhəyə düşmək. – *Dalağı sancmışdı kiñ, bu gün onun məsələsi müzakirə olunacax.*

DALAĞINI SANCMAX – incitmək. – *Sən mənim dalağımı sancmasan, mənnən sana ziyan dəyməz.*

DALAN – giriş otağı. – *Evin dalanı nə qədər geniş olsa, otaxların havası bir o qədər təmiz olar.*

DAM – 1. ev. – *Kənddə yaşadığımız dam hələ də dururdı; 2. hər cür tikili. – Allah dəviyə qanad versəydi, uçulmamış dam qalmazdı* (atalar sözü).

DAM-DAŞ – ev, bina, tikili. – *O, son illərdə həyətdə xeyli dam-daş tikmişdi.*

DAMAG OLMAX – istəyi gözündə qalmaq, aldanmaq. – *Cox demə, baş tutmaz, damağ olarsan.*

DAMAZDIX – 1. döl artırmaq üçün saxlanan nadir nüsxə. – *İlxida damazdix atdarın sayı çox az idi;* 2. qatıq mayası, çalası

DAMBAT (adam) – lovğa, dikbaş, mədəniyyətsiz, kobud (adam). – *Dambat adamnan heş kəsin xoşu gəlmir.*

DAMBAT-DAMBAT (danişmaq) – yekə-yekə (danişmaq). – *Dambat-dambat danişmağıynan o hamını özünnən qaçırdırdı.*

DAMBUL – gavalı növü.

DANABURNU – danadişi. – *Torpağı suvarvnnan sora danaburnular hamısı çölə çıxır.*

DANADIZIX OLMAX – böyüüb boy-a-başa çatmaq. – *Böyüüb danadizix olubsan, amma ağlin həməndi.*

DANADOLUXLAR – həddi-buluğa dolmamış cavalar, qanmaz, mədəniyyətsiz yeniyetmələr. – *Danadoluxların səsi genə məhləni başına götürmüdü.*

DANAGÖZÜ – İrəvan Çuxurunda üzüm növü. Sulu, kəmşirin, qırmızı, iri tumlu, qalın qabılı olurdu. Şərabçılıq üçün daha sərfəli idi.

DANQA – 1. iri, yekə. – *Xahiş eliyirəm, mənim qabima danqa sümüh qoyma; 2. yekəbaş, qanmaz, sözə baxmayan, söz qaytaran, kobud, dikbaş (adam). – *Danqa adamin dos-tanış yanında da hörməti olmaz.**

DANQIR – keçəl, daz. – *Onun danqırı uzaxdan işix salırdı.*

DANNANMAXDAN DAN EŞŞƏYİNƏ DÖNMƏK – sırtılmaq

DAR TUMAN – qadın alt paltarı

DARABA – piştaxta

DARAN-DARAN OLMAX – şismək. – *Arı vuran-nan sora qolu daran-daran olmuşdu.*

DARILMAX – qısqanmaq, yaxşılığını istəməmək. – *Niyə darılırsan, o ki hər şeyi öz alın təriyinən qazanıb.*

DARQURSAX – hövsələsiz, səbrsiz. – *Darqursağ olma, tezdiyinən işdər yoluna düşər.*

DARTA – dartılmış. – *Kəndir darta bağlanmışdı.*

DAŞ ALI – İrəvan Çuxurunda gavalı növü.

DAŞ CEVİZ – İrəvan Çuxurunda ceviz növü. Qabığı daha bərk, ləpəsi də çox çətin çıxan idi.

DAŞ QAYNAYIR – yəni kasibçılıqdır, evdə bişirməyə heç nə yoxdur

DAŞ QƏFƏDAN – xəsis adam. – *Mən sənin kimi daş qəfədan görməmişəm.*

DAŞDANMAX – köçmək, daşınmaq. – *XX yüzilin ortalarında kasibçılıx məngənəsində boğulan kənd ya-*

vaş-yavaş şəhərə daşdanmışdı.

DAŞXINASI – qaya mamırı

DAŞQA – araba, istehza ilə köhnə maşına da daşqa deyilirdi. – *Ə, gəl daşqanı yolun üstünnən götür.*

DAVAR – qoyun-quzu. – *O, davarı tövlüyə salıb, qapısını bağladı.*

DAY – daha sözünün təhrif olunmuş danışıq forması. – *Day mən sana söz demiyəcəm.*

DAY DURMAX – uşağın ayaq üstə durmağı. – *Necə gündən bəri iməhliyən uşax artıx day durmağa başdışdı.*

DAYAZ BOŞQAB – boşqab (salat üçün). – *O, dayaz boşqabları götürüb stolun üsdünə qoydu.*

DAYICANI – dayiarvadı. – *Dayının arvadına dayicanı deyillər.*

DAYIDOSTU – dayiarvadı. – *Dayının arvadına bəzi kənddərdə dayidostu da deyillər.*

DAZALAX – keçəl, daz, damdaz. – *Qızım, sən bu dazalağı hardan tapıbsan?*

DEJ – əl toxunmamış. – *Taxıl dejdi, heş əl də dəymiyib.*

DEJDƏMƏK – nişanlamaq, nişana qoymaq. – *O, hər axşam anbarın qapısını bağlamaxdan qabax taxılı dejdiyib çıxırdı.*

DEYİKLİ – adaxlı, ad olunmuş, uşaq vaxtı bir-biri-nə ad edilmiş, vaxtından qabaq şifahi olaraq nişanlanmış gənclər. – *Onnar uşaxlıxdan deyihli idilər.*

DEYİN – deyə. – *O, oxumamışdı deyin, haqq-hesab işinən baş çıxartmırıldı.*

DEYİŞMƏK – höcətləşmək, mübahisə etmək. – *Onnar bayaxdan bir küncə çəkililib nəyin üstündəsə deyişirdilər.*

DƏBBƏLƏMƏK – nala-mixa vurmaq, fikrindən dönmək, verdiyi sözü danmaq, inkar etmək, cıgallılıq eləmək. – *Xahiş eliyirəm dəbbələmə, fikrini açıx de.*

DƏBƏLLƏNMƏK – müvazinətini itirmək, başı giçəllənmək. – *Bir anda başı firlandı, dəbəllənib ağaşdan üzüaşağı yerə gəldi.*

DƏBO – ikiqulplu, yuxarsı enli, aşağısı dar tənəkə qazan. – *Dəbo su ilə dolu idi.*

DƏDƏ – ata. – *Mən atama “dədə” demişəm, atam da öz atasına “dədə” deyib.*

DƏHLƏMƏK – qovmaq. – *O, uşaxları dəhliyib həyətdən çölə çıxartdı.*

DƏHMƏRRƏMƏK – qovmaq, çapıb getmək. – *O, bir andaca atı dəhmərriyib gözdən itdi.*

DƏLƏMƏ – ağartı növü

DƏLƏMƏ PENDİR – duzsuz pendir

DƏLLƏK – hər şeyə burnunu soxan (adam). – *Qonşunun çox dəllək bir qızı var, hara gəldi burnunu soxur.*

DƏMDƏMƏKİ – tez-tez fikrini dəyişən adam, ağılsız, yüngülxasiyyət. – *O, çox dəmdəməki adamdı.*

DƏMGÜL-DƏMGÜL – 1. seyrək, tək-tək, orda-burda. – *Taxıl zəmisinin içində dəmgül-dəmgül sarıcıçəh kolları bitmişdi; 2. xal-xal, bələk-bələk. – Onun dərisi dəmgül-dəmgül olmuşdu.*

DƏMİRTİKAN – yastı-yapalaq kollu və kolunun üstü tikanla dolu, tikanları isə yumrutəhər, altı künclü və bərk olan tikan növü

DƏMYƏ – suvarılmayan yer. – *Bu torpaxlar əvvəlliñən dəmyə yerrərdi.*

DƏN – toyuq-cüçə yemi, taxıl. – *Bazardan bir xeyli dən alıb gətirdim.*

DƏN-DƏFƏ – xörəyin içində olan noxud, düyü və s. – *Uşaxlar xörəyin dən-dəfəsini seçib yemişdilər.*

DƏNƏ – 1. tum, toxum, meyvə çeyirdəyi. – *O, meyvə yedihcə dənəsini yiğirdi; 2. say, ədəd. – Onun beş dənə oğlu, beş dənə də evi vardi.*

DƏNƏXOR – müftəxor, tüfeyli. – *İncimə, amma çox dənəxor öyrənib sən.*

DƏNƏTDƏMƏK – diqqətlə baxmaq, gözünü zilləmək. – *Oğru həyətə girməmişdən qabax sağı-solu dənətdədi.*

DƏNƏVƏR – dənəli, dən-dən, yumru. – *Kəndçinin torpağa verdiyi kübra dənəvər-dənəvər idi.*

DƏNGİDUVAL – cəncəl, qalmaqla. – *Onun dəngi-duval işdərnən heş vax arası olmuyub.*

DƏNNƏMƏK – 1. bir-bir toplamaq. – *Uşaxlar ağaşdakı almaları səliqəynən dənnədilər; 2. dəni bir-bir yemək. – Toyuxlar yerə tökülmüş yemi dənnəməyə başdadılar.*

DƏNO – dən suyu, taxıl dən tutmağa başlayarkən verilən su. – *Taxılın dəno vaxdıdı.*

DƏRBƏND OLMAX – fikir vermək, əhəmiyyət vermək, narahat olmaq, bir işi həyata keçirmək üçün hərəkətə gəlmək. – *Bir dərbənd ol gör uşağın çöldə nə iş görür.*

DƏRBƏTMƏK – tərpətmək. – *Qoy oturduğum yerdə oturum, məni dərbətmə.*

DƏRDƏCƏR OLMAX – çərləmək. – *Bəsdır, məni dərdəcər elədin.*

DƏRİN BOŞQAB – boşqab (xörək yemək üçün). – *Xörək dərin boşqablara çəkilmişdi.*

DƏRZ – biçilən buğda, arpa bağlarının 10 – 15-ni bir yerə tayalamaq, yiğmaq. – *Taxıl dərzdəri yolun kənarına*

yığılmışdı.

DƏSMAL – yaylıq (həm əl-üz həm də cib üçün). –
O dəsmalnan əl-üzünü silib quruladı.

DƏSMALALDIQAC//DƏSMALATDI – oğlan və qız uşaqlarının birgə oynadıqları oyun növü. Bu oyun zamanı uşaqlar dövrə vurub çömbələr, bir oyunçu da əlində dəsmal onların arxasından dövrələmə qaçardı. O, hiss olunmadan əlindəki dəsmalı oturanlardan birinin arxasında yerə atar, dövrəni başa vurub, arxasına dəsmal atdığı uşağı gəlib çatardısa, həmin uşaq sıradan çıxb, dövrənin ortasında oturardı. Yox, arxasına dəsmal atılan uşaq diribaş olub, bundan tez xəbər tutardısa, dəsmalı götürüb, onu atanın dalına düşərdi. Dəsmal atan qaçıb, onu qovanın boş yerində oturardısa, canı qurtarar, oyun davam edərdi. Yox, əgər çatdırıb otura bilməzdisə, yəni tutulardısa, oyundan çıxar, gedib dövrənin ortasında oturardı.

DƏSTƏK – hər hansı məişət əşyasının qolu, qulpu.
– *O, qapının dəstəyinən tutub durmuşdu.*

DƏSTƏR – kiçik əl dəyirmanı. – *Nənəm əvvəl bugdanı dəsdərdə çəkər, sora da qovud hazırlıyardı.*

DƏSTƏRXAN – 1. çörək bükülən dəsmal. – *Kənd-də nənəm lavaşı suluyub dəstərxanın içini yığardı; 2. kiçik süfrə. – Qoca əkinçi ağacın kölgəsində bardaş qurub, səliqə ilə dəstərxan aşdı və evdən gətirdiyi penir-çörəyi iş-tahnan yeməyə başdadı.*

DƏVƏDABANI – iri, enli yarpaqlı yabanı bitki növü. Daha çox dərman bitkisi kimi istifadə olunurdu.

DƏVƏDƏLLƏYİ – 1. uzundraz, böyük, nəhəng. –
Bu dəvədəlləyini haradan çıxdı? 2. hər şeyə qarışan (adam). – Zalimin qızı dəvədəlləyidir, hara gəldi burnunu soxur.

DƏVƏLƏMƏK – etiraz forması. – *Yox bir dəvələdi.*

DƏVİKƏMƏK/DEVİKƏMƏK – döyükmək. – *Oğru adamnar kimi nə sağa-sola devikirsən?*

DƏYQƏ – dəqiqliq. – *Gözdə, bu dəyqə gəlirəm.*

DƏYİNMƏK – incimək (daha çox Zəngibasar məhali üçün tipikdir). – *Heç güman etməzdim kin, bu söz-dən belə möhkəm dəyinərsən.*

DIM-DIM HALVASI – tez düzələn iş. – *Sən evlənməyi dim-dim halvası hesab eləmə.*

DINQILI – bapbalaca. – *Bir dinqılı şeyi niyə bu qədər böyüdürsən?*

DIRDAN – gödən, mədə, tamah. – *Bəsdir, bir dirdanına tət de də.*

DIRDANIYEKİ – gödəncil, acgöz. – *Arvad gərəh dirdaniyekə olmasın.*

DIRMIX – torpağın üstündə olan quru ot, kəsək və s.-ni darayıb təmizləmək, kəsəkləri xirdalamaq üçün dişli alət. – *Əkinçinin işi dirmixsiz ötüşmür.*

DIRMIXLAMAX – dırımqıla təmizləmək. – *Uşaxlar köməhləşib həyətin kol-kosunu dirmixladılar.*

DIYDIX – yüngül təbiətli. – *O da bu cür diydixdi.*

DIZ-DIZ – ağlağan. – *Nə yaman diz-diz uşaxdı.*

DIZQAX – qorxaq, ağciyər. – *Mən belə dizqax adam görməmişəm.*

DIZQO – qorxaq, ağciyər. – *Qonşu, incimə çox diz-qo oğlun var.*

DIZMIRIXLI – bəzək-düzəkli, təmtəraqlı.

DİBÇÖVÜRƏN – tənəkə qabların qirağını qatlamaq üçün istifadə olunan alət. – *Uşax o sahat gedib dibçövürəni tapıb gətirdi.*

DİBƏCƏK – bir şeyin, bir məsələnin əсли, kökü. – *Axır kin, bu məsələnin dibəcəyinin nədən ibarət olduğu*

qarannix qaldı.

DİBƏCƏYİNƏ ÇATMAX – bir məsələnin kökünə çatmaq, əsl həqiqəti üzə çıxarıb ortaya qoymaq. – *Mən bilirdim kin, o, mütləq bu işin dibəcəyinə çatmağa çalışacaq.*

DİBƏY//DİBƏK//DÜBƏK – duz, yarma, çəltik və s. döymək üçün içi oyulmuş daş, yaxud kötük. – *Keşmişdə az qala hər evdə dübəh olardı.*

DİDƏGÖZ ETMƏK – gözümçixdıya salmaq. –
Uşağı niyə bu qədər didəgöz eliyirsən?

DİDMƏLƏMƏK – didişdirmək, o yan-bu yana çevirib dağıtmaq. – *Xörəyini adam kimi ye, didməliyib tökmə.*

DİFDİRİNGİ – yüngülxasiyyət, quşbeyin, yelbeyin. – *O, çox difdiringi oğlan olduğu üçün məhlədən həş kim ona qız vermirdi.*

DİHSİNİMƏK – səksənmək. – *Qəfil səsdən dihsinən oğlan tez ayağa qalxdı.*

DİKDABAN – qadın tuflisi. – *İndi zamana dəyişib, hərə bir dikdaban keçirib ayağına, yerişdərini də itiriblər.*

DİL BOĞAZA QOYMAMAX – ara vermədən danışmaq. – *O, həmişəki kimi, genə dil boğaza qoymurdu.*

DİLBAĞI – gəlinin qaynana, qaynata ilə danışmaq üçün aldığı nəmər. – *Qaynatası gəlinə dilbağı bir qızıl üzük boyun oldu.*

DİLBAZ – dilli, qılıqlı adam. – *O, çox dilbaz adam idi.*

DİLİ TOPUX ÇALMAX – kəkələmək, yalan danışmaq. – *Dilinin topux çalmağının başa düşməh olardı kin, o, yalan danışır.*

DİLİM – bir tikə. – *Mən sənnən at isdəmədim, dəvə isdəmədim, dedim bir dilim bir şey ver yeyim, acam.*

DİLİN LAİLAHƏİLLƏLLAHА DÖNMƏSİN –

yəni dilin qurusun (qarğış)

DİNG – çəltik döymək üçün alət. – *Kənddə cəmi üş-dörd evdə ding olardı, hamı da aparıb çəltiyini həmən dinglərdə döyərdi.*

DİNGƏ – 1) qadınların başlarına qoyduqları bəzək. – *dingə, adətən, qızıl pulla bəzədilərdi; 2) ting. – Uşaxlar həyətdəki dingələrin dibinə su tökürdülər.*

DİRET-DİRET – hissə-hissə. – *O paltarrarını direkt-diret ayırib şkafa yiğirdi.*

DİRƏDÖYMƏ – xalq oyun növü. Oynayanlar bir dəstə dairəvi çekilən cızığın içində, digər dəstə cızığın çöllündə olmaqla iki dəstəyə ayrıldılar. Cızığın içərisindəkilərin hər birinin ayağının altında bir qayış olar, onlar bu qayışı qoruyar, cızığın çölündəkilər isə əllərindəki başı toqqalı qayışla içəridəkilərə hücum edib, dairənin içindəki qayışları götürməyə çalışardılar. Ağrıya dözənlər ayağı altındakı qayışı buraxmaz, üstəlik bayırdağının vurduğu qayışdan tutub onu içəri çəkməyə çalışardılar. Buna görə də bu oyun **Cızıqagirmə** və ya **Qayışagirmə** də adlanardı.

DİRƏMƏ-DÖRƏMƏ – ələlbaş

DİRƏŞMƏK – üzə durmaq. – *Sən allah, az dirəş.*

DİRİ – 1. yaxşı bişməmiş. – *Xörəyin əti diri olduğu üçün heş kəs yeməmişdi; 2. diribaş. – O, çox diri oğlandı.*

DİŞDƏMƏ ÇAY – acı çay. – *Irəvan Çuxurunda acı çaya hamı dişdəmə çay deyir, çunkü bu çayı qəndi dişdi-yərək içillər.*

DİŞƏMƏK – uşağın süd dişlərini daimi dişlərlə əvəz etməsi. – *Altı yaşının sora balaca Orxan dişdərini dişəməyə başdadı.*

DİŞLİ ADAM – kəsərli, bacarıqlı adam. – *Dişdi*

adam olduğunna hamı onnan çəkinirdi.

DİYSİNMƏK – iyrənmək. – *Son zamannar o, hər şeydən diysinməyə başdamişdı.*

DİZDAYAĞI – ər evinə qədəm basan təzə gəlinə oturmaq üçün verilən nəmər. – *Təzə gəlinə dizdayağı bir boyunbağı vermişdilər.*

DİZDİK – qadın alt və üst tumanı

DİZƏ DÜŞMƏK – halsizliqdan, yorğunluqdan xəstə düşmək. – *O, çox işdəməhdən dizə düşmüşdü.*

DİZİ DİRƏKLƏNMƏK – güclənmək. – *Maşallah, deyəsən bir az dizin dirəhlənib.*

DİZMARI – İrəvan Çuxurunda tez yetişən (Xəlili-dən sonra) üzüm növü, gilələri bir qədər uzunsov, şirin və sulu olurdu. İki növü vardı: sarı və qara.

DODU – xala, əmi-dayı arvadlarına, həmçinin qan qohumluğu olmayan yaxın, qohum qadılara deyilirdi (ermənilərin "xala" mənasında işlətdikləri "doda" sözü əslində buradan götürülmüşdür, ermənilər xalaya "morakuyr", yəni "ananın bacısı" deyirlər; yeri gəlmışkən, bu kəlmə Şəkidə də geniş işlənir, Şəki şəhərində hətta Dodu adlı bütöv məhəllə var).

DOĞAR (qoyun) – bala gətirməyə namizəd olan heyvan. – *Sürüdə əlli doğar qoyun vardı.*

DOĞMAX – yumurtlamaq. – *Toyuxlar gündə on yumurta doğurdular.*

DOL – sintetik örtük. – *Onnar köməhləşib damın üsdünə dol çəhldilər.*

DOLAB – hiylə, firildaq, biclik. – *O, qarşısına keçənə dolab gəlməyi artıx özünə peşə seçmişdi.*

DOLAB ÇEVİRMƏK – firildaq gəlmək. – *Kim bilir, o, yenə nə dolab çevirir.*

DOLAMA – barmaqda olan xəstəlik. – *Onun barma-*

ğına dolama çıxıb.

DOLAMBAC – dolama yol. – *Ağsu aşırımının yolları çox dolambac olduğunnan adamı yorur.*

DOMBA – çıxıq, qabarıq. – *Onun çirkin, domba gözdəri vardi.*

DOMBALAĞ AŞMAX – düşürlənmaq, bədəni başı üstündən aşırmaq. – *Bütün uşaxlar dombalağ aşmağı sevirlər.*

DONDEY ADAM – soyuq xasiyyətli adam

DONQUZ – donuz

DORĞAMAX – doğramax

DOŞAB – bəhməz. – *Anam doşabdan qəşəng xəşil bışırıerdı.*

DOV GƏLMƏK – güc gəlmək, üstələmək. – *Balaca olmağa baxmıyarak, özünnən böyühlərə dov gəlirdi.*

DÖL – cins, nəsil. – *Dölün kəsilsin sənin!*

DÖLBAS – baş tərəf, öndə (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, keçib dölbəşda oturdu.*

DÖLLƏK – qoyunların bala verdiyi arxac

DÖNƏRGƏ//DÖNƏLGƏ – bəxt, tale. – *Hər kəsin bir dönərgəsi var.*

DÖNƏRGƏSİ DÖNMƏK – bəxti yatmaq. – *Yazığın, elə bil, dönərgəsi dönüb, bədbəxlik bədbəxlik üsdünnən gəlir.*

DÖNÜM – dəfə. – *Gələn dönüm sizə mütləq baş çəkəcəm.*

DÖRDAYAQ – dərhal, qaçaraq. – *O, dördəyax özünü yetirdi.*

DÖRDBÖYRƏK – qorxmaz, ürəkli. – *O, dördböyrəh adam idi, heş nədən, heş kəsdən qorxmurdu.*

DÖRDNALA – dərhal, çaparaq. – *Uşax tapşırığını alib, dördnala götürüldü.*

DÖRDƏMƏ – dərhal, dördnala, yeyin, dabanbasaraq. – *Gələrsən, gələrsən, lap dördəmə gələrsən.*

DÖŞƏMƏPLOV – plovun növlərindən biri. Bu plovu bişirərkən əvvəl düyüni bişirib sözür, sonra qazanın dibinə halqa-halqa doğranmış ət, soğan, heyva düzür, ali qurusu, limon və s. də əlavə edir, üstünə düyü töküb, dəmə qoyurdular. Təbii kin, düyünün üstündə toyux da olurdu.

DÖŞƏMƏÇƏKMƏ – ətli düyü xörəyi. – *Zəngibasar mahalında döşəməçəkmə ən çox sevilən xörəhlərdən idi.*

DÖŞƏMƏK – 1. doyunca yemək. – *Stolu açıx görüb, doyunca döşədih;* 2. demək, danışmaq. – *Qarşısını kəsib, o ki var qabırğasına döşədi.*

DÖŞÜRMƏK – yiğmaq, toplamaq. – *Uşaxlar axşama kimi bağda nə ki meyvə var, yiğib-döşürdülər.*

DÖYƏNƏK – 1. ayaqlanmış bərk yer. – *Ağasdarın altı tapdanıb döyənək olmuşdu;* 2. fiziki iş nəticəsində əl və ya ayaqda əmələ gəlmış bərtik (rusca: mazol). – *Bel tutmaxdan ovçunun içi döyənəh olmuşdu.*

DÖYMƏC//DÖYMƏNC – dağ edilmiş sarı yağın (bax: sarı yağ) içində çörək doğranıb, yağa hopdurulub, üzərinə şəkər tozu səpməklə alınan yemək növü. – *Döyməci yeməchlərin şahı saymax olar.*

DUMBUZ//DÜMBÜZ – yumruq. – *Kim isə arxadan boynunun kökünə bir dumbuz ilişdirdi.*

DUMMAX – batmaq. – *O, suyun dibinə dumdu.*

DUMUX (adam) – 1. gec başa düşən. – *O qədər dumuxdu kin, söz deyirsən, durub üzünə baxır;* 2. adama qarışmayan. – *Dumux uşaxdı, heş kəsə qarışmir.*

DUMULMAX – susub oturmaq, küskünləşmək. – *Kim nə demişdisə, hamı dumulmuşdu.*

DURBA – truba. – *Bu durbaları kim töküb yolun üsdünə?*

DUVA – dua. – *Kənddə duvasız uşax olmazdı.*

DUZDAX – 1. mala, qoyuna, ata duz verilən yer. – *Onnar heyvannarı duzdağa aparmışdır; 2. tələ. – Zəngibasar mahalında təliyə duzdax da deyillər.*

DÜBBƏDÜZ – dümdüz. – *Bir var düz, bir də var dübbədüz, dübbədüz daha düz olur.*

DÜBƏLƏK – kal qovun. – *Zəngibasar mahalında kal qovuna dübələk deyillər.*

DÜBÜR//DİBİR – erkək keçi

DÜDƏMƏ – axmaq, sarsaq, səfəh, heç nədən başı çıxmayan, zırrama. – *Mən ömrümdə belə düdəmə görməmişəm.*

DÜDÜK – yalançı, firildaq, yaramaz. – *Düdük olma, söz dedin, üsdündə dur.*

DÜMBƏK – qarın, mədə. – *Yenə dümbəyini harada doldurmusən?*

DÜMBƏLƏK – 1. hər iki tərəfi yonulmuş kiçik ağaç, mələk-dümbələk (çiling-ağac) oyununda oynanılır; 2. söyüş mənasında adamlara da şamil edilir. – *Dümbələk, səna demədim mənim işimə qarışma?!*

DÜMBƏLƏNDÜZ – dümdüz. – *Yol dümbələndüz uzanırdı.*

DÜMSÜK – dürtmə. – *O, yanındakına bir dümsüh vurub keçdi.*

DÜMSÜKLƏMƏK – dürtmələmək. – *Danişa-danişa böyründəkiləri dümsühləməh onun xəsiyəti idi.*

DÜNƏNNƏRİ – dünən. – *Mən sözümü dünənnəri demişəm.*

DÜNGÜZ – ağıldankəm (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Onun dungüz adam olduğunu hamı*

bilirdi.

DÜRMƏK – içərisinə penir və s. qoyulmuş lavaşın bürülüb-bükülmüşü. – *Lavaşnan penir dürməyinin bir ayrı ləzzəti var.*

DÜRMƏHLƏMƏH – dürmək düzəltmək. – *O, qorma qazanının iki tikə qorma çıxarıb çörəyin arasına qoydu və dürməhlədi.*

DÜRRƏK – yalançı, firıldaq. – *Ə, dürrəh, sən məni ələ salıbsan, dünən bir söz deyirsən, bu gün başqa söz?*

DÜSƏRRİ – xeyirli, uğurlu. – *Bu maşın mənim üçün düşərri olub.*

DÜŞÜK – 1. vaxtından əvvəl doğulmuş uşaq. – *Düşüh uşaxlar adətən çox zaya olullar; 2. sözünü, hərəkətini bilməyən yarımcıq adam. – Düşüh olma, kişi ol!*

DÜYMƏK – bağlamaq. – *Ər evinə gələnnən gününü göy əskiyə düymüşdülər.*

DÜYÜNÜN DURUSU//DÜYÜ DURUSU – qovurma və əleyəzlə bisirilən sulu düyü xörəyi, qaşıq aşısı. – *Düyünün durusunu gərəh qormaynan bisirəsən, onun dadı damaxdan getmir.*

DÜZAVADAN – düz-əməlli. – *Ermənilərnən qonşuluxda yaşadıxlарının heş babalarımız da keşmişdə düzavadan bir gün görmüyüb'lər.*

DÜZƏMMƏLİ – düzgün (adam, iş və s.). – *Bir düzəmməli danış görüm nə deyirsən.*

DÜZÜNƏQULU – düz, açıq-aşkar, necə var – eləcə. – *O, çox düzünəqulu adam idi.*

EHMAL – yavaş, asta. – *O, ehmal yeriyir, ehmal danışındı.*

EKİZTAYI – əkiz doğulmuş uşaqlardan hər biri

ELİK – yaxşılıq (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Eliyi itirən xeyir tapmaz – deyib atalar.*

ELLİK//ELLİYNƏN – hamı, hamılıqla. – *Adamnar elliyinən axışıb gəlmışdılər.*

ELTİ – qardaş arvadları. – *Elti eltini isdəməz.*

ENNİK – pal-paltar, əşya. – *Hər enniyi bir puşqax-dadı.*

EPEY – çox, xeyli (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Bu günkü tədbirdə epey adam iştirak edirdi.*

ERMƏNİ İNƏYİ – ifrat kök adam haqqında işlədi-lən təhqiramız ifadə

ERMƏNİYƏ DAYI DEMƏK – məcburiyyət qarşı-sında yalan danışmaq. – *Öz xeyri üçün erməniyə dayı de-yənnər həmişə olub.*

EŞİK – bayır. – *Zəlzələnin ilk təkanının sora hamı eşiyə qaşdı.*

EŞİK QAPI – darvaza. – *Get eşih qapını bağla, bala.*

EŞŞƏK – 1. uzunqulaq; 2. bir neçə adamın oturma-sı üçün nəzərdə tutulmuş uzun taxta oturacaq. – *Uşaxlar eşşəhləri baş-başa düzüb, adamların oturması üçün şərait yaratdilar; 3. ev tikintisi və ya təmiri zamanı istifadə olunan taxta ayaqaltı. – Ustdalar düzəltdihləri eş-şəhlərin üsdünə çıxıb, evin pərdisini rəngləməyə başda-dılar.*

EŞŞƏK YIXILSA DİŞİ QIRILAR – yəni heç nə bit-

məyən ərazi, xozanlıq

EŞŞƏKBELİSINDIRDI – uşaq oyun növü. Bu oyun növünə Ənzəli də deyilirdi. Bu oyunda bir nəfər belini əyib, əllərini dizinə dayaq verib, eninə dayanar, cərgəynən düzülən uşaxların birincişi "Ənzəli başdan gələr..." deyib əyilənin belindən atlanardı. Sonra o biri uşaqlar birincinin hərəkətini təkrar edər, yəni əllərini əyilənin belinə yurub üstündən tullanardılar. Beləcə bu hərəkət növbə ilə təkrar olunardı.

EYMƏNMƏK – eti ürpəşmək, diksinmək, qorxmaq, çəkinmək. – *Bu xəbərdən o, bir tikə də eymənmədi.*

EYNİNƏ ALMAX – əhəmiyyət vermək, saymaq. – *Yüz söz deyirsən, birini eyninə almır.*

EYNİNƏ OLMAX – vecinə olmaq, əhəmiyyət vermək. – *Dünya od tutub yansın, bu adamin eyninə deyil.*

EVCİK-EVCİK – qız uşaqlarının ən çox sevdikləri oyun növlərindən biri. Onlar torpaqdan, palçıqdan özlərinə ev düzəldər, yalandan bir-birinə qonaq gedər, aş bisirər, gəlin köçürərdilər və s.

EVİXARAB – bədbəxt, yaziq. – *Ay evixarab, sənin hələ xəbərdən xəbərin yoxdu?*

EVNƏ//ÖYNƏ – dəfə, kərə – *Bu gün cəmisi bir öynə yemək yemişəm.*

EVTÖKMƏ//PALTARTÖKMƏ – Novruz bayramı ərəfəsində bütün ailələr evin paltar-palazını, yorğan-döşəyini günə atar, ev-eşiyi, qapı-pəncərələri yuyar, təmizləyər, evtökmə və ya paltartökmə adlanan bu mərasimi bayramı qarşılıqlaşın ilk şərti hesab edərdilər.

– Θ –

ƏBƏJDAD – dədə–baba, abavü–əcdad. – *Hər kəs öz əslini, kökünü, əbəjdadını bilməli, tanımalıdı.*

ƏCCƏBALA//ƏTCƏBALA – 1. təzə yumurtadan çıxmış, tüklənməmiş quş balası. – *Həyətimizdəki quş yuvasında bir neçə əccəbala vardi; 2. çılpaq, üryan. – Onnar lüt-əccəbala ortalıxda atılıb-düşürdülər.*

ƏCCƏNƏ – təzə doğulmuş uşaq. – *Qonşunun uşağı hələ əccənədi, adam qucağına almağa qorxur.*

ƏCCİK – təzə doğulmuş uşaq. – *Ay qız, əcciyin haradadı?*

ƏCƏB-SANDAL – Zəngibasar mahalında məşhur xörək növü. Kartof, pomidor, bibər, badimcan qat-qat kəsilir, qazana düzülüb bişirilirdi. Vedibasar mahalında xörəyin bu növünə **basdırma** deyildilər.

ƏCƏB-SANDALIN DÖŞƏMƏSİ – Zəngibasar mahalında məşhur xörək növü. Əcəb-sandal bişirəndə altdan qat-qat et düzüləndə ona əcəb-sandalın döşəməsi deyilirdi. Vedibasar mahalında xörəyin bu növünə də **basdırma** deyildilər.

ƏCƏM – kürdlərin yerli türk əhaliyə verdiyi ad

ƏCİR – bir iş müqabilində verilən əvəz, qarşılıq.
– *Allah əcirini versin.*

ƏCR (VERMƏK) – əzab-əziyyət, zülm (vermək).
– *Yazixdi, bu uşağa niyə bu qədər əcr verirsən?*

ƏCR ÇƏKMƏK – can çəkmək, bir işi görməyə tənbəllik etmək. – *Bu nə işdi kin, onu görməyə sən bu qədər əcr çəkirsən?*

ƏDƏT – adət. – *Elin ədətinən qırğıga çıxana el səgol deməz.*

ƏFLATUN – yaman. – *Təzə gəlin bilirsən nə əfla-*

tundu?!

ƏHƏDİNİ KƏSMƏK – döymək, döyüb əldən salmaq. – *Döyməhdən yazığın əhədini kəsdilər.*

ƏHLƏNMƏK – qocalmaq, ahıllanmaq. – *Adam var əhləndihcə dünya malınınə əl üzür, adam da var əhləndihcə dünya malınınə dördəlli yapışır.*

ƏKƏC – yaşılı, oturuşmuş. – *Əkəc arvadsan, danışığına fikir ver*

ƏKƏNƏK – əkin sahəsi, əkin yeri. – *Qoyunnar əkənəyin içində girmişdilər.*

ƏL XƏRƏZAN, YAN DÜDƏK QALMAQ – tamam kasıblamaq

ƏLALLAHİ – tərbiyəsiz, hər şeyə əl uzadan. – *Mən ömrümdə belə əlallahı uşax görməmişəm.*

ƏLBƏHƏM – o saat, o andaca. – *Qonşunun arvadı əlbəhəm özünü yetirdi.*

ƏLCƏK – dəstə, dəstək. – *O qapının əlcəyinən tutub özünə tərəf çəhdidi.*

ƏLÇİM – daranmış əl boyda təmiz yun. – *Ordan mənə bir əlçim yun ver.*

ƏLƏKDƏN KEÇİRƏMƏK – arayıb-araşdırmaq. – *Bizdə ədətdi, qız isdiyən oğlanı ələhdən keçirəllər.*

ƏLƏM-ƏLƏM – diqqətlə. – *O, otaxda hər yanı ələm-ələm axtardı, amma bir şey tapa bilmədi.*

ƏLƏYƏZ – xörəyə atılan yabani bitki növü. Ələyəzi yaylaqda yiğar, qız saçı kimi hörər, qurudar, qışda doğrayıb xörəyə atardılar, dadı damaqdan getməzdi. Xüsusi lə aş xörəklərində geniş istifadə olunardı.

ƏLƏYƏZDİ ÇƏKMƏ – ələyəzlə bişirilən düyü xörəyi. – *Çəkməni ələyəznən pişirəndə olur ələyəzdi çəhmə.*

ƏLƏYİ ƏLƏNMƏK, XƏLBİRİ GÖYDƏ FIRLAN-MAX – hay-hayı getmək, vay-vayı qalmaq. – *Sənin ələyin*

ələnib, xəlbirin göydə firranır, bu iş sənnih deyil.

ƏLİ QATI OLMAX//ƏLİ QATILAŞMAX – varlanmaq. – *Deyəsən, əli qatilaşıb, ta heç kəsnən hesablaşmir.*

ƏLİMQALDI – uşaq oyun növü. Bu oyunu əsasən qız uşaqları oynayardılar. Əlimqaldıda bir dəstə uşaq püşk atar, püşk kimə düşsə o, uşaqların dalınca qaçırdı, əlini kimə toxundursa, oyun ona keçər və bu dəfə həmin ikinci uşaq qayıdır uşaqları qovardı. Beləcə oyun uşaq-lar yorulana qədər davam edərdi.

ƏLINƏ QATMA QIRIĞI KEÇMƏK – heç nədən axtarıb bir bəhanə tapmaq, incimək. – *Axır kin, əlinə bir qatma qırığı keşdi.*

ƏLINİ BAŞINA YIĞMAX – hazırlaşmaq, özünü toplamaq. – *Hərbi xidmətdən qayıtdıdan sora o işdiyib əlini başına yiğdi.*

ƏLİYOLU – Hz. Əli yolunda. – *Atalar deyb: bir dəfə çörəh yeyəndə beş dəfə də Əliyolu ver.*

ƏLLƏM-QƏLLƏM//ƏLLƏM-QÜLLƏM – firildaq, dolabbaz. – *Mənim əlləm-qülləm adamnarnan işim olmaz.*

ƏLLƏMƏ (uşaq) – nadinc, şuluq. – *Bizim qonşunun çox əlləmə bir uşağı var.*

ƏLLİ – qoçaq. – *Əlli ol, indi qonaxlar gələcəh.*

ƏLÖPBƏ – toydan üç gün sora oğlan evində düzəldilən qonaxlıx

ƏLYERİ QOYMAX – çıkış yolu qoymaq. – *Savaşanda heç olmasa barışmağ üçün əlyeri qoy.*

ƏMCƏK – 1. döş. – *Ciddi işdərdə ona etibar etməh olmaz, o, anasının əmcəyini kəsənin biridi; 2. yelin. – *Aksam naxır evə dönəndə inəyin əmcəyi südnən dolu olurdu.**

ƏMƏL ELƏMƏK – cadu etmək. – *Deyillər elə əməl eliyir kin, heş fələh də baş çıxartır.*

ƏMƏN-KÖMƏNCİ – dərman bitkisinin adı. – *Əmən-kömənci bir çox dərddərin dərmanıdı.*

ƏMLİK – körpə, südəmər quzu. – *Uşaxlar əmliyi gətirib oynadırdılar.*

ƏNDƏLİS – üzüm tənəyinin budağını kəsmədən əkib, cil atandan sonra kəsmək yolu ilə təzə ting əldə etmək. – *Kolu əndəlis eliyəndə o, daha tez məhsula yatır.*

ƏNDƏRMƏK – tökmək, aşırıb tökmək. – *Sənəm arvad suyu yerə əndərdi.*

ƏNDRƏBADI – qeyri-adi, eybəcər. – *O, həmişə əndəbadi geyimi ilə fərqlənirdi.*

ƏNEYBƏT//NEYBƏT – çox çirkin. – *Əneybətin biridi, amma özünnən başqa heş kəsi bəyənmir.*

ƏNG – 1. çənə. – *Ənginə dəyən yumruxdan xeyli vax özünə gələ bilmədi; 2. çox danışan adam. – *Əşı, o da əngdi.**

ƏNGƏ VERMƏK – 1. çox danışmaq. – *Mən ki görürəm, sən elə bütün günü burda dayanıb, tay-tuşunnan əngə verirsən; 2. mübahisə etmək. – *Əşı, o kimdi kin sən onnan bu qədər əngə verirsən.**

ƏNGƏNƏK – böyük saxsı qab (paltar suya çəkmək üçün). – *O, cırhli paltarrarı əngənəyə töhdü.*

ƏNGƏZDƏMƏH – ənginə-ənginə vurmaq, döymək. – *Balaca vaxdı məhlə uşaxları onu möhkəm əngəzdəmişdilər.*

ƏNGİBOŞ – çox danışan. – *Maşallah, deyəsən, özün kimi bir əngibosunu tapıbsan.*

ƏNTƏR – qaş-qabaq. – *Dünənnən əntəri yernən gedir.*

ƏNZƏLİ – Bax: Eşşəkbelisindirdi

ƏPİRRƏMƏK – 1. suluqlanıb sıradan çıxmaq, cü-
rüb tökülmək. – *Əlləri həmişə suda olduğunnañ dərisi
seyli əpirrəməşdi; 2. qocalmaq, qocalıb əldən düşmək.
– Daha əpirriyib, onnan evlənən çıxmaz.*

ƏRDƏK – un, şəkər və yağdan bişirilmiş kiçik şirin
çörək, kətə. – *Hərdən burnuma ərdəyin qoxsu gəlir.*

ƏRDƏM – bacarıq, səliqə-sahman. – *Adamda gə-
rəh ərdəm olsun.*

ƏRDƏMLİ – səliqə-sahmanlı, əlindən iş gələn. – *O,
çox ərdəmni ev xanımı idı.*

ƏRDƏMSİZ – səliqəsiz, əl qabiliyyəti olmayan. –
Ərdəmsiz olma.

ƏRDOV – yağısız su. – *Xörəyin yağı gedib, ərdovu
qalıb.*

ƏRƏSƏT – 1. bəd adam. – *Allah heş kəsə belə ərə-
sət qonşu qismət eləməsin; 2. çox. – Bu il bağlarda ərəsət
məhsul var.*

ƏRİK ALÇASI – İrəvan Çuxurunda alça növü. Al-
ça tinginə ərik calağından alınan hibrid növ. Şirin, sulu,
dadlı, sarı-qırmızı rəngli idi. Məhsuldardı.

ƏRİNÇƏK (adam) – tənbəl (adam). – *O, o qədər
ərinçəh idi kin, yerinnən qalxınca dağ dağdan ayrıılırdı.*

ƏRİŞTƏ AŞI – əriştədən bişirilən sulu xörək.
– *Ərişdə aşını əvəlihlə bişirəndə çox yeməli olur.*

ƏRKƏSÖYÜN – ərköyün. – *Qız uşağını ərkəsöyün
böyütməzdər.*

ƏROV//AROV//AROY – paltar yuyulandan sonra
qalan çirkli, sabunlu su. – *Ərovu ağacın dibinə töhməz-
dər, ağaş quruyar.*

ƏRP – çaydanın, samavarın dibində, divarlarında
əmələ gələn bərkimis çöküntü. – *Samavarın divarrarı əl
qalınnığında ərp bağlamışdı.*

ƏRRİK – evlənmək, ərə getmək vaxtı çatmış qız.

– *Kənddə hər evdə bir və ya bir neçə ərrik qız var idi.*

ƏRSƏYƏ ÇATMAX – böyümək, hədd-buluğa çatmaq. – *Oğlan ərsəyə çatıb, indi ona dayax durmax lazımdı kin, ayağını yerə bərk basa bilsin.*

ƏRSƏYƏ GƏLMƏK – yetişmək, dəymək, hasıl olmaq. – *Məhsul bir aya ərsəyə gələr.*

ƏSGƏRİ – İrəvan Çuxurunda üzüm növü. Əsgər şəxs adından idi. Gilələri nazik dərili, sulu olurdu. Kəmşirin dadi, nisbətən seyrək salxımları vardı. Avqustun əvvəllərində yetişir, yeyilir və qurudulurdu.

ƏSSAH – dəqiq, səhih. – *Əssah, bu işin sonu yaxşı qurtarmiyacax.*

ƏT XƏRCİ – İrəvan Çuxurunda nazik qabıqlı, top salxımlı üzüm növü olan xərci üzümün üç növündən biri. Sarı, yumru, iri dənəli olurdu. Salxımları balaca olsa da, kolda onların sayı 60-65-ə çatırıdı.

ƏTDİK – 1. kəsilmək üçün saxlanıb yemlə bəslənən heyvan. – *Payız qovurmalığına bu il üç ətdih saxlamışıx; 2. ağır tərpənən, iş bacarmayan, ifrat kök adam. – Əşsi, mən ona ta iş buyurmuyacam, görmürsən, ətdiyin biridi.*

ƏTƏNƏ – 1. məməli heyvanların doğandan sonra ifraz etdikləri bir parça ət; 2. əlinin tutamı olmayan. – *Ətənədi, iki boşqabı da əlində saxlıya bilmir, hamısını salıb qırıxladi.*

ƏTXƏRCİ – İrəvan Çuxurunda nazikqabıqlı, xır dagılılı, məhsuldar üzüm növü

ƏVƏDİMƏK//ƏVƏDƏMƏK – yerdə eşələnmək. – *Uşax bayaxdan yerdə əvədiyirdi.*

ƏVƏLİK – xörəyə atılan enliyarpaqlı yabanı bitki növü. Ələyəz kimi, əvəliyi də yaylaxda yiğar, qız saçı kimi hörər, qurudar, qışda doğrayıb xörəyə atardılar, dadı

damaqdan getməzdi. Xüsusilə aş xörəklərində geniş istifadə olunardı.

ƏYİŞ-ÜYÜŞ – əyri-üyrü. – *Əlində əyiş-üyüş dəmir parçası vardi.*

ƏZAB – subay. – *Evdə onun iki əzab oğlu vardi.*

ƏZGİN – yorğun, üzgün. – *Yaman əzginəm.*

ƏZGİRTMƏK – ərköyünləşdirmək. – *Uşağı çox əzgirdərsən, sora başına çıxar.*

ƏZVAY – 1) zəif, aciz, bacarıqsız, əlindən heç bir iş gəlməyən. – *Cox əzvay uşaxdı;* 2) qalın ətli, təbabətdə işlədilən çoxillik bitki, aloe. – *Əzvay həm də qiymətdi dərman bitgisiidi;* 3) əzvay bitkisindən alınan acı, qara və bərk maddə, dərman. – *Həkim mənə əzvay həbləri yazıb.*

– F –

FALA – fal, toyuğun altına qoyulan yumurta. – *To-yuğun falasını götürsən, o, yumurtasını azdırar.*

FARAŞ – erkən yetişən. – *Kənddilər bu il bazara xeyli faraş məhsul çıxartmışdılar.*

FARMAŞ – paltar, yorğan-döşək yiğilan qab

FATMA NƏNƏNİN HANASI – qövsi-qüzəh. – *Ya-ğış kəsib gün çıxannan sora Fatma nənə göy üzündə öz hanasını qurdı.*

FƏHMƏLƏNMƏK – qorxmaq, havalanmaq. – *O, qarannixda fəhmələnmişdi.*

FƏLFƏLLƏMƏK – qocalmaq, qocalıb əldən düşmək. – *Qasım kişi qocalıb fəlfəlləmişdi.*

FƏLLAX – diribaş, qoçaq, ayıq. – *Cox fəllax uşaxdı, tükü-tühdən seçilir.*

FƏTİR – İrəvan Çuxurunda çörək növü. Xamırına süd, xama, yağı, şəkər tozu qarışdırıldır. – *Fətir qalına oxşasa da, onnan şirin və kövrəh olurdu.*

FIRIX – 1. çok pis. – *İşdər genə firixdir; 2. tamam, bütöv. – O, toyuğun dərisini firix çıxardı.*

FIS ÇIXMAX – boş çıxmaq. – *Bu iş də belə fis çıxdı.*

FİRİTDƏMƏK – firıldaq gəlmək, yalan söz deyib qandırmaq. – *O qədər sadəlövh adam idi ki, adamnar onu çox asanlıqlan firitdiyirdilər.*

FİTDƏMƏK – təhrik etmək, qızışdırmaq. – *Onu hərərə bir tərəfdən fitdiyib yoldan çıxartmışdı.*

– G –

GECƏQUŞU – 1. yarasa. – *Gecəquşular gündüzdər yatıb, gecələr uçullar; 2. gecələr çox az yatan adam.*
– *Niyə yatmırsan, gecəquşusan?*

GEDƏRGİ – gəldi-gedər. – *Gedərgi şeylərə çox uyuma.*

GEJDƏN – səhər tezdən. – *Mən hər gün gejdən yuxudan durub, yola çıxıram.*

GENƏ//GƏNƏ – yenə. – *Genə sən həmin səhvi təkrar edirsən.*

GEYMƏ – çuxa növü, geyəcək, pencək, gödəkçə.
– *O, geyməsinini çıynınə atıb çölə çıxdı.*

GƏBƏŞƏ (qalmaq) – haça-paça (qalmaq). – *O, yixıl-dixdan sora bir müddət tərpənə bilmədi, yerdə gəbəşə qaldı.*

GƏDƏ//GƏDƏÇƏ – 1. oğlan uşağı. – *Dünən sizin gədəni şəhərdə gördüm; 2. nakişi. – *Yadında saxla, adam heş vax gədə//gədəçə olmaz.**

GƏDƏLİK//GƏDƏÇƏLİK – nakişilik. – *Yekə oğlansan, gədəlik//gədəçəlik eləmə.*

GƏJ – 1. əhəng daşı. – *O, bazardan beş kisə gəj aldı;*
2. əhəng daşından hazırlanan suvaq məhlulu. – *Usdalar bütün günü divara gəj çəhdilər.*

GƏLİNBARMAĞI – yaylaqda bitən yabani bitki növü

GƏM – vəl. – *Kəndçilər öküzdəri qosub, axşama kimi gəm sürdülər.*

GƏMİRƏ (NARINCI və ya ZƏFƏRAN da deyirdilər) – İrəvan Çuxurunda şaftalı növü. Müxtəlif böyük-lükədə və formada, sarı-qırmızı rəngdə olur, tumdan ayılmırıldı. İyulun axırlarında yetişirdi.

GƏNDÖV – kanalizasiyaya axan çirkli su

GƏNZİK – nəfəs borusu. – *Yemək gənziyində qaldığının o, bir xeyli çəçədi.*

GƏRMƏŞOV – qəhvəyi rəngli, yumşaq qabıqlı ağaç növü

GƏVƏLƏMƏK – könülsüz, iştahasız yemək. – *Cörəyi ağzında az gəvələ.*

GƏVƏRZ – bir neçə kiçik arxin eyni yerdən qarşısının bağlanması

GƏVƏZƏ – söyüscül. – *O, çox gəvəzə adamdı, iki sözünnən biri söyüdü.*

GƏVƏZƏ-GƏVƏZƏ (danışmaq) – sözüş söymək, biədəb sözlərlə danışmaq. – *O, gözünü yumub, ağızını aşdı, gəvəzə-gəvəzə danışmağa başdadı.*

GƏZƏYƏN (kadın) – ayağı sürüşkən (kadın). – *Hamı bilirdi kin, qonşunun qızı gəzəyəndi.*

GƏZGİNTİ – ayağı sürüşkən, gəzəyən qız-qadın. – *Taniyıram, gəzgintinin biridi.*

GİC – sarsaq, axmaq, özünü idarə edə bilməyən. – *Ağıllı hərəkət elə, özünü gij yerinə qoyma.*

GİC-GİC (danışmaq) – sarsaq-sarsaq, axmaq-axmaq (danışmaq). – *Adam içində gij-gij danışma.*

GİC-GÜC – axmaq, özünü idarə edə bilməyən adamlar. – *Mənnən sana məsləhət, oğul, hər gij-güñən dosdux eləmə.*

GİCBƏSƏR – başdan xarab, sarsaq. – *Nə coxdu bu dünyada gijbəsər.*

GİCİMƏK – bəla axtarmaq, döyülməyi gəlmək. – *Gicimə, bax, əlimnən bir xata çıxacax.*

GİLDİR-GİLDİR – gilə-gilə, damcı-damcı – *Göz-dərinən gildir-gildir yaş töhməyə başdadı.*

GİLİF – hasar altından keçən su yolu. – *Uşaxlar gi-*

lifdən keşməyə nə qədər çalışalar da, mümkün olmadı.

GİR – 1.fürsət. – *O, gir düşən kimi sözünü dedi;*
2. güc, qüvvə. – *Qocalmışam, qolumda ta gir qalmayıb.*

GİRDƏN DÜŞMƏK – haldan düşmək, zəifləmək.
– *Qocalıbsan, amma boynuna almırsan kin, girdən düşüsən.*

GİRDƏŞİRİN – İrəvan Çuxurunda alma növü. Yay alması idi, ağı-sarımtıl, balaca, şirin və nazik qabıqlı olurdu.

GİRƏVƏ – fürsət; – *O, qisas almağ üçün girəvə axtarırdı.*

GİRİNC – yorulmaq, gedib-gəlməkdən əldən düşmək. – *Bu yollarda girinc olmuşam.*

GİRRƏMƏK – pusmaq, izləmək, tələyə salmaq üçün tovlamaq. – *Eşitmişdi kin, kimsə onu girriyir.*

GİRRƏNMƏK – 1. dolanmaq. – *Xeyir ola, evin həndəvərində nə gırṛənirsən?* 2. bir təhər başını saxlamaq. – *Həyatdı da, yaşamax çətinnaşib, bir təhər gırṛənirik.*

GOBUD – kobud. – *Gobud adamnan danışmağın anlamı yoxdu.*

GOD – iri çəllək. – *Həyətimizin ortasında iri god var idi.*

GOPBUŞ – iri, kök adam. – *Yşaxlıxdan onun gopbuş sıfəti vardi.*

GOP – yalan. – *Gopun da gərəh bir əndazəsi olsun.*

GOPÇU – yalançı. – *Cox gop eliyərsən, adını gopçu qoyallar.*

GÖDƏKÇƏ – qolsuz sıriqlı. – *O, gödəhçəsini əyni-nə alıb, həyətə düşdü.*

GÖDƏN – iştaha, tamah. – *Unutma kin, gödən boğazdan aşağıdı.*

GÖDƏN-BAĞIRSAĞINI YEMƏK – qorxuya düş-

mək. – *Sirrinin açılacağınnan vahimələnən Fərid səhər-dən gödən-bağırşağıını yemişdi.*

GÖDƏNCİL – iştahlı, nəfskar. – *Gödəncil adam yeməhdən doymaz.*

GÖDƏNİYEKƏ – hər şeyə tamahı düşən. – *Cox gödəniyekə arvad idi.*

GÖDƏNPƏL – iştahlı, nəfskar. – *Gödənpəl olma da bir şey dəyil.*

GÖLLƏK – sulu yer. – *Torpağın aşağı tərəfi gölləh olduğunnan orada heş vax əkin əkimlənzdi.*

GÖLMƏÇƏ – kiçik su yiğintısı, çirkli su topası. – *Yağışdan sora məhlədə çoxlu gölməçələr əmələ gəlmişdi.*

GÖMBƏLƏMGÖY – gömgöy. – *Suyun rəngi gömbələmgöy idi.*

GÖRƏNƏK – qeyri-adi, təəccübü, ağılaşığız. – *Dünyanın nə görənək işi varsa, bizim başımıza gəlir.*

GÖRK – nümunə, dərs. – *Qoy bu iş hamiya görk olsun.*

GÖTÜRGƏ – evin qarşısında istirahət üçün düzəldilən yarımhündür yer

GÖTÜRÜM – 1. anlaq, mənimsəmək, görüb-götürmək qabiliyyəti. – *Adamin bir götürümü olar, sənə yüz dəfə de, yenə həmən-həməndi; 2. səliqə, əl qabiliyyəti. – O adamin əlinin götürümü yoxdu.*

GÖTÜRÜMSÜZ – anlaqsız, mənimsəmək qabiliyyəti olmayan. – *Məllim uşaxdan xeyli gileyəndi, “götürümsüzdü” dedi-durdu.*

GÖVSƏMƏK – 1. yemək, çeynəmək. – *Yekə oğlan-san, amma bir parça saqqızı ağızına salib, bayaxdan göyüürsən, 2. yemi mədədən qaytarıb, yenidən çeynəmək.*

GÖY ALI – İrəvan Çuxurunda gavalı növü

GÖYCƏ – alça növü, incə qabaklı, göy, turşasın, çox yayılan, məhsuldar növ idi. – *Göycənin kali da yeməli olur, yetişmişidə.*

GÖYCƏNABAT//GÖYCƏ – İrəvan Çuxurunda ərik növü. Göyümsov (yaşlılmış) və sarı, çox şirin, dadlı, şirəli, nazik qabaklı olurdu. Ağca-nabata nisbətən az yayılan idi. – *Göycənabat ərihlerin ən şirinidi və onnan çox gözəl ərih mürəbbəsi olur.*

GÖYƏBAXAN – lovğa. – *Göyəbaxan adam həş vax ayağının altını görməz və çox tez büdrüyüb yixilar.*

GÖYÖSGÜRƏK – xəstəlik adı. – *Göyösgürəyin ən gözəl dərmanı eşşəh südüdü, sağasan və isdi-isdi uşağa içirdəsən.*

GÖZBAĞLICA – uşaq oyun növü. Bu oyunda iştirakçılarından birinin gözləri yaylıqla bağlanır, o isə bu vəziyyətdə oyundaşlarından birini tutmağa çalışardı. Oyundaşları müxtəlif səslər çıxarmaqla guya ona kömək etməyə çalışardılar. Tutulan iştirakçı gözü bağlı olanı evəz edərdi.

GÖZÜ ALACALANMAQ – gözü böyümək. – *Eşitdiyi qəfil xəbərdən gözdəri alacalanmışdı.*

GÖZÜ ALLAHA-BİLLAHА DİKİLMƏK – nə edəcəyini bilməmək, çəşib qalmaq. – *Xeyir ola, genə gözüün allaha-billaha dikilib.*

GUBBAN – yumruq. – *Arvad uşağıın kürəyinə bir gubban saldı.*

GÜDARA – peyvənd növü

GÜDÜL – ayaqsız adam. – *İkinci dünya müharibəsində ayaxlarını itirmiş, geriyə ançax güdülü gəlmışdı.*

GÜLABI – İrəvan Çuxurunda üzüm növü. Şirin, nazik qabaklı, narın tumlu gilələri, kiçik salxımları olurdu.

GÜLABI ARMUD – İrəvan Çuxurunda armud nö-

vü. Meyvəsinin hər biri az qala yarımla gələn bu armudun çox xoş və güclü ətri olardı.

GÜLBƏSƏR – xiyar. – *Irəvan Cuxurunda “xiyar” sözü işdənməz, ancax “gülbəsər” deyilərdi.*

GÜLBURNU – gülü ucunda, körpə xiyar. – *Gülbəsəri gülburnu vaxdı yeməyin də bir özgə ləzzəti vardi.*

GÜLƏŞƏNGİ – güləş rəqsi. – *Gəl sənnən bir güləşəngi tutax.*

GÜLMƏXMƏR – gülü özündən olanməxmər parça növü. – *Anamın gülməxmər parçadan donu vardi.*

GÜLÜ – İrəvan Cuxurunda şaftalı növü. Erkən yetişər, meyvəsi sulu və ağ rəngli olardı. Ağacları soyuğa qarşı çox həssas olduğundan, nə qədər çox əkilsə də, az yılan idи. İyunun axırı, iyulun əvvəlində yetişirdi.

GÜLÜ BARDAXDA OYNAMAX – kefi kök olmaq. – *Kefin sazdı, genə gülün bardaxda oynuyur.*

GÜNDİRRİK – yaşayış, dolanacaq. – *İnsanın insan kimi yaşamağ üçün gərəh bir gündirriyi olsun.*

GÜNƏVƏR – gün düşər yer. – *Pencəri qurutmağ üçün onu günəvər yerə sərmişdilər.*

GÜZƏM – payızda qırxılan yun

– H –

HACI HÜSEYNƏLİ – İrəvan Çuxurunda alma növü. İyulun sonu – avqustun əvvəllərində yetişirdi. Sarı-qırımızı rəngi, nazik qabığı, şirin dadı olurdu. Cənnət almasından azca balaca idi.

HACILEYLƏK – leylək. – *Kənddə hacileyləhlər bütün elektrik dırəhlərinin başında özdərinə yuva qurmuşdular.*

HAÇABAŞ – İrəvan Çuxurunda üzüm növü. Yumru, ağ, iri, qalın qabıqlı, şirin, sulu, seyrək salxımlı olurdu. Kolu böyük və məhsuldar idi.

HAĞAL – hansı tərəf. – *Hağala gedirsen?*

HAXIRMAX – boğazdan tüpürmək

HAXIŞTA – əsasən bayramlarda və toy şənliklərində icra olunan qız-gəlin oyunu. Oyunda 8-12 ifaçı iki dəstəyə bölünərək sırayla qabaq-qabağa dayanıb, əl-ələ tutar, sonra növbə ilə “haxışta” sözü ilə bitən bir bayatı oxuyar, o birilər isə hər misradan sonra “haxışta” sözünü təkrar edər, əl çala-çala bir ayaq üstə atılıb-düşər, rəqs edərdilər. Əsasən Naxçıvanda və İrəvan çuxurunda yaşılmış bu oyun daha çox halay oyununu xatırladırıdı.

HAXURMAX – nəfəsi ilə qızdırmaq. – *O, soyuxdan donan əllərini haxurub qızdırmağa çalışırdı.*

HALBAHAL – çətinliklə, hələm-hələm. – *Belə gəlin halbahal hər qaynananın qismətinə çıxmaz.*

HALQƏRƏZ – xülasə.. – *Halqərəz, hadisə burada tamama yetdi.*

HANCARI – necə, nə cür. – *Hancarı isdiyirsən, qoy elə də olsun.*

HARABA – araba. – *Harabıya at, daşqıya isə eşşəh qoşulardı.*

HARAMI – dərə-təpəli yer. – *İrvanda dərə-təpəli yerə haramı deyillər.*

HARAMZADA – haramzada. – *Adam gərəh həyatda haramzada olmasın.*

HAVALANMAX – dəli olmaq, ağılinı itirmək. – *Bu hadisədən sora o, bir qədər havalanmışdı.*

HAVAR – haray, səs. – *Havara qonşu sahədə işdi-yən adamnar da gəlib çıxdı.*

HAVAR TƏPBƏK – haray çəkmək, səs salıb köməyə çağırmaq. – *Səbəbsiz-filansız qışqırıx salmax, havar təpbəh ermənilərin köhnə xəsiyətidir.*

HAVARA GƏLMƏK – köməyə gəlmək, haya gəlmək – *Havara gələnnər arasında bir qadın da vardi.*

HAYXIRTI – bəlgəm

HAYIXMAX – qudurğanlığı tutmaq, həyasızlaşmaq, bolluqdan qudurmaq. – *Mən ona söz deyə bilmərəm, o hayixib, heş məni də eşitməz.*

HAYIL-MAYIL OLMAX – aludə olmaq, heyran qalmaq. – *Hayıl-mayıl olma, bala, o qız sənin tayın dəyil.*

HAYIZ – hansı tərəf. – *Hayiza desən, oyuza da gedə bilərih.*

HAYTA – abır-həya bilməyən, tərbiyəsiz qız-qadın. – *Fatmanışə arvadin çox hayta bir gəlini vardi.*

HELLƏMƏK//HELLƏTMƏK – yuvarlatmaq, dığırlatmaq. – *Uşaxlar iri daşları dərə aşağı hellətdilər.*

HELLƏN – məftildən düzəldilmiş təkərli oyuncaq. – *Hellən sürməh uşaxlıxda ən sevimli əyləncəmiz idi.*

HELLƏNMƏK – yumbalanmaq, dığırlanmaq. – *Uşaxlar yaşıl ot üzərində elədən belə, belədən elə hellənirilər.*

HERİK – quyruqsuz qoyun növü

HERS – hirs. – *Bu gün səhərdən onun hersi soyu-*

max bilmirdi.

HERTİ-PERTİ – yekə, kobud. – *Cox herti-perti adamdır.*

HEŞAN – döymek üçün xırmana yiğilmiş, səpələnmiş taxıl dərzləri

HEYN – vaxt, an, dəm. – *Bu heyndə adamlar gəlib çıxdılar.*

HEYVƏRƏ – iri, yekəpər. – *Görmüşdüm, çox heyvərə adam idi.*

HƏDƏĞƏDƏN ÇIXMAX – 1. çizığından çıxmaq. – *Sən gəl hədəğədən çıxma; 2. gözləri ifrat böyümək. – Elə bil gözləri hədəğədən çıxmışdı.*

HƏFTƏBECƏR – qatmaqarışığı. – *Nə sən gəl həftəbecər işdərə baş qos, nə də belə işdərnən mənim vaxtimı al.*

HƏH – güc, qüvvə, taqət. – *O, əvvəl-əvvəl daşı yerinən tərpədə bilmədi, sora bir həh verdi, iki həh verdi, üçüncüdə ilahidən gələn bir gүjnən daşı götürüb bir kənara atdı.*

HƏHDƏN DÜŞMƏK – taqətdən düşmək, qüvvədən düşmək. – *Onnar həhdən düşənə qədər çalışıb çabaldılar.*

HƏKKƏK – inad, hirs. – *Onun həkkəyi tutanda evi kişinin başına uçururdu.*

HƏKKƏK DAĞARCIĞI//HƏKKƏKLİ – inadkeş, hirsli. – *O, arvad deyildi, həkkəh dağarcığı idi.*

HƏQQİ – həqiqi. – *Həqqi deyirsən?*

HƏL-MƏL (bişmək) – tamam-kamal (bişmək). – *Ət həl-məl bişdiyi üçün xörəh çox daddı çıxmışdı.*

HƏLBƏT – yəqin. – *Həlbət sən məni əvvəllər haradasa görmüsən.*

HƏLƏM-HƏLƏM – hər deyəndə, hər addımda. –

O, hələm-hələm adam bəyənməzdi.

HƏLHƏLBƏT – mütləq. – *Gözlə, həlhəlbət gələcəm.*

HƏLİM – 1. xoşxasiyyət, yumşaq (adam). – *O, xəsiyətcə həlim adam idir;* 2. iliq, istitəhər. – *Mənə bir istəkan ilix su ver;* 3. düyunün ifrat bişməsindən sonra alınan xörək növü, sıyıq. – *O, körpələhdə düyü həlimi ilə böyüyüb.*

HƏLİM AŞI – düyündən bişirilən xörək növü. Ona **şilə aşı** və ya **qaşıq aşı** da deyirdilər. Vedibasar mahalında isə bu xörəyin adı **düyü aşı** idi.

HƏLLƏCOŞ – qarışiq şey, xörək növü

HƏLLƏM-QƏLLƏM – fırıldaqçı, yalançı. – *O, həmişə həlləm-qəlləm adam olub, elə indi də həlləm-qəlləm işlərlə məşğuldur.*

HƏMƏRSİN – itburnu. – *Həmərsin çayının böyrək duzdarının təmizdənməsində böyük rolu var.*

HƏMİ – həm, həm də. – *Həmi hə deyirsən, həmi yox, mən yazix qalmışam odnan suyun arasında.*

HƏMNİ – hamilə. – *Qadın həmnini idi.*

HƏMZADDİ – üstü dualı

HƏNCƏMƏ//HƏNCAMƏ – qapının rəzəsi. – *Qapını həncəmədən çıxartma.*

HƏNDƏVƏR – ətraf, yaxınlıqdakı. – *Evin həndəvərində yad adamnar dolaşırı.*

HƏNƏK – zarafat. – *Hənəh, hənəh, axırda dəyənəh* (atalar sözü).

HƏNİRTİ – 1. zəif istilik, hərarət. – *Evdə nəinki is-dilik, heş hənirti də yoxuydu;* 2. səs, nəfəs. – *Kolluxdan zəif bir hənirti gəlirdi.*

HƏRƏ – hər kəs. – *Hərə öz işiynən məşğul olsun.*

HƏRKİŞDƏ – hər kəs. – *Hərkışdə öz işiynən məş-*

ğuluydu.

HƏRRƏMƏK – 1. fırlatmaq. – *O, uşağı başı üsdünenə qaldırıb hərrəməyə başdadı;* 2. gəzmək, gəzib dolaşmaq. – *Kim bilir, o, indi haralarda hərrənir;* 3. saymaq, hörmət etmək. – *Mən onun kimilərini heş hərrəmirəm.*

HƏRSİN – bir tərəfi çəngəlli, bir tərəfi dəyirmi, yasti, təndirdən çörək çıxarmaq üçün nəzərdə tutulmuş məişət əşyası. – *O hərsini bəri ver.*

HƏRTDƏNMƏK – üzünə qabarmaq, çəmkirmək. – *O, özünnən böyüyün üzünə hərtdəndiyinə peşman olmuşdu.*

HƏSDƏMƏK – geri çəkilmək. – *O, fikrində israr eləməyə ürəh eləmədi, dərhal həsdədi.*

HƏŞİR – səs, qara-qışqırıq. – *Həşirinə hamı tökü-lüşüb gəldi.*

HƏŞİR QOPARMAX – səs salmaq, haray çəkmək. – *Ermənilər həşir qoparmaxda bütün millətdərdən daha ustadılar.*

HƏŞİRİNİ BƏŞİR ETMƏK – arxasınca düşüb ürəyini üzmək

HƏSTƏRXAN YUMURTASI – son dərəcə bərk yumurta. – *Onunku elə bil Həşdərxan yumurtasıdı, sinmax bilmir.*

HƏTƏM – əliaçıq, səxavətli. – *Deyilənə görə, yeni qonşunuz çox hətəm adındı.*

HƏVƏ – xalça, gəbə, palaz toxumaq üçün ağacdan hazırlanan alət

HƏVƏ-CÜVƏ – dərman bitkisi, acısdırıcı. – *Niyə bir yerdə dinc otura bilmirsən, altında həvə-cüvə qalıb?*

HƏVƏDƏ – nə vaxt. – *Həvədə desən, mən sənin qulluğunda hazırlam.*

HƏVƏDİŞ – iri dişli adam. – *Bir də gördük kin,*

uca, yekəpər, həvədiş bir adam qarşımızı kəsib.

HƏVƏNGDƏSTƏ – müxtəlif bərk ərzaqları döyüb xırdałamaq üçün bürünc, dəmir və taxtadan düzəldilmiş, qab və dəstəkdən ibarət ləvazimat. – *Qoca, dişsiz adamınkı həvəngdəsdədi, əlinə keçəni əzib yesin.*

HƏYƏ – 1. bəli; 2. əgər. – *Həyə gəlib çıxsa, deməli, sən deyəndi.* 3. elçi gedib qızın "hə"sini almaq mərasimi. – *Dünən qızın həyəsini verdilər.*

HIR – həkkək, əsəb. – *Hırın başını yesin.*

HIRI TUTMAX – şitliyi tutmaq – *Bu uşağın deyəsən yenə hırı tutub.*

HİBOB//HİBOPUŞ – şanapipik. – *Bağçadan hibopuş səsi gəlirdi.*

HİKKƏ – inad, hirs. – *Cox hikkəli adamdı.*

HİM – 1. bünövrə (binada və s.). – *Ustalar binanın himini bir günə töhdülər;* 2. özül, əsas. – *Təzədən çalışmağın alım ola bilməzsən, gərəh biliyin də himi olsun;* 3. qaş-gözlə edilən işarə. – *Dəlilər Koroğlunun bir himinə bənd idilər.*

HİNZAN – üzüm asıb saxlanan koma (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Onnar yağışın başdadığını görüb yiğilmiş üzümü tez hinzana daşıdlar.*

HODAX – kotana, cütə qoşulmuş öküzləri idarə edən adam

HOR//HER – qarın, mədə. – *Bu gəlin əlinə keçəni horuna tökür.*

HORAVEL//HORABA ETMƏK – saçından tutub yerdə sürümək

HORTDATMAX//HORTULDATMAX – başına çəkmək, səs çıxara-çixara içmək. – *O, həmişəki kimi, çayı hortdatmağa başdadi.*

HORUYEKƏ – qarınqulu, gödəncil. – *Mən belə*

horuyekə arvad görməmişəm.

HOV (yara haqqında) – şış, iltihab. – *Xəsdənin yarası hov eləmişdi.*

HOVUR – müddət, vaxt, zaman. – *Sürücü bir hovur yattıb yuxusunu alannan sora yola çıxdı.*

HOYDU-HOYDUYA GÖTÜRMƏK – ələ salmaq, qovmaq. – *Cavannar bir andaca yad adımı hoydu-hoyduya götürdüllər.*

HOZU – kobud, qanmaz. – *O, çox hozu adam idi.*

HOZULUX ETMƏK – kobudluq etmək, qanmazlıq etmək. – *Kamil hər addımda bir hozulux eliyirdi.*

HÖCCƏLƏMƏK – hecalaya-hecalaya oxumaq. – *O, kitabı əlinə alıb höccələməyə başdadi.*

HÖCƏLƏMƏK – sadalamaq. – *O, qonşunun qabağını kəsib, səhərdən baş verən hadisələri ona höcəliyirdi.*

HÖCƏLƏYİB TÖKMƏK – dil boğaza qoymadan danışmaq, hər şeyi açıb demək, bircə-bircə sadalamaq. – *Qonşunun qabağını kəsib, genə nə höcəliyib tökürsən?*

HÖL (adam) – 1. boş, tutamsız (adam). – *Kişinin bədəni höl olmaz, bir az idmannan məşğul ol;* 2. boş, yumşaq. – *İşdə qətiyyən inzibatçılığı yoxdu, çox höl adamdı.*

HÖRÜK – heyvanı otlaqda bağlamaq üçün uzun ip, kəndir. – *Kamal hər gün günorta gedib malın hörüyü-nü dəyişirdi.*

HÖRÜKLƏMƏK – heyvanı otlamaq üçün uzun ip və ya çatı ilə bağlamaq. – *Sənubər nənə hər gün inəyi otlaixa hörühlüyürdü kin, gedib camahatın bağına girməsin.*

HÖVSƏLƏ – səbr. – *Cox hövsələsiz adamsan.*

HÖVSƏMƏ – dənli bitkiləri sovurma, təmizləmə. – *Kənddilər döyülmüş taxılı hövsəməyə başdadılar.*

HÖVÜRƏ GƏLMƏK – iribuynuzlu mal-qaranın

cütləşməsi, buğaya gəlmək. – *Malların hövürə gələn vaxdı idi.*

HURREY – 1. ura! 2. hay-küy. – *Hər şeyi hurrey-nən həll eləməh olmaz.*

HYULANMAX – şübhələnmək, xoflanmaq. – *Deyəsən, sən hər şeydən huylanırsan.*

HYUXMAX/HOYUXMAX – härkmək, qorxmaq. – *Hər şeydən huyuxma, bala.*

HÜLÜ – şaftalı növü (daha çox İrəvan şəhəri üçün tipik idi).

HÜRÜMƏK – härəmkə. – *Həyatə girəndə zincirnən bağlanmış it üsdümüzə härüdü.*

HÜRÜŞMƏK – bir neçə itin birdən härəməsi. – *Geçənin qarannığında məhlənin itdəri birdən härüşdülər.*

HÜSEYNİ – İrəvan Çuxurunda üzüm növü. Yumru, ağ, qalın qabıqlı, iri tumlu, şirin giləli, six iri salxımlı olurdu. Məhsuldar növ idi.

HÜŞDÜRÜM – ağılı kəm, yüngülxasiyyət, tez özündən çıxan. – *Bır az ağır ol, bala, hüşdürüm olma.*

HÜTDÜLÜM – yüngülxasiyyət, bambılı. – *Onun hütdülüm adam olduğu elə hərəkətinən bəlli idi.*

HÜTÜDDƏMƏK – tez-tez danışmaq (daha çox Zəngibasar mahalı üçün tipik idi). – *Genə nə hütüddü-yürsən?*

– X –

XAÇO – erməni (hay)

XAX//XALX – 1. xalq, camahat. – *Xaxın dərdi başının aşır, bunun kefİNƏ bax; 2. yad adam(lar), özgə(lər). – Xaxda nə işin var?*

XAMRA//XƏMRƏ – 1. xəmir mayası; 2. şirin xəmir, adətən çirk bağlanmış yaraları desib təmizləmək üçün istifadə olunur

XAMRALI – çörək növü, sacda bişirilən dairəvi və qalın çörək

XAN KABABI – şışlərə ət, ciyər düzülüb, sonra da üstündən malın, qoyunun təmizlənmiş bağırsağının keçirildiyi və beləcə bişirildiyi kabab növü

XAPAXAP – qəfildən, gözlənilmədən. – *O, bizə xapaxap gəlib çıxdı.*

XAPAMAX – qapamaq. – *Gözdərimi xapıyib, düşünməyə başdadım.*

XAPAN//XAPANAX QALMAX – kimsəsiz, tək, yalqız qalmaq. – *Mən evdə xapan qalmax fikrində dəyi-ləm.*

XAPDAN – qəfildən. – *Uşaxlar xapdan qışqırışdır-lar.*

XARAL – iri kisə, iri torba, yundan toxunan böyük çuval. – *Biri çuvalnan daşıyır, o biri xaralnan, amma iki-sinin də cəzası eynidi.*

XARAZAN – kotana, arabaya qoşulan öküzlərin əvvəldən birinci cütü

XARRANMAX – mürəbbə şirəsinin qəndləşməsi. – *Bu il nədənsə bütün mürəbbələr xarrandi.*

XART DAŞI – kərənti, mişar, bıçaq itiləmək üçün bülöv daşı. – *Ay uşax, oradan o xart daşını gəti, kərəntini*

itiliyim.

XASMAĞIL – arın-arxayın (oturmaq). – *Günorta yeməyinin vaxdı çatsa da, o, xasmağıl oturmuşdu.*

XAŞAL – sallaq, qarnı böyük, qarnı yekə. – *Dünənki xaşalqarın budu gəlir.*

XAŞLAMA – ət soyutması, bozartma. – *İrəvan Çuxurunda xaşlama ən sevilməli yeməhlərdən sayılırdı.*

XATIN BARMAĞI – İrəvan Çuxurunda gavalı növü.

XEYLƏH – xeyli. – *Onnar xeyləh yol getdilər.*

XƏÇİRGƏT – 1. ocaq üstünə, qazanın altına qoyulan dəmir atma. – *Ocağın xəçirgəti yerdə idi; 2. qapqara. – Biz sən dediğən arvad al, sən bu xəçirgəti hardan tapıb gətirdin.*

XƏDİM – burulmuş, axtalanmış canlı. – *Deyirəm xədiməm, deyir oğuldan-qızdan nəyin var.*

XƏFƏ//XƏFƏNƏK – bürkü. – *Bu gun hava çox xəfənəhdi, nəfəs almağ olmur.*

XƏKƏNDAZ – zibil götürmək üçün qısa dəstəli alət. – *O, xəkəndazınan kömür gətirib peçin içinə töhdü.*

XƏLBƏT – xəlvət. – *Son zamannar xəlbət işdər çeviriirsən ha, qardaşoğlu.*

XƏLBİR – xırda torpağı, taxılı ələyən alət, ələkdən böyük, şadaradan kiçik gözü olan alət. –

XƏLƏT – 1. üst geyim növü. – *Göygöz kosa xanın xələtini gizdətmışdı; 2. nəmər. – Toyda yaxınnarı, doğmaları bəyin xələtini xüsusi təntənə ilə təqdim edirdilər.*

XƏLİLİ – İrəvan Çuxurunda tez yetişən üzüm növü. Xəlil şəxs adından idi. Ağagörməzlə bir vaxtda – iyulun əvvəlində yetişər, gilələri ağ, qırmızı, yumru, narin dənəli, nazik dərili, sulu olar, salxımları tez qırılardı.

XƏLSƏ – dovğa (daha çox Zəngibasar mahalı üçün

tipikdir)

XƏLVƏR – 1. 10 pud həcmində keçmiş çəki vahidi, xalvar; 2. bir xeyli, çoxlu, yekə. – *Həsən kişi ayaqqabısının altında bir xəlvər palçix düz yuxarıbaşa keşdi.*

XƏMİŞDİK – sakitlik (daha çox Zəngibasar mahalı üçün tipikdir)

XƏNCƏL//XƏNÇƏL – xəncər. – *O, belində xəncəl məclisə daxil oldu.*

XƏNNAS – xəbis. – *Adam gərəh xənnas olmasın.*

XƏPİCƏ – ucan kiçik cüçü növü. – *Xarab olmuş meyvə qabına çoxlu xəpice yiğilmişdi.*

XƏR-XƏŞ – xırımlı-xırda məişət əşyaları. – *O, xər-xəş şkafını ələh-vələh elədi.*

XƏRC-XƏSARƏT – çəkilən xərc. – *Bu işin çox böyüh xərc-xəsarəti vardi.*

XƏRC-XÖRƏK – toyda-nışanda çəkilən xərc. Toydan əvvəl oğlan evinin ağsaqqalları ilə qız evinin ağsaqqalları oturub, sövdələşmə edər, qız atasına çatacaq başlıq (süd pulu), qız evinin toy xərci (kəbin çörəyi üçün) və s. müəyyənləşdirilərdi.

XƏRCİ – İrəvan Çuxurunda nazik qabıqlı, top salxımlı üzüm növü. Üç növü vardi: **top xərci, ət xərci, irinci xərci**

XƏRCİ – İrəvan Çuxurunda alça növü. Balaca, xırda tumlu, qırmızımtıl-sarı rəngli, turşasınır idid. Yemək və qurutmaq üçün sərfəli, çox yayılan və məhsuldar idi.

XƏRCİ ƏRİK – İrəvan Çuxurunda ərik növü. Xırda, sarı rəngdə olurdu. Çox şirin deyildi. Sulu olur və dağ kəndlərində çox əkilirdi. İyunun ortaları yetişir, əsasən qurudulur və yeyilirdi.

XƏRPÜŞDƏMƏK – gizlətmək (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Elə xərpüşdə kin, gəlib görən*

olmasın.

XƏSİYYƏT – xəsiyyət. – *O, xəsiyyətini bir tikə də dəyişməmişdi.*

XƏŞDƏMƏK – xərcləmək. – *Çalış həmişə öz pulunu xəsədə.*

XƏŞƏNƏKLİ – paxıl, qurdlu. – *Qarnı xəşənəhlidi.*

XƏŞİL – doşabla yeyilən xəmir xörəyi. – *Xəşil doşabnan yeyilən xəmir xörəyidi.*

XƏYƏTİ – 1. üzüm tənəyinə dolaşan yabanı ot, alaq. – *Xəyəti təyəngi tamam bükmüşdü; 2. tənəyi həmin alaqlan təmizləmə əməliyyatının adı. – Mən sabah xəyətiyə gedəcəm.*

XƏYƏTİ ELƏMƏK – üzüm tənəyini yabanı otdan, alaqlan, xəyətidən təmizləmək. – *Bütün günü bağda xəyəti eləmişik.*

XICIR – çıngıl (daha çox Zəngibasar mahalı üçün tipik idi). – *Onnar xeyli xicir daşıyb həyatə töhdülər.*

XIXIRTDAMAX – heyvanı yerə yixib boğazını kəsməh

XIL – xeyli çox, dəstə, yiğin. – *Evdə bir xil uşax vardi.*

XILAM – xarab. – *Onun bir xilam maşını var.*

XILT – çöküntü. – *İstəkanın dibinə xeyli xilt yiğilmişdi.*

XIM-XIM – yerə baxan, qapalı, məqsədi bilinməyən adam. – *Mən ömründə belə xim-xim adam görməmişəm.*

XIMIR-XIMIR – yavaş-yavaş, asta-asta. – *O, başını aşağı salıb, ximir-ximir öz işini görürdü.*

XINAMI – quda. – *Onnar çox mehriban xinamı idilər.*

XINDİRƏTÇİLİH ETMƏH – nökərçilik etmək. – *O, ömrü boyu başqalarına xindirətçilih etmişdi.*

XIR-XIR – xırıltılı səslə danışan. – *O xır-xıra deyin bura gəlsin.*

XIRXIZDAMAX – xirtdəkləmək, başını kəsmək.
– *Heyvanı tutub, beş dəyqənin içində xirxizdadılar.*

XIRMAX – burunu təmizləmək

XIRNİK – yapon xurması. – *Kal xırniyi yeməh olmur, adamı boğur.*

XIRTDANMAX – boğazı tutulmaq, boğazı gəlmək.
– *Dünənnən boğazım xirtdanıb.*

XIRTİK – zəhrimər. – *Ye, xırtiyin olsun.*

XIRTİKLƏNMƏK – yemək (pis mənada). – *Gəl otur yeməyini xırtıhlən.*

XIRS//XIS – his. – *Ocağın xırsı aləmi bürümüdü.*

XISINNAŞMAX – piçıldاشmaq. – *Onnar bir küncə çəkilib xisinnaşırdılar.*

XİŞDAMAX – döymək, əzişdirmək, tapdalamaq. – *O, oğrunu nəinki tapıb, həm də möhkəm xışdiyb.*

XİŞMA – bir əllə götürüləcək qədər. – *Əkinçi bir xışma buğda götürüb torpağa səpdi.*

XİŞMALAMAX – xışma ilə götürmək, çox götürmək. – *Hara xışmalıyırsan, gözdə hamı yiğilsin.*

XIZAN – çoxlu uşaq. – *Xızannar həyətdə oynuyul-lar.*

XİCİK//XICİK – 1. balaca. – *O, boydan xeyli xicih idi; 2. körpə uşaq. – Yaziğin evdə bir dəsdə xiciyi var, hamısı da bala quş kimi ağızını açıb yeməh isdiyir.*

XİLLİK – qarınqulu (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Bu xilliyin qarnının dolması çətin məsə-lədir.*

XİMİRTCƏK – hulqum, qığırdağ. – *Canavar qoyunun ximirtcəyinən tutub, onu boğmuşdu.*

XİRTDƏK – boğaz, hülqum. – *O, əlini uzadıb rəqi-*

binin xirtdəyinnən yapışdı.

XİRTDƏKLƏMƏK – boğazından yapışmaq. – *O, oğlanın dalıca düşüb, onu qapının ağızındaca xirtdəhlədi.*

XİRTDƏYƏ YIĞMAX – boğaza yiğmaq. – *Sən məni xirtdəyə yiğibsan.*

XİZƏR – iki nəfərin birgə işlətdiyi böyük mişar. – *Onnar xizəri gətirib qurumuş ağacı kökünnən kəsdilər.*

XİZƏRRƏMƏK – xızərlə kəsmək. – *Bu ağacı elə bu sahat xizərrəməh lazımdı.*

XOCAN – firıldaqçı, dələduz, cibgir. – *Belə xocan-narı küçələrdən birdəfəlih yiğisdirmax lazımdı.*

XON – məclis. – *Genə bu nə xondu düzəldibsən?*

XON AÇMAX – geniş süfrə düzəltmək. – *O, gündə bir xon açmağı sevirdi.*

XONAV – nəm (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Bu otax o birinnən daha xonavdı.*

XORA – yara. – *Sənnən bu xora qutarmadı kin, qu-tarmadı.*

XORALI – yarası əskik olmayın. – *Taniyıram, xoralinin biridi.*

XORNA ÇƏKMƏK – bərk yatmaq. – *Hamı xorna çəkirdi.*

XORT – ögey (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, bizim xort qardaşımızdı.*

XORTUM – udum. – *Bir xortum su işsəm, yanğım sönər.*

XORUM – ot topası. – *Dünya dağılsa, bir xorum otu yanmaz.*

XORUMLAMAX – biçilib qurumuş otu qucaq-qucaq toplayıb dərz şəklində bağlamaq. – *Biz köməhli otu xorumluyub qayıtdıx.*

XORUZDANMAX – kiminsə üstünə kükrəmək,

yalançı kişilənmək. – *Xoruzdanma!*

XORUZQUYRUĞU – qıpqırmızı. – *Bir xoruzquyruğu çay söz içək.*

XORUZPİPIYI – qıpqırmızı. – *Bu, lap xoruzpipiyi oldu ki!*

XORUZU BANNAMAX – hədd-buluğa çatmaq, ayılmaq. – *Bunun da xoruzu bannadı, nə tez, a balam?*

XOSROVŞAHİ – İrəvan Çuxurunda alma növü. Qırmızı-sarı, şirin, dadlı, həm yemək, həm də qurutmaq üçün idi. İyunun sonu – iyulun əvvəllərində yetişirdi.

XOSROVŞAHİ – İrəvan Çuxurunda ərik növü. Yemək və qurutmaq üçün əla növ idi. Lakin ağca-nabat və göycə-nabatdan geri qalırdı. Dəyirmi, qırmızı-sarı, şirin, dadlı olur, iyunun sonu – iyulun əvvəllərində yetişirdi.

XOSUNNAŞMAX – xısınnaşmaq, piçildişmaq, xısin-xisin danışmaq. – *Genə orada nə xosunnaşırsınız?*

XOTUX – eşşəyin balası, qoduq. – *Qaydadi, eşşəyin xotuğu özünnən qabax gedər.*

XOZAN – 1. biçilmiş, uralanmış yer. – *Sahənin məhsulu yiğilmiş, yerində xozanniğı qalmışdı; 2. susuzluqdan ərazinin yanib külə dönəməsi. – Su yox, yağış yox, bağça-bağ yanib xozana dönüb.*

XOZANNIX – boş torpaq sahəsi. – *Bu tərəflər xo zannixdi, gəl nə qədər isdiyirsən torpax sahəsi götür.*

XÖNDƏK – mədə, qarın. – *O, əlinə keçəni xöndəyi-nə tökürdü.*

XÖNDƏYİ YEKƏ – qarınqulu, gödəncil. – *Maşal-lah, oğul, axdarıb bir xöndəyi yekəsini tapıbsan.*

XÖSƏK – kiçik ev, daxma. – *Onnar balaca bir xosəhdə yaşayırdılar.*

XUBUN – bir xeyli. – *O, oturub bir xubun ağladı.*

XUM – iri saxsı küp. – *Keşmişdə xumda çaxır qo-*

yardix.

XUMUN DİBİNDƏ YATMAX – çox içmək, sər-xoşluq etmək. – *O, nəinki içir, lap xumun dibində yatırıdı.*

XUNİK/XÜNÜK – ilıq. – *Suyu bir qədər xunih elə, sora gəti.*

XUNU (qarpız, adam başı) – uzunsov (qarpız, adam başı). – *O, həmişə bazardan xunu qarpız alıb gətirərdi.*

XURDUNU DOLDURMAX – yemək, mədəsinə doldurmaq, qarnına tökmək. – *Görürəm, yenə xurdunu doldurubsan.*

XURDUNA GİRMƏK – qılığına girmək. – *O, sənin xurduna girib, olan-qalanını əlinnən çıxarıır.*

XURT DÜŞMƏK – yorulub ölü kimi düşmək, yor-ğunluqdan ölü kimi yatmaq. – *O, işdən qayıdan kimi xurt düşüb, çətin ki sabaha qədər ayila.*

XUŞUB – paxilliq. – *Cox xuşublu adamdı.*

XUŞUBU TUTMAX – paxillığı tutmaq. – *Deyəsən, yenə xuşubun tutub.*

XÜDÜKLƏMƏK – qidiqlamaq (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Uşağı az xüdühlə.*

– İ –

İCƏŞMƏK – öcəşmək, çəkişmək, mübahisə etmək.
– *Uşağın az icəs.*

İDİM – görkəm, forma, zahiri görünüş. – *Mən onu idiminnən tanıyıram.*

İLAXIR ÇƏRSƏMBƏ – Novruz bayramına ən yaxın sonuncu çərşənbə, həmin gün bayrama hazırlıqlara sanki yekun vurulardı. Səhər-səhər adamlar “**Qəbirüstü**” deyilən mərasimə çıxar, axşam küçələrdə tonqallar çatılar, uşaqlar atəşfəşanlıq edər, adamlar, xüsusilə qızlar niyyət tutub qapıpusduya çıxar, evlərdə hər adama bayram payı bölünər, evlərdə mütləq plov qazanı asılardı.

İLLAH/İLLAHIM – xüsusən. – *Onun hamidən, il-lah da sənnən heş bir təmənnası yoxdu.*

İMƏK – iməkləmək. – *Uşax, deyəsən, yavaş-yavaş imayə düşür.*

İNAĞ – xəstəlik adı. – *Uşaq inağ olmuşdu, xoruz kimi səs çıxarırdı, başını çərtib azacıq qan buraxdixdan sora xəsdəlih keşdi.*

İNCƏVARA/İNCAVARA – yaxşı ki (ara sözü). – *İncəvara, uşax bütün yoxlamalardan sağlam çıxdı.*

İNNABI – İrəvan Çuxurunda iydə növü

İPIQIRIX – etibarsız. – *Adam ipiqırığ olmaz.*

İPLƏMƏ – dəli. – *Ağilli adam belə hərəkət eləməz, sən tamam ipləməsən.*

İPLİYİ ÜZÜLMƏK – əlləşib-çalışmaqdan əldən düşmək. – *Cox işdəməhdən ipliyi üzülmüşdü.*

İRAX – uzaq. – *Irax sənnən, dünən yuxuda ölü görmüşəm.*

İRAĞ OLSUN – uzaq olsun (alqış növü). – *İraq ol-sun, bir az gej tərpənsəydim, uşax əldən getmişdi.*

İRƏŞMƏK – öcəşmək

İRĞƏNCİ – iyrənc hərəkətlər edən adam. – *Mən belə pintlə və irğənci adam görməmişəm.*

İRĞƏNMƏK – iyrənmək. – *Son vaxdar o, hər şeydən və hamidan irğənməyə başdampıdı.*

İRİNCİ (çox kiçik) XƏRCİ – İrəvan Çuxurunda nazik qabıqlı, top salxımlı üzüm növü olan xərci üzümün üç növündən biri, xırda giləli və toxumsuz növü. Salxımları uzun, gileləri seyrək olur, əsasən qurudulurdu.

İRİŞMƏK – qımışmaq, qımışib gülmək. – *Nə irişirsən, o?*

İRTMƏK – ilgək. – *O, tələsih ipə irtməh saldı.*

İRZ-İRƏNG – rəng-ruh. – *Hiss olunur kin, irz-irəngin qaçıb.*

İRZƏ – cəftə. – *Qapının irzəsi qırılmışdı.*

İRZƏLƏMƏK – cəftələmək. – *Qapını arxadan irzələ.*

İSBATDI – əməlli-başlı. – *Sən də bir isbatdı məktəb oxuyub gəlmədin.*

İSDATMAX – döymək, əzişdirmək. – *Uşaxlar onu tində tutub, möhkəm isdatmışdilar.*

İSQƏM – stol. – *İsqəm otağın ortasına qoyulmuşdu.*

İSMARIŞ – sifariş, xəbər. – *Mən sana ismariş göndərmışdım.*

İSMARRAMAX – xəbər göndərmək, sifariş göndərmək. – *Ehtiyac olanda ismarra, gələcəm.*

İSNAT VERMƏK – nişan vermək. – *Kimlərsə onu polisə isnat vermişdilər.*

İŞARMAX – işıldamaq, parıldamaq. – *Canavarın gözdəri qarannixda uzaxdan işarirdi.*

İŞDAHA – iştah. – *Elə işdahaynan yeyirsen kin, adamin tamahı düşür.*

İŞDƏNGİ (uşaq) – şuluq, nadinc (uşaq). – *Ömrümdə belə işdəngi uşax görməmişəm.*

İŞDƏNMƏK – şuluqluq etmək. – *Ay uşax, az işdən.*

İŞIXGÖZÜ – qaranlıq düşməmiş. – *Tələsin, işixgözü evə çatax.*

İŞQIRIX//İŞQIRIX – içini çəkmək. – *Bayaxdan onu bərk işqirix tutmuşdu.*

İŞQIRMAX//İŞQIRMAX – içini çəkmək. – *Adam çox işqiranda zarafatnan bunu onun nə isə oğurramasıyanan izah eliyillər.*

İŞMAR ETMƏK – işaret etmək. – *O, uşaxlara xəlbətcə işmar elədi.*

İT XILI – çoxlu sayda. – *Bu ermənilər it xılı kimi bütün dünyaya yayılıblar.*

İT GETDİ, ÖRKƏN APARDI – səbəbsiz dava etməyə cəhd. – *Hə də, it getdi, örəknən apardı, durun bir-biriñizi qırın.*

İT OTU, BAĞA YARPAĞI – mənfəəti olmayan iş

İTDİRSƏYİ – göz xəstəliyi adı. – *Onun gözünə itdirseyi çıxıb.*

İTİK – itmiş şey. – *İtiyi itməh pis şeydi.*

İV//İB – saçın ayrıcı. – *O, saçının ibini yannan ayırmışdı.*

İYNƏDƏNNİK – iynə qabı, iynə sancılan kiçik yastıqca. – *O, bu iynədənniyi öz əlləriynən tihmişdi.*

İYNƏGÖTÜ – maşın tikişi. – *Əllə iynəgötü getməh hər dərzinin işi dəyil.*

İYPƏNMƏK – qorxmaq, tükü ürpəşmək. – *Cətin elə adam tapıla kin, gecə qəbirsannığın yanından keçə, amma heş iypənmiyə.*

– K –

KAĞ – alaq etmək. – *Kağı gərəh vaxdında eliyəsən, yoxsa məhsul batar.*

KAĞLAMAX – alaq etmək. – *Onnar bostan sahəsi-ni kağlıyib qutardılar.*

KAHAL – 1. yarımcıq. – *O, bu gün yuxudan kahal durmuşdu.* Və ya: *Ət kahal bişmişdi;* 2. könülsüz. – *O, bu gün səhər salamımı çox kahal aldı.*

KAXET//QAXET//QARA ÜZÜM – İrəvan Çuxurunda üzüm növü. Qara, yumru, kəmşirin, qalın qabıqlı, tumlu idi. Salxımları kiçik olur və hər kolda 20-25 ədədə çatırdı. Kolları balaca və məhsulu şərabçılıq üçün daha sərfəli idi.

KAL – 1. yetişməmiş. – *Bağçada meyvələr hələ kal idil;* 2. yarımcıq. – *Yuxudan kal duranda bütün gün adamın başı arğıyır.*

KALA – pambığın açılmamış qozası. – *Pambix planı dolmadığı üçün işçilərə kalaları yiğdirmağa başdamış-dilar.*

KALAFADA – xarabalığa çevrilmiş tikili, uçub-dağlı-mış yer. – *Köhnə yurd yerində evlərin kalafalarının-na başqa heş nə qalmamışdı.*

KALAFALIX – xarabaliq, kalafa çox olan yer. – *Onnar kalafalixda gözdən itdilər.*

KALAN – 1. çox, çoxlu. – *Bu günü tədbirdə kalan adam iştirak edirdi;* 2. pullu, varlı. – *İndiki zamanda kalan kişi tapmax özü də çətin məsələdi.*

KALLAX – qoca kişi. – *Kallax genə nə deyirdi?*

KARAN – evin üstünə atılan tir. – *El bir olsa, zərbi karan sindirər* (atalar sözü).

KARREY – qulağı ağır eşidən. – *Karrey qulağını nə*

qədər irəli soxdusa, bir şey eşidə bilmədi.

KARRI – 1. işə yarayan. – *O, həmişə çalışırdı kin, karrı adamnarnan oturub-dursun;* 2. bol, çoxlu. – *Bu il bağlarda karrı məhsul gözlənilir.*

KARSALA – 1. qulağı ağır eşidən. – *Bilirsən o nə karsaladı?* 2. qalınbaş, söz təsir etməyən adam. – *Sən o karsalya niyə söz deyirsən kin!*

KARVANQIRAN – Zöhrə ulduzu

KATDA – əyilməyən, qabağından yeməyən, dikbaş, hamiya aqalıq etməyə çalışan (adam). – *O, çox katda kişi idi.*

KATDA-KATDA (danışmaq) – yekə-yekə (danışmaq). – *Elə katda-katda danışırsan kin, elə bil hamının sana borcu var.*

KEÇİMƏMƏSİ – İrəvan Çuxurunda üzüm növü. Cox dadlı, şirin, aq, uzun, ortası nisbətən sıxlı, ipək barəmasına oxşar gilələri, uzun salxımları olurdu.

KEÇİSAQQALI//KOSASAQQALI – yeyilən yabanı bitki, yemliyin bir növü

KEFQOM – kefcil, yeyib-içən (adam). – *Həmişə kefqom adam olub, elə yaşayıb, elə də ölüb.*

KERTMEN – kətmən. – *Kertmennən əkin sahəsini kağlıyıllar.*

KEŞGƏ//KEŞKƏ – kaş, kaş ki. – *Keşgə insanın bütün arzuları çin olaydı.*

KƏDO – balqabaq. – *Bu il bostanda çoxlu kədo əkmişih.*

KƏF – 1. xörək bişirən zaman suyun üzərində toplanan köpük. – *Ətin kəfi suyun üzünə çıxmışdı;* 2. hiylə, kələk. – *Kəfnən kəfən eyni köhdəndi, bunu yaddan çıxartma.*

KƏF GƏLMƏK – aldatmaq, kələk gəlmək. – *Kimə-*

sə kəf gəlməhlə yaşanmaz, oğul, gej-tez bunun bədəlini ödüyərsən.

KƏFGİR – sulu xörək bişirən zaman onun üzərində əmələ gəlmış kəfi yiğmaq üçün xüsusi qaşıq

KƏKLİYİ AZMAX – iştahası pozulmaq. – *Deyəsən, yenə uşağın kəhliyi azıb.*

KƏKOTU – kəklik otu. – *Gedəh bir gözəl kəkotu çayı içəh.*

KƏLÇƏ//KALÇA – camışın bir yaşa qədər olan erkək balası. – *Uşaxlar bütün günü camışın kəlçəsini oynadıllar.*

KƏLƏ – 1. kəl. – *Kolxozun fermasına bir təzə kələ alıb gətirmişdilər; 2. oynas, aşna. – Kələ saxladığın bəs dəyil, hələ bir danışırsan da.*

KƏLƏ-KÖTÜR – alçaqlı-ucalı, nahamvar. – *Bu kələ-kötür yollarnan uzax getməh olmaz.*

KƏLƏYƏ GƏLMƏK – dişi malın erkəh mala can atması.

KƏLƏYİNİ KƏSMƏK – əldən salmaq. – *Yolun uzunuğu yolcuların kələyini kəsmişdi.*

KƏLLƏ – 1. dikbaş, yekəxana adam. – *Bu kəlləliy-nən o hara qədər gedəcəh, bilmirəm; 2. ağıllı, bilikli. – Ağzını açan kimi bilinir kin, kəllə uşaxdı.*

KƏLLƏ-KƏLLƏ – yekə-yekə. – *Kəllə-kəllə danış-mağnan hörmət qazanmağ olmaz.*

KƏLPİYSƏR – boynuyoğun. – *Kəlpeysər kişi geri çevrilib onu tərs-tərs süzdü.*

KƏMÇƏNƏK – əyri, qiyqacı. – *Əvvəl hördüyün bu divarın kəmçənəyini düzəlt.*

KƏPƏNƏK – öskürək. – *Axşamnan uşağın kəpənəyi tutmuşdu.*

KƏRBƏLAYI CƏFƏR – İrəvan Çuxurunda alma

növü. Payız alması idi. Sentyabrın sonunda yetişirdi. Bir üzü kırmızı, meyxoş, bərk idi. Geniş yayılmışdı.

KƏRDİ – lək. – *Uşaxlar həyətdə iki kərdi lobu, iki kərdi də pencər əkmışdılər.*

KƏRƏ – 1) buynuzsuz xırda qulaq qoyun. – *Bu kərə, bu da kürə qoyundur; 2) ərinməmiş (şit) yağ. – O kərə yağını qazana doldurub, ocağın üstünə qoydu; 3) dəfə. – *Sana min kərə demişəm kin, hərəkətdərinə diqqət elə.**

KƏRƏM – dəfə. – *Beş kərəm beşin eliyər iyirmi beş.*

KƏRƏNTİ – dəryaz. – *Hərə bir kərənti götürüb, ot çalmağa getdilər.*

KƏRİMQƏNDİ – İrəvan Çuxurunda üzüm növü. Şirin, ağızda qəndtək xırçıldayan, yumru, narin tumlu gilələri, six salxımları olurdu.

KƏRKİ – ağaç kəsən, ağaç yonan dəmir alət. – Kərkinin ağızı əyri olduğunnan həmişə özünə tərəf yonur.

KƏRMƏ//GƏRMƏ – keçmişdə mal peyini basmasının bellə kəsilmiş forması. – *Kərmə ocaxda təndirdə yanacağ kimi istifadə olunardı.*

KƏRTDƏŞ – dikburun

KƏRTİ – boyat (çörək). – *O, kərti çörəhləri isqəmin üsdünnən yiğişdirdi.*

KƏRTİLMƏK – üzə durmaq, üzə qayıtmaq. – *Böyüyün üzünə kərtilmə, bala, xeyir tapmazsan.*

KƏSƏ – kəsmə yol, yaxın yol, qısa. – *Onnar meşə yoluynan kəsə getdilər.*

KƏSƏRRİ – sərt, cəsarətli, ötkəm. – *O, həmişə kəsərrı adam olub.*

KƏSOV//KASOV – ucu yanmış yoğun ağaç. – *Oğlan ocaxdan bir kəsov götürüb yaxınnaşmaxda olan canavarra tərəf atdı.*

KƏSSƏK – bərkimmiş torpaq. – *Kənddilər şumdan*

sora kəssəhləri əzməh üçün sahəyə yollandılar.

KƏTAN-KÖYNƏK – İrəvan Çuxurunda ceviz növü. Qabığı çox nazik olar, əl ilə asanca qırıldırı.

KƏTƏ – un, şəkər və yağdan bişirilmiş kiçik şirin çörək. – *Bizim ellərdə bişirilən kətiyə Bakıda İrəvan kətəsi deyillər.*

KƏVƏK – kövrək – *Evin ikinci mərtəbəsi kəvəh daşdan hörülmüşdü.*

KƏVƏRİ – İrəvan Çuxurunda qarpız növü.

KİÇİK BAYRAM (**Bayram axşamı** və ya **Baca-baca** da deyirdilər) – Novruz bayramının 1-ci (il təhvil olunan) günü. Həmin gün valideyn evindən övlad evinə pay göndərilər, belə payla qoca ata-ana yad edilər, cavan oğlanlar, oğlan uşaqları ikibir-üçbir olub evlərə dəsmal, şal və ya papaq atardılar. Bayram axşamının Baca-baca adı da buradan – keçmişdə evin bacasından şal sallamaqdan götürülmüşdü.

KİÇİK ÇİLLƏ – qışın ikinci ayının axırıncı 20 günü

KİFSİMƏK – kiflənmək, xarab olmaq. – *Kərti çörək qalib kifsimişdi.*

KİKKƏ – ağaç qabığında yumrulanıb bərkimiş şirə. – *Uşax vaxdı ağaşdarın kikkəsini yiğib yeyərdidih.*

KİLİT – açar. – *Evi sahibsiz qoyursan, heç olmasa qapının kılıdi varmı?*

KİN//KIN//KUN//KÜN – ki. – *Gəldi kin... Baxdı kin... Soruşdu kun... Gördü kün...*

KİNƏ – həb, tabletka. – *Bir az soyuxluyubsan, bu kinələri iş, keçib gedər.*

KİR – çirk. – *Əvvəl get əlinin kirini yu, sora gəl.*

KİRİMƏK – susmaq, sakit olmaq. – *Bu uşax səhərdən ağlıyır, kirimək bilmir.*

KİRİMİŞCƏ – sakitcə, dinməzcə. – *Onnar kirimiş-*

cə bir künşdə oturmuşdular.

KİRİŞ – cəhrəni işlədən ip

KIRKİRƏ – əl dəyirmanı

KIRS BAĞLAMAX – bərtik, yara sağaldıqdan sonra ətrafında əmələ gələn bərkmiş şış. – *Xəsdənin yarası kirs bağlamışdı.*

KİRT – dəridə əmələ gələn qırış, büük. – *İşləməhdən əllərini kirt kəsmişdi.*

KİRT DAYANMAX – qəfil hərəkətdən qalmaq, mixlanıb durmaq. – *Bir də gördüm başımın üstündə kirt dayanıb.*

KİRT YARI – tən yarı. – *Onnar nə qazanırdılarsa, kirt yarı bölürdülər.*

KİRTİK – işlənmiş sabunun kiçik hissəsi. – *O, yerdəki sabin kirtiyini götürüb bir kənara qoydu.*

KİŞMİŞİ – İrəvan Cuxurunda üzüm növü. Üç növü vardi: 1) **Sarı kişmişı**. Ağ, yumru, tumsuz, bərk, qalın qabaklı, çox şirin olurdu. Yemək və qurutmaq üçün əvəzsiz idi. 2) **Qırmızı kişmişı**. Qırmızı, çox şirin, tumsuz olurdu. Yemək və qurutmaq üçün idi. 3) **Çərdəkli kişmişı**. Gilelərinin kiçikliyinə görə kişmişinin bu növünü "Nar dənəsi" və ya "Nar giləsi" də adlandırırlılar. Kiçik toxumları vardi.

KİTEL – yay kostyumu. – *O, kitelini geyib, küçəyə düşdü.*

KOLA – 1. ucu olmayan mix; 2. buynuzsuz (keçi). – *Sürüdə cəmi bir kola keçi vardi;* 3. tarlalarda yayın istisində işçilərin daldalanması üçün tikili

KOLABASMA (iş) – başdansovdu (iş). – *Sana tapşırılan işi heş vax kolabasma görmə.*

KOM – 1. topa. – *Çubuxlar kom bağlanmışdı;* 2. qoyun-quzu salınan yer

KONTAYI – kobud, ikibaşlı. – *Kontayı danışmax-dan başqa onun əlinnən nə gəlirdi kin.*

KOR DOLMA – ətsiz,ancaq düyündən ibarət olan dolma. – *Uşaxlar ancax kor dolma yeyirdilər.*

KORAFƏHİM – əfəl. – *Çox korafəhim uşaxdı.*

KORBAĞIRSAX – apendisit. – *O, hiss etdi kin, korbağırsağ olub.*

KORRUX – çətinlik, qıtlıq. – *Müharibə dövrünün uşaxları hamısı korrux içində böyüyüb.*

KORT – küt. – *Onun əlində bir kort bıçax vardı.*

KORTALMAX – korşalmaq, kütləşmək, kəsərdən düşmək. – *Bıçağın ağızı kortalılmışdı, daha kəsmirdi.*

KORUN-KORUN – asta-asta, yavaş-yavaş. – *O danışmır, amma içində korun-korun yanındı.*

KOV//TOV DEYİL – hesabdan deyil. – *Bu, kov deyil.*

KÖÇƏRİ – yallı rəqsinin bir növü. Köçəri oynayanlar iki kiçik addımdan sonra atdıqları üçüncü addımda dizlərini azacıq qatlayar, çökərdilər. Buna görə də bu rəqsə əvvəllər *Cökəri* demiş, ç və k hərflerinin yerdəyişməsi nəticəsində sonralar o, *Köçəri* şəklinə düşmüşdür.

KÖK – nəsil. – *Onnar bu qan düşmənciliyinin hər iki tərəfin kökünü kəsəcəyini yaxçı bilirdilər.*

KÖKƏ – balaca çörək. – *Biz uşağı olanda anam tez-tez bizi kökə bisirərdi.*

KÖKLÜ-KÖMƏŞDİ – yerli-dibli, bütünlükə, tamam. – *Onnar yiğilib köhlü-köməşdi gəlmışdılər.*

KÖLGƏNƏCƏK – kölgə yer. – *Nə qədər göz gəzdirdilərsə, ətrafdə bir kölgənəcəh tapmadılar.*

KÖMBƏ – mağaza çörəklərinə verilən ümumi ad

KÖNDƏLƏN – 1. tərs, tərsinə, çəpəki. – *O, kağızın üsdündə köndələn bir xətt çəhmişdi; 2. böyrü üsdə. – O,*

ışdəməh əvəzinə, səhərdən axşama kimi arxasını yerə verib köndələn yatırdı.

KÖRRÜ-KÖMƏŞDİ – köklü-köməcli. – *Onnar yi-ğışib körrü-köməşdi gəlmışdılər.*

KÖRÜK – ocağa hava vurmaq üçün işlənən tuluq. – *O, ocağı alovlandırmağ üçün tez-tez körüyü basırdı.*

KÖVŞƏN – çöl, əkin əkilən və ya mal otarılan yer. – *Atdar kövşəndə otduyurdular.*

KÖVŞƏNNİK – çəmənlik. – *Kəndin aşağısında böyük bir kövşənnih varıldı.*

KRANTI – su kranı. – *Krantının suyu axşamnan kəsilmişdi.*

KURİH – atın balası. – *Atın kuriyi anasının arxasında gedirdi.*

KÜBRƏ – gübrə. – *Bu il əkin sahələrinə bolluca kübrə verilmişdi.*

KÜFLƏ – təndirdə köməkçi hava yolu. Təndiri yanıranda küfləni açardılar ki, yaxşı yansın, köz düşəndən sonra isə küfləni bağlayardılar ki, isti kənara çıxıb, od tez sönməsin. – *Küfləsiz təndir olmaz, küflənsiz uşax.*

KÜFLƏN – yelləncək. – *Ağasdan asilan küflən özünüə yellənirdi.*

KÜLLÜK – zibilxana. – *Hər kəndin öz küllüyü varıldı.*

KÜLTƏ – iri hissə. – *Nə qədər çalışsa da, iri kültəni boğazının aşağı ötürə bilmədi.*

KÜLTƏLƏNMƏK – kültə-kültə olmaq. – *Qazanın dibi genə kültələnmişdi.*

KÜNƏ – yumurtanın arxa tərəfi

KÜPƏ – kiçik küp. – *Keşmişdə hər cür ərzaxlar küpələrdə saxlanardı.*

KÜRƏ – qulaqlı qoyun-quzu

KÜRSƏYƏ GƏLMƏK – itlərin cütləşmək meylinə düşməsi

KÜRSÜ – keçmişdə qışda təndiri (təndir tam yerdən olardı) yandırıb, od səngiyəndən sonra üstünə taxta kürsü qoyub ətrafına yiğisar, ayaqlarını təndirə sallayıb isinərdilər. Buna kürsü deyilərdi.

KÜRÜŞNƏ – balıqların, böcəklərin bir yerə tökdüyü çoxlu yumurta. – *Balıxlарın күришнә төхмәһ вады гәләндә چайыухарى üzüb, мünasib yer tapıllar.*

KÜRÜŞNƏSİNƏ OD DÜŞMƏK – susuzluqdan yanmaq, suya təşnə olmaq. – *Sən nə qədər su içirsən, күришнәнə od düşüb?*

KÜRÜTDƏMƏK – kürümək. – *Onnar həyətin qarını kürütdüyürdülər.*

KÜT – təndir isti olanda onun divarlarından düşüb od və ya kül içində bişən yönəmsiz çörək. – *Təndir çox isdi olanda kündələr də küt gedir.*

KÜSDƏMƏK – toyuqları qabağa qatıb aparmaq. – *O, toyuxları küsdüyüb həyətə saldı.*

– Q –

QABAX STOLU – stol. – *O içəri girəndə uşaxlar qabağ stolunun dalında oturub, yeməh yeyirdilər.*

QABARMAX – adamın üzünə qayıtmaq, cavab qaytarmaq. – *Söz deyillər, qabarma, otu yerində, eşit.*

QABIRĞASI QALIN – söz eşitməyən, gec qanan. – *Adam kin, oldu qabırğası qalın, onun olar ayağı yalnız.*

QABQIRAN – lalə (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Qabqiranı dərəndə yarpaxları tez töküür.*

QABLAMA – saxta (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Onun əlindəki qızıl qablama idi.*

QABLAMAQAZAN – qapaqlı böyük qazan (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Qablamaqazan plov bişirməh üçün daha münasibdir.*

QABLIX – qın (daha çox İrəvan şəhəri üçün tipikdir). – *O, öz ülgücü üçün qablix tihdirmişdi.*

QADAX – zarafat (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, heş vax öz qadağının əl çəhmədi.*

QAXAC – qurumuş ət

QAXI – əsası olmayan şər sözlər. – *O, bu qaxılara layığ adam dəyil.*

QAXINC – üzə vurulan, başa çaxılan eyib. – *Adəmin hər eybi qaxinc ola bilməz.*

QAQA – hər növ şirniyyat, şirni

QAQQA – töhə, tapılmayan şey. – *Evdə hamı onu qaqqqa tuturdu.*

QAQQANAX ÇƏKMƏK – şaqqanaq çəkmək. – *O, ürəhdən bir qaqqanax çəhdi.*

QALAX – keçmişdə kəsilmiş kərmələrin, yapılmış yappaların və ya təzəklərin qüllə kimi hörüldüyü tığ. – *Vedibasar mahalının Şahablı kəndindən olan Aşix Cəlil*

1918-ci ildə ermənilər tərəfinnən tutularax əvvəl dili boğazının qoparılmış, sora isə kərmə qalağının içində atılarax diri-diri yandırılmışdı.

QALAXLAMAX – üst-üstə yiğmaq. – *Həyətdəki tikinti materialları bir künçə qalaxlanmışdı.*

QALET – peçenye. – *Uşax əlindəki qaleti yeyə-yeyə həyətdə oynuyurdu.*

QALIN – İrəvan Çuxurunda çörək növü. İki barmaq qalınlığında, qarış yarımlı-iki qarış uzunluğunda çörəklər olardı. – *Qalin təndirdə bişirilərdi.*

QALIN ADAM – canı bərk, işə davamlı adam. – *O, çox qalın adamdır, heç vaxt işdən yorulmur.*

QALLAX – badımcan (daha çox Zəngibasar mahalı üçün tipikdir).

QAMAŞIXSIZ – utanmayan, heç kəsdən çəkinməyən. – *Qamaşixsiz adamdı, heç kəsdən çəkinməyi yoxdur.*

QANATMA//QƏNƏTMƏ – saqqız kolumun şirəsin-dən alınan təbii saqqız növü. Bu ad təzə çeynən zaman tərkibindəki acı maye xəstə damaqları qanatlığı üçün ona verilmişdi, iki-üç saatə saqqızın acısı gedər, acılıq qurtaranda qanama da kəsilərdi.

QANBAĞIR OLMAX – ürəyi üzülmək. – *Uşağıqvub qanbağır eləmə.*

QANBUR – qozbel. – *Kişinin qanburu boynunun kökündə idi.*

QANÇIR OLMAX – sətəlcəm olmaq. – *Tərri-tərri soyux su işmə, qançır olarsan.*

QANDIĞI QRAFA YOXDUR – yəni heç nə bilmir. – *Qandığı qrafa yoxdu, amma dünya-aləmə ağıl verir.*

QANIRMAX – burmaq, arxaya əymək. – *Koroğlu Dəmirçioğlunun boynunu qanırıb onu yerə çırpdı.*

QANOV – həyət çəpəri ilə yol arasında kiçik arx. –

Kənd yollarının hər iki tərəfində qanov olardı.

QANRILMAX – çevrilmək, dönmək. – *Kişi qanrilib, çiyninin üsdünnən geri baxdı.*

QANTAR – 1. iri tərəzi; 2. ciyində su daşımada üçün ikitagli alət

QANTƏPƏR – bişirilib yeyilən yabani bitki növü

QAPAX (Yarma da deyirdilər) – İrəvan Çuxurunda şaftalı növü. Üz bölünür, üzləri asanlıqla tumdan ayrıldı, sarı-qırmızı rəngdə olurdu. İyulun axırlarında yetişirdi. – *Qapax şəfdəli yaxci yetişəndə həm qabığı asanniğnan soyulur, həm də şirin olur.*

QAPI – həyət. – *Uşaxlar bütün günü qapıda oynadılar.*

QAPIKƏSDİ – toyda qız ata evindən çıxanda qızın qardaşının və ya qız evindən bir nəfər ailəyə ən yaxın oğlan uşağının qapını kəsib oğlan tərəfindən, yəni oğlanın atasından və ya ata əvəzi adamdan xüsusi nəmər alması. – *O, qapıkəsdiyə bəyin atasının bir qızıl sahat aldı.*

QAPIPUSDU – Novruz bayramında ilaxır çərşənbə axşamı adamlar ürəklərində niyyət tutub, qapıpusduya – bağlı qapı arxasından içəridə danışılanlara qulaq asmağa çıxardılar, eşidilən ilk söz ürəkdə tutulan niyyətin həyata keçib-keçməyəcəyinə vəsilə hesab olunardı.

QAPIŞMAX – savaşmaq. – *Uşaxlar bir göz qırpmında qapışdırılar.*

QARA – plov xuruşu. – *Uşaxlar plovun özünnən çox qarasını yeməyi xoşduyullar.*

QARA BADIMCAN – badımcan. – *Qonaxlar qara badımcan dolmasını həvəsnən yedilər.*

QARA TUT – İrəvan Çuxurunda tut növü

QARA YEL – şimaldan əsən güclü külək. – *Qara yel bir anda ağacın kal meyvələrini sıyırib yerə töhdü.*

QARA YETİM – valideynlərinin hər ikisi dünyasını dəyişmiş adam. – *Onun bəxdi olsayıdı, heş qara yetim olmazdı.*

QARABAT – çarpayı (rusca **kravat** sözündəndir). – *O, qarabatda müşil-müşil yatırdı.*

QARABATDAX – aralarında qızıl olan qara mun-cuq boyunbağı. – *Boyunbağilar iş cür olur: ancax mun-cuxdan ibarət olanına qarabatdağ, onnan bir az böyüyü-nə çəçih, lap böyüyü-nə isə silsilə deyillər.*

QARAÇALI – tikan növü. – *Qaraçalı kolu kimi gö-zümün qabağında az bitib dur.*

QARADAM – daxma. – *Keşmişdə insannar qara-damnda yaşıyirdilar.*

QARAQAXCEY – qapqara qız. – *Bir qaraqaxçey qızı var, daha tərifləməhdən bir təhər olub.*

QARAQAXET – ariqlıqdan dərisi sümüyünə yapış-mış qarayanız adam. – *Onun bir qaraqaxet qızı var.*

QARAQAZAN – qatarın paravozu. – *Qaraqazan uzaxdan fit verə-verə gəlirdi.*

QARALAMAX – adını qara dəftərə yazmaq, haq-qında pis düşünmək. – *Hiss eliyirdi kin, onu qaralıyıblar.*

QARALANMAX – şübhələnmək. – *Arvad son vax-dar ərinnən yaman qaralanırdı.*

QARAMA – qapaz. – *Arvad uşağın başına bir qa-rama saldı.*

QARANEYİN AĞZINI AÇMAX – ağlamağa başla-maq. – *Genə qaraneyin ağızını aşma.*

QARASAQQIZ – qırdan olan saqqız növü. – *Uşax-lar bütün günü qarasaqqız çeyniyirdilər.*

QARAYANDI – qaramtil, qarabəniz. – *Onun qara-yandi rəngi vardi.*

QARAYANIX – zəhmətkeş (daha çox İrəvan şəhəri

üçün tipikdir). – *Biz qarayanıx camahatıx, kimsədən qorxumuz yoxdu.*

QARAYANIZ – qarabəniz. – *Qarayanız olsa da, gözəl qızdı.*

QARAYER – məzar, qəbir. – *Onu qarayer aparsın* (qarğış).

QARAYOLA – cəhənnəmə ki. – *Qarayola kin, sabah sən gəlmiyəcəhsən.*

QARAZIRTIX – qapqara, eybəcər, çirkin. – *Qarazırtığın biridi, mən onun nəyini bəyənəcəm.*

QARDAŞDIX – qardaş tutulmuş adam. – *Onnar qardaşdix olmuşdular.*

QARĞADİLİ//QARQADİLİ – arqo, kiçik bir qrupun ümumi milli dildən fərqli olan şərti jarqonu

QARI – qolun dirsəkdən yuxarı hissəsi

QARINQARTA – malın içalatı

QARMAX – 1. yamşaqlı yaylığı başda bərk saxlamaq üçün yaylığın üstündən başa taxılan aşağısı ip, yuxarısı dəmir olan bəzək əşyası; 2. hər hansı bir şeyi asmaq üçün vasitə

QARMALAMAX – qamarlamaq. – *O, əlinə keçəni qamarriyib ciblərinə doldurdu.*

QARNI KAMANÇA ÇALMAX – möhkəm acmaq. – *Onun qarnı bayaxdan kamança çalırdı.*

QARNIYARIX – yeməli yabani bitki növü. Qırraş-dıq yerlərdə bitən, tağı yerlə sürünen, meyvələri sentyabrın axırlarında yetişən, yetişəndə qarnı yarılan, qarnının içi qırmızı, tumları əncir tumlarına oxşar olan bu meyvələr başağrısına kömək edərdi.

QARPIZDANMAX//QOLTUĞU QARPIZDANMAX – loğvalanmaq. – *Azacıx tərifdən qoltuğun qarpızdanmasın, hələ yolun başlangıcındasan.*

QARSALANMAX – 1. içi yaxşı bişmədən üzü yanmaq. – *Təndir iti olduğu üçün çörəyin üzü qarsalanmış, içi çiy qalmışdı*, 2. alazdanmax. – *Ehtiyatsızdıx üzünnən əlinin dərisi odda qarsalanmışdı*.

QARSMAX – gödəltmək, daraltmaq. – *O, yenicə aldığı paltarını gen olduğuna görə bir az eninnən, uzun olduğuna görə isə bir az boyunnan qarsmağ üçün dərziyə apardı*.

QART//QARTALMIŞ (bitki, insan) – 1. yetişib vaxtı ötmüş. – *Göyərtilər artıq qartalıb çubuxlamışdır*; 2. hədd-buluq yaşını ötmüş. – *Qızın yaşı ötmüş, qartalıb evdə qalmışdı*.

QART-QART (danişmaq) – lovğa-lovğa, yaşından böyük (danişmaq). – *Yaşca balaca olmağına baxmiyarak, böyük adam kimi qart-qart danişmaxda davam edirdi*.

QARTDALANQAZ – təndirdə çörəyin quruyub bozarmışı. – *Təndirin isdisi azaldığının oradan çıxan çörəhlər də qartdalanqaz olurdu*.

QARTELMIŞ (təhqiramız ifadə) – hədd-buluq yaşını ötmüş, evdə qalmış qız. – *Qartelmiş, eşitdim genə dalmcan danişıbsan*.

QAŞ – 1. dağın, təpənin hündür yeri. – *Çoban sürüünü qaşdan endirdi*; 2. yəhərin arxasında və qabağında olan dik. – *O, yəhərin qaşında çox rahat oturmuşdu*.

QAŞIX AŞI – qovurma və ələyəzlə bişirilən sulu düyü xörəyi. Ona **həlim aşı**, **şilə aşı** da deyirdilər. Vedibasar mahalında isə bu xörəyin adı **düyü aşı** idi.

QAŞINMAX – bəla axtarmaq. – *Bala, deyəsən, sən qaşınırsan*.

QAŞQA – alın. – *Dəli şeytan deyir bunun qaşqasının bir yumruq ilişdir*.

QAŞOV – mal-heyvanı qaşımaq üçün nəzərdə tutu-

lan xüsusi daraq. – *O, qaşovu əlinə götürüb, inəhləri qaşovlamağa başdadi.*

QATAR – Novruz bayramında yumurta oyunu. Bu oyunu oynayanlar çox sayda yumurtanı ortalığa qoyar və onları bir-bir toqquşdurmağa başlayardılar, kimin yumurtası sınsa, onu başqası ilə əvəz edərdi. Axırda kimin yumurtası salamat qalsa, o, yumurtaların hamisini udmuş sayılırdı. Uduzan tərəf yumurtaların hamisinin xərcini çəkirdi.

QATDALAMAX – qatlamaq. – *Yuyulub ütülənmiş paltarrar qatdalanıb şkafa yiğilmişdi.*

QATDAMA – yağda bişirilib üstünə şeker tozu səpilmiş qoğal. – *Anam kənddən qatdama yollamışdı.*

QATIX ASI – dovğa. – *O, qatığasını qabağına çəkib ləzzətnən yedi.*

QATMA – ip, kəndir. – *Ay uşax, ordan bir qatma gəti.*

QAVSARA – ağac qabığından və ya çubuqdan toxunmuş səbət. – *Uşaxlar da qavsara qayırmağa girişmişdilər.*

QAYIL//QƏYİL – razı, qane. – *Mən buna qayıl dəyiləm.*

QAYIM – bərk

QAYIŞBALDIR – yorulmaq bilməyən adam. – *Bu qədər gedib-gəlməh olmaz, sən qayışbaldırsan?*

QAYNAMA – bulaq. – *Zəngibasar mahalında bulağ qaynama da deyillər.*

QAYNARRAMAX – qab-qacağı qaynar su ilə yumaq. – *O, yağlı qabları qaynarradı.*

QAYSAVA//QAYSAFA – yağda bişirilən ərik qurusu xörəyi

QAZANDİBİ – toy evinə, bəyə ərki çatan qohum-

dost cavanlar toydan sonra da bir həftə gedib-gələr, olub-qalandan yeyib-içər, buna zarafatla “qazandibi” deyirdilər.

QAZAYAĞI – həm ciy, həm də bişirilib yeyilən bitki növü. – *Qazayağı daş-çınqıllı yerrərdə daha çox bitirdi.*

QAZI-QAZI – toylda tez-tez oynanan oyun həvası. – *Cavannar meydana girib, bir gözəl qaza-qazı oynadılar.*

QAZMAX – undan və yumurtadan hazırlanıb plovun altına salınan və qızardılan lavaş. – *Uşaxlar plovun qazmağını daha çox sevərdilər.*

QƏBİRSANDIX//QƏBİRSANNIX – qəbiristanlıq. – *İrəvan Cuxurunda Novruz bayramı ərzəfsində, İlaxır çərşənbə axşamında hamı qəbirsandığa gedib, dünyadan köçmüş doğmalarını yad edərdi.*

QƏBİRÜSTÜ – İlaxır çərşənbə axşamı səhər-səhər bütün kənd əvvəl qəbiristanlığa axışib, önləri ziyarət edər, mollalar yasin oxuyar, əhd edənlər orada adamlara şirniyyat paylayardı. Qəbirüstündən qayıtdıqdan sonra kənddə ili çıxmamış rəhmətə gedənlərin evlərinə gedilib başsağlığı verilər, ehsani yeyilər və ya şərbəti içilərdi. Bu mərasim “qəbirüstü” adlanardı.

QƏCƏLƏ – 1. çox danışan. – *Mən belə qəcələ adam görməmişəm; 2. sağsağan. – Qəcələnin həyətə gəlməyi pis əlamətdi.*

QƏCƏMƏDAŞ – xırda yumru daşla olan oyun növü, beşdaş oyunu. Oyunda hər iştirakçı bir əlilə yuxarı daş atıb, ovcundakı beş kiçik daşı yerə tökürdü. Sonra həmin daşı yenə yuxarı atıb, o, aşağı enincə yerdəki daşları bir-bir, iki-bir yiğmaliydi. Başqa sözlə, şərt təkcə yerdəki daşları yiğmaq yox, həm də göydəki daşı hər dəfə

göydəcə tutmaq, yerə düşməyə qoymamaq idi. Hərəkətləri qüsursuz icra edən qalib sayılırdı. Bu oyunu əsasən qızlar oynayırdılar.

QƏCİ – qayçı. – *O, qəçini əlinə alıb, parçanı kəsdi.*

QƏDDƏMƏK – ağac parçasını, çubuğu və ya qələmin ucunu yonmaq, yonub itiləmək, çərtmək. – *O, bıçağnan çubuğun ucunu qəddiyirdi.*

QƏFƏDAN – kiçik, hündür çaydan (**qəhvədan** sözündəndir). – *Keşmişdə çayı qəfədanda qoyardılar.*

QƏHƏT – tapılmayan. – *Üç aydı kin, mağazalarda qənd qəhətə çıxmışdı.*

QƏLƏM – ağacın kəsilib əkilən şivi. – *Bağban ağaşdan iki qələm kəsib, torpağa sancdı.*

QƏLƏMƏ – qovaq ağacının bir növü, bəzi rayonlarda əbrişim, səhv olaraq çinar da deyilir. – *Qələmə ağaşdarın ən ucası sayılır.*

QƏLƏNDƏR – təqvim, kalendar

QƏMBƏR – ağlağan. – *Qəmbəri genə ağlamax tutdu.*

QƏMƏLTİ – qatlanmayan iri mətbəx bıçağı. – *Onun əlində iri bir qəməlti varıdır.*

QƏNƏH OLMAX – qane olmaq. – *İnsan gərəh Tanrıının ona verdiyi hər qismətə qənəh olsun.*

QƏNƏT – qanad. – *Sağ ol kin, bu yetimnəri qənədinin altına alıbsan.*

QƏNİRSİZ – 1. misilsiz, tayı-bərabəri olmayan. – *O, qənirsiz gözəl idi; 2. çox, həddindən artıq. – Həsən valideynnərini qənirsiz isdiyirdi.*

QƏNSİLƏR – kolxoz idarəsi, yəqin ki, rusca “kantselyarski” – “dəftərxana” sözündəndir.

QƏPIYƏ GÜLLƏ ATMAX – kasıblamaq. – *Sən nə vax qəpiyə gülə atmıyıbsan kin?!*

QƏRƏM – 1. daim, həmişə. – *Onu axtarmağa dəyməz, çünkü qərəm işdədir; 2. səbr, fasilə. – Bir aramın qərəmin olsun.*

QƏRƏMƏT//QARAMAT – fikir, dərd, qüssə. – *Sir-sifətinnən qərəmət yağır.*

QƏRƏMƏT BASMAQ – dərdə-qəmə batmaq, tamam ruhdan düşmək, tənbəllik tutmaq, həvəssiz olmaq. – *Genə onu qərəmət basıb, xeyir ola?*

QƏRRAHLANMAX – qürrələnmək, kimə və nəyə isə ümidi olmaq. – *O, övladının hər kiçih uğuruna qərrahlanırdı.*

QƏT KƏSMƏK – qat kəsmək. – *Paltarı o qədər ütüləmişdilər kin, qət kəsmişdi.*

QƏTTƏZƏ – təptəzə. – *Bu gün geydiyi paltar qəttəzə idi.*

QƏYAXMAX//QAYAXMAX – karıxmaq, çəşmaq, səhv etmək. – *Şagirddər qəyaxıb, dərsin vaxdimi səhv salmışdlar.*

QƏYİŞ – qayış. – *Qəyişi belinə bağla.*

QƏZƏL OXUMAX – boş-boş danışib zəhlə tökmək, çərənləmək. – *Başının üsdündə dayanıb qəzəl oxuma, tələsirəm, işim var.*

QƏZİL – keçi tükü. – *Deyillər ilan qəzildən qaçırlar.*

QƏZİYƏ//QƏZƏ – qəza. – *Bu da allahın bir qəziyəsidir.*

QIBLA//QIVLA – qiblə. – *O, üzünü qıbliya tutub, duva eliyirdi.*

QIDIX – bədənə toxunma nəticəsində adamda gülmək əmələ gelməsi. – *Uşağı qidixlamazdar, ətinə tökər.*

QIDIĞI TUTMAX – qidiqlanmaq. – *Eləmə, qidiğim tutur.*

QIFA – qıf

QIĞILAMAX – qorxub geri çəkilmək. – *Hə, hünərin buymuş, qısqı azca güj gələn kimi qığıldın.*

QIJQIRMAX – kiminsə üstünə şəşələnmək. – *Ağzımnan bir kəlmə söz çıxmadan üsdümə niyə belə qıjqırırsan?*

QILOYŞA (adam) – yaltaq, sürtük (adam). – *Mən ömrümdə belə qıloyşa qız görməmişəm.*

QIMÇİK – gödək. – *Sana elə gəlmirmi kin, bir az qimçih geyinirsən?*

QIMLAMAX – nişan almaq (daha çox Zəngibasar mahalı üçün tipikdir)

QIMZANMAX – yanını yerdən qaldırmaq. – *Bir az o yana qimzan.*

QIMZATMAX – yerindən qaldırmaq, tərpətmək. – *Oğlannar yükü yerinnən ancax qimzada bildilər.*

QINCITMAX – tamın bir hissəsini qopartmaq, azaçıq kəsib götürmək. – *O, barmağını qapı arasında qoyub qincitmişdi.*

QIND – künc. – *O, çəkilib stolun bir qındında oturmuşdu.*

QINDAB – nazik ip

QIRA – 1. kal yemiş; 2. qovun növü

QIRANTI – su kranı. – *Dünənnən bəri qirantilar quruyub.*

QIRBORA – çox duzlu. – *Bu günkü yeməh qırpora olub.*

QIRCEN – qıvırcıq saç. – *Qircennərini yiğisdir.*

QIRCENNİ – qıvırcıq saçlı, dağınıq saçlı. – *Qircen-ni qızını da gəti.*

QIRCIN – yararsız ot-ələf, mal-qara yeyib qurtarandan sonra otun qalan yararsız hissəsi. – *Malin qabağınnan götürülən qircin tövlənin bir küncünə yiğilmişdi.*

QIRDUZ – həddindən artıq duzlu, şor. – *Genə xörəh qirduz olub.*

QIRXBUGUM – bişirilib yeyilən yabanı bitki növü

QIRXLIX – qoyun qırxmaq üçün enli ağızı olan xüssusi iri qayçı. – *O, qırxlığı götürüb, qoyunnarı qırxmağa getdi.*

QIRIX-SALXAX – qırılıb-tökülmüş. – *Bir qırıxsalxax maşının var, saxlıyıbsan yolun ortasında.*

QIRILDATMAX – danışmaq. – *Öz-özünə qırıldırsan da, beşdə alacağın yox, üşdə verəcəyin yox.*

QIRIM – təhər-töhür. – *Kirayənişin ev sahibinin qırımına baxıb, əşyalarını yiğişdirdi.*

QIRIN-QIRTI – qırıq-quruq, çörək qırıntıları. – *O, bəyin süfrəsinin qırın-qirtisi ilə böyüümüşdü.*

QIRIŞMAL – dəcəl, şuluqçu, ümumiyyətlə qınaq sözü. – *Ə, qırışmal, səna deməmişəm özünü yaxcı apar?*

QIRMIZI ALÇA – İrəvan Çuxurunda alça növü. Yumru, ceviz boyda, turşa-şirin, çox yayılan və məhsuldar idi.

QIRMIZI BADIMCAN – pomidor. – *O, qirmizi badimcan dolmasını çox xoşduyurdu.*

QIRMIZI GİLAS – İrəvan Çuxurunda gilas növü. Yəni **gilənar**, “vişnə”. Tünd qırmızı, turşasın, qan-qırmızı, sulu, xırda, yumru olurdu. Məhsuldar və çox yayılan idi. Gözəl mürəbbəsi olurdu.

QIRNI – xəsis. – *Hacı Qaranın başına nə gəlirsə, qırnılığının gəlir.*

QIRRAŞDIX – ot bitməz, daşlı-qumlu, susuz yerlər. – *Qırraşdix ərazilərə tezdiynən su çəkilib abaddaşdırılacaq.*

QIRROS – qurumsaq. – *Ə, qırroş, mən səna deməmişəm səni bizim məhlədə görmüyüm?*

QIRSAQQIZ (adam) – tutduğundan el çekmeyən (adam). – *Yenə qırsaqqız olub yaxamnan yapışma.*

QIRT – kürt. – *Toyux qirt yatırdı.*

QIRT TOYUX – qırt yatan toyuq. – *Qirt toyux ki-mi çölə niyə çıxmırsan, qorxursan umurtaların soyuya?*

QIRT YATMAX – kürt yatmaq. – *Toyuxlar bu il qırt yatmax bilmir.*

QIRTAĞAN – özünü çekən. – *Öz aramızdı, yaman qırtağansan.*

QIRTIŞMIŞ – qırışılıb-büzüşmüş. – *Onun qırışmış sıfəti vardı.*

QIRTMIX – 1) başda kəpək. – *O, başının qırtlığıını təmizdədi; 2) dəridə qaysaq. – Yarası təzəcə qırtmix bağlamışdı.*

QISQI – hədə-qorxu. – *Deyəsən, qısqı gүj gəlib, işə yaman yapışıbdı.*

QISNAX – qınaq. – *Yəqin ki bu qisnağın ona bir faydası olar.*

QISNAMAX – qınamaq, danlamaq. – *Hərə bir tərəfdən qısnadı.*

QIŞ ARMUDU (PAYIZ ARMUDU və ya **DAŞ ARMUD** da deyilirdi) – İrəvan Çuxurunda armud növü. Orta böyüklükdə, payızda yiğilanda göy, bərk, saxlanıb qışda yetişəndə sarı, yumşaq, sulu və çox yeməli olurdu.

QIVLA – qiblə. –

QIVRAX – 1. saz. – *Yaşına baxmıyarak, çox qivrax qalmışan; 2. zirək, cəld. – O, qivrax hərəkətdəri ilə özün-nən cavannarı heyran qoymuşdu; 3. xırda, balaca, kiçik. – O, boydan bir balaca qıvrağ idi.*

QIVŞIMIŞ – çürümüş, iylenmiş

QIYIMSIZ – simic, heç kəsə heç nə qiymayan. –

Çox qiyimsiz adamsanmış.

QIYPINMAX – 1. çəkinmək. – *Onun yad adamnar-nan bir damcı da qıypınmağı yoxudu; 2. diksinmək, ürpənmək. – O, qəfil səsdən qıypındı.*

QIZARTDAX – qırmızımtıl. – *Divara vurulmuş xalçanın qizartdax rəngi vardi.*

QIZILÖZƏN – qida borusu (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Az bibar ye, qızılıözənini yandıracax.*

QIZIRQALANMAX – bir şeyi başqasına əsirgəmək, xəsislik etmək. – *Mən sənnən ötrü həş vax həş nəyə qızırqalanmamışam.*

QİDİK//QIDIX – keçi balası, çəpiş. – *Genə keçinin qidiyi yoxa çıxıb.*

QİDİYOL – uşaq oyun növü. Uşaqlar tabaşirlə yer-də kvadratlar çəkər, yasti daşı tək ayaqla bu kvadratlar-da gəzdirdilər. – *Qidiyol qız uşaxlarının ən sevimli oyunu idi.*

QRİBDİŞİN – gülü özündən olan parça növü. – *Qribdişin parçadan həm don, həm də yaylıx olur.*

QOBUX – qoyunun sidik kisəsi (daha çox Zəngibasar mahalı üçün tipikdir)

QOCA KALLAX – lap qoca kişi. – *Qoca kallax özünnən qırx yaş cavan qıznan evlənmək eşqinə düşüb.*

QODEN//QODEM – vəzəri. – *Irəvan Çuxurunda qodem kimi tanınan göyərti növünü başqa bölgələrimiz-də vəzəri, acitərə kimi tanıyllar.*

QODUXLUX – türmə, həbsxana. – *Belə hərəkətdə-rə görə adəmi qoduxluğa basıllar.*

QODUXŞAMAX – şıltاقlıq etmək, shinəşmək. – *Uşağı bu qədər qoduxşatmazdar.*

QOLAY – münasib, rahat, asan. – *Bu iş bir o qədər də qolay iş deyil.*

QOLAY-QOLAY – hər deyəndə, hər dəfə. – *Belə iş*

qolay-qolay adam əlinə keşməz.

QOLÇAX – çörəyi təndirə yaparkən qola keçirilən xüsusi parça tikmə. – *O, təndirə çörəh yapanda mütləq qoluna qolçax taxırdı.*

QOLLO – balacaboy adam, gödəksaç. – *Onun bir qollo qızı vardı.*

QOM – topa, kom halda. – *Get baxçadan toyuxlara bir qom ot yığ gəti.*

QOMARMAX – başına yıgilmaq, mühasirəyə almaq. – *Adamnar bir andaca başımıza qomardılar.*

QONQUTMAX – gəlib yanında durmaq, çöməlib oturmaq. – *Nə qonqudubsan bura, get işinnən məşğul ol.*

QOPARAĞINI GÖTÜRMƏK//QOVARAĞINI GÖTÜRMƏK – qovub uzaqlaşdırmaq. – *Onun qovarağı-nı elə götürdürlər kin, bir də bu tərəflərə dolanmaz.*

QORA – yetişməmiş turş üzüm. – *Arı sancan yeri qoraynan sürtəndə arğısını götürür.*

QORABIŞİRƏN AYI – yayın orta ayı – 15 iyuldan 15 avqusta qədər olan dövr. – *Genə qorabişirən ayı gəldi, isididən qırılaceyix.*

QORAZ//QOROZ – lovğa, yekəxana, ədabaz. – *Cox qoraz adamdı.*

QORMA-QODUX – uşaq-muşaq. – *Küçədə səhərə qədər hay-küy salannar hamısı qorma-qoduxlar idi.*

QOTAZ – qoyunun və ya keçinin boğazından sallanan bir cüt vəz

QOVAX – başda yaranan kəpək. – *Neyniyirəmsə, bu qovağın qabağını alabilmirəm.*

QOVALAMAX//QAVALAMAX – qovmaq. – *Uşax-lar toyuxları qovalıyb həyətdən çıxartdılar.*

QOVUNA GETMƏK – bir işin incəliyinə varmaq. – *Sən nahax bu işin bu qədər qovuna gedirsən.*

QOVURĞA//QORĞA – qovrulmuş buğda. – *Qışda nənəm hər axşam sajda bizə qorğa qovurardı.*

QOVRA – yiye. – *Qovra olsayıdı, bu bıçaxları yaxşı itiliyərdih.*

QOVUD – əl dəyirmanında çəkilmiş buğdadan və doşabdan, yaxud şəkər tozundan hazırlanmış çərəz növü.

– *Uşax vaxdı anamın hazırladığı qovudun dadi hələ damağımnan getmiyib.*

QOVURMA//QORMA – qovrulub qışa saxlanan ət. – *Qormaynan bışırılan xörəh təzə etnən bışırılan xörəhdən qat-qat daddı olur.*

QOVURMA//QORMA QAZANI – qapaqlı böyük qazan (daha çox Vedibasar mahalı üçün tipikdir). – *Qorma qazanı qorma qovurmaq üçün əvəzsizdir.*

QOVURMALIX//QORMALIX – 1) qovurma hazırlanması prosesi. – *İrəvan Çuxurunda qormalix bir çox incəlihləri olan böyüh bir mərasim idi;* 2) qovurma üçün nəzərdə tutulmuş heyvan. – *Arvad, qormalix almışam, hara bağlıym?*

QOVZAMAX – qaldırmaq, çevirmək. – *O, başını qovzuyub adamnara baxdı.*

QOYUNGÖZÜ – yumru giləli üzüm növü

QOYUNİTİ – qurdbasar iri çoban iti. – *Sürüyə yanınışannarın qarşısını iri qoyunitdəri kəsdi.*

QOZ-QOZ (danışmaq) – yekə-yekə (danışmaq). – *O, dosdunun qoz-qoz danışdığını görüb, söhbəti dəyişdi.*

QOZ-QOZ (oynamaq) – meydan sulamaq, hədə-qorxu gəlmək – *Sən kimnən qoz-qoz oynadığını bilirsən-mi?*

QOZA – neft lampasının odluğu

QU DEYİRSƏN QULAX TUTULUR – yəni heç kəs yoxdur. – *O, dörd tərəfə göz gəzdirdi, gördü qu deyir-*

sən qulax tutulur.

QULAĞAĞIRƏN – 1) cüçü növü; 2) hiyləgər, qılıqlı adam. – *Qulağagirən adamdan uzaq ol.*

QULUNC – bel ağrısı, əzələ ağrısı. – *Son zamannar o, tez-tez qulunc olur.*

QUNDAQ – 1. qarğıdalı məhsulunun qabıqlı vəziyyəti. – *Uşaxlar qarğıdalı sahəsinə girib, hərəsi bir quçax qundağnan geri döndülər; 2. körpə, bələkdə olan uşaq. – O, qundağı divanın üsdünə qoyub, o ğiri otağa keşdi.*

QUNDUR – ağıl. – *Ağzını açan kimi elçilər gördülər kin, qızın qunduru əskihdi.*

QURAMA – uydurma, yalan. – *Bu işdərin hamısı quramadı.*

QURCALANMAX – yerində qurdalanmaq. – *O, yerində qurcalana-qurcalana qalmışdı.*

QURCUXMAX – yerində sakit oturmayıb sağa-sola tərpənmək. – *Anası uşağın qurcuxduğunu gördü.*

QURD ÜRƏYİ YEMƏK – qorxmaz olmaq. – *Zalim oğlu elə bil qurd ürəyi yeyib, heş nədən qorxmur.*

QURDYEMƏZ – 1. heyvanda qida borusu – *Qəs-sab ətin qurdyeməzini kəsib atdı; 2. çirkin (adam). – Qurdyeməz özünnən başqa heş kəsi bəyənmir.*

QURGU – düzən, qayda-qanun. – *Fələyin qurğusu belədi.*

QURSAĞI DAR – darqursaq, hövsələsiz. – *Sən nə qədər qursağı dar adamsan!*

QURSAĞINDA QALMAX – niyyəti gözündə qalmaq. – *Çox umuddanma, qursağında qalar.*

QURSAX – 1. canlıların mədəsində olan bir hissə; 2. mədə

QURTUM – udum. – *Suyu qurtumnan iç.*

QURUD – qurudulmuş süzmə, qatıq

QURUD ASI – xörək növü

QUŞDİLİ – arqo, kiçik bir qrupun ümumi milli dil-dən fərqli olan şərti jarqonu. – *Onnar quşdili danişirdilar.*

QUŞƏPPƏYİ – bişirilən və çiy yeyilən yabani bitki. – *Uşax vaxdı quşəppəyini ovcumuzda ovub, duznan yeməhdən doymazdix.*

QUŞQUN TƏKLİFİ – yalançı təklif, nəzakət xətri-nə edilən təklif

QUYMAX – unla, şəkər tozu ilə və yağıla bişirilən xörək növü. – *Quymağı bir az qizardanda daha yeməli olur.*

QUYRUX BULAMAX – yaltaqlanmaq. – *Kişi quy-rux bulamaz.*

QUYRUX DOĞAN AY – avqustun ikinci yarısı

QUZUQULAĞI – həm çiy yeyilən, həm də dovğa bişiriləndə istifadə olunan yabani bitki növü

QUZULAMAX – 1) torpağın nəm, yaş olması nəticəsində uçub dağılmış, dağılib tökülməsi. – *Divar son zammnar tamam quzuluyub gedir;* 2) yumşalmaq, sözünü geri götürüb razılaşmaq. – *Əvvəl-əvvəl çox sərt başdadi, sora yavaş-yavaş quzulamağa başdadi.*

QÜRRƏLƏNMƏK – 1. lovğalanmaq. – *O, genə qürrələnməyə başdadi.* 2. güvənmək. – *Sən kimə belə qürrələnirsən?*

QÜVVƏT – qüvvə. – *O, indi içində böyük bir qüvvət hiss eliyirdi.*

QÜVVƏTDİ – qüvvəli. – *Onun qüvvətdi qolları, qüvvətdi biləhləri varındı.*

LAĞIM – yeraltı yol. – *Onnar evin altınınan lağım atmışdır.*

LAPDAN – qəfildən. – *Sözü həş vax adama belə lapdan deməzdər.*

LARI – toyuq cinsi; döyükən toyuq və ya xoruz

LAS-LAS – qat-qat

LATAYIR – söyüş, nalayıq söz. – *Min cür latayır eşitməhdən bezmişdi.*

LATİK – çəkələk, sürütmə

LAVAŞ – çörək növü, yuxa (Azərbaycanda bu çörək növünə *İrəvan lavaşı* da deyirlər). – *İrəvan Çuxurunda yapılan lavaş öz nazihliyinən seçilərdi.*

LAVAŞA – turş giləmeyvə mətindən hazırlanmış, lavaş kimi yayılıb qurudulan turşu növü

LEHMƏ – duru palçıq, bataqlıq

LEJAN – bol, çox. – *Bu il bağımızda məhsul lejandı.*

LEJDƏNMƏK – qoxmaq, iyənmək, çürüyüb xarab olmaq. – *İydən hiss olunurdu kin, heyvanın cəsədi artıx lejdənib.*

LEŞ – 1. meyid, cəsəd. – *Ölmüş heyvanın lesinə sahib çıxan yox idi, 2. bədən. – Leşini çek o yana.*

LEŞİM – düz bağırsağın bayırına çıxan hissəsi

LEYLAŞ – mahir, bacarıqlı. – *Qumar oynamaxda onnan bacarmax çətindi, çünkü o bu işin leylaşıdı.*

LEYSAN – şidirgə yağış. – *Bir anın içində hava doldu, leysan başdadi.*

LƏÇƏR – həyasız. – *Məhləmizdə bir ləçər qız var, ta allah gösdərməsin.*

LƏĞƏR – çox yeyən, qarinqulu. – *Uşağı ləğər elə-*

məzdar.

LƏHLƏMƏK – töyşümək. – *O, ləhliyə-ləhliyə özü-nü çatdırdı.*

LƏXŞƏK – lağlağı (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Cox ləxşəh adamsan.*

LƏXŞƏKLİK – lağlaqlılıq (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Bu qədər ləxşəhlih olmaz, bəsdi.*

LƏLƏDAĞ – əl aparib aman gətirmək. – *Həm təzə qonşudan lələdağ idi.*

LƏLƏŞ – yaxın dosta ünvanlanan söz, “qaqaş” mənasında. – *Lələş, bir dəfə də bizi eşit.*

LƏLİK – yorğun, giryən. – *Düz bir ildi kin, sən bu yollarda ləlihsən.*

LƏLİK OLMAX – yorulub əldən düşmək. – *Bir işin arxasında yüz dəfə gedib-gəlməhdən ləlih olmuşam.*

LƏLİMƏK – əldən-ayaqdan getmək. – *Hələ bu hərasıdı, hələ çox ləliyəcəhsən.*

LƏLÖYÜN – son nəfəsdə, son anda. – *Ləlöyün evə çatdım.*

LƏMİS OLMAX – halsiz, süst olmaq. – *Xəsdə ya-taxda ləmis yatırıdı.*

LƏMPƏ – 1. lampa; 2. çıraq. – *Ay uşax, işixlar keşdi, ləmpəni gəti; 2) tavan. – Evin ləmpəsi tökülüb gedir.*

LƏNGƏR VURMAX – müvəzinətini itirmək. – *O bir annix ləngər vurdu, sora özünü düzəltdi.*

LƏPİK – 1. yastı. – *Uşaxlar çaylaxdan xeyli ləpih daş yiğib gətimişdilər. 2. çəkələk, sürütmə ayaqqabı. – O, ayağında ləpih həyətdə dolaşındı.*

LƏVƏRƏ – iri, sallaq (dodaq). – *Onun ləvərə də-daxları vardi.*

LIĞ – duru palçıq. – *Lişa girmə.*

LIĞ-LIĞA – palçıq bataqlığı, duru palçıq gölməçə-

si. – *Yağışdan sora küçəmiz lig-lığa olmuşdu.*

LIĞIRS – yaxşı bişməmiş, içi xamırlı. – *Çörəyin içi ligirs idi.*

LIX – lax (yumurta). – *O, lix yumurtaları zibilliye atdı.*

LIX ÇIXMA – 1. toyuğun altına qoyulan yumurtaların xarab olması. – *Yumurtalar lix çıxdı;* 2. yalan çıxma. – *Bu məsələ də belə lix çıxdı.*

LIXLAMA – dopdolu. – *Çayda balıq lixlama idi.*

LIXLAMAX – 1. laxlamaq. – *Maşının təkəri lixliyirdi;* 2. ağızına qədər doldurmaq. – *İstəkanı bu qədər lixlama.*

LIRT – boş, gen (bədən, paltar). – *Paltar əyninə lirt dururdu.*

LİCİM – paltar, geyim, əyin-baş; – *O, bir il idи kin, licimini dəyişmirdi.*

LİLLƏTMƏK – gizlətmək, aradan çıxartmaq, yox etmək. – *Arvad köhnə əşyaları hara lillətmışdı,* gözə dəymirdi.

LİMHALİM – dopdolu, ağızbaağız. – *Çəlləyin içi limhalim dolu idi.*

LOBU – lobya. – *İrəvan Cuxurunda lobunun “qırx-günnüh” və “dırmaşan” adlanan növləri daha çox əkilirdi.*

LOXMA – iri tikə. – *İmkan ver, qoy bir loxma çörəh yeyim.*

LOXMALAMAX – loxma-loxma yemək. – *O, qarşısına qoyulan yeməyi loxmalamağa başdadi.*

LOMBA – iri parça, yekə tikə. – *Dəvə kişinin üzünə bir lomba tüpürdü.*

LOMBALAMAX – tikələri iri-iri yemək. – *Qardaş, mən mici-mici yeyə bilmirəm, mənimki lombalamaxdı.*

LOPA – 1. hikkə. – *Onda olan lopa heş kəsdə yoxdu; 2. topa. – Göydən yerə lopa-lopa qar yağırdı; 3. sabun bişirilərkən çıxan qalıq, çöküntü, tullanti. – Keşmişdə kasibçılıxdan sabin yerinə lopa işdədənnər də varıldı.*

LOPUX – 1. barmaqların ucu ilə şisirdilmiş ovurda vurulan yüngül zərbə – *Onnar beş lopuxdan mərşdəşdi-lər; 2. boş şey.*

LÖH (adam) – 1. asta yerleşli. – *Yorulmuş qoca löh-löh yeriyirdi; 2. boş. – O, çox löh adamdı.*

LÖHMƏ – duru palçıq

LÖPBƏZ//LOPBАЗ – özündən razı, gopçu, lovğa. – *O, löpbəz adam idi.*

LÖPBƏZDƏNMƏK – özündən demək. – *Yaxçı, az löpbəzdən.*

LÖPBƏZDİK – lovğalıq. – *Löppəzdih yaxçı xəsiyət dəyil.*

LUMBULLATMAQ – lüm-lüm udmaq, çeynənməmiş udmaq. – *O, əlinə keçəni lumbulladırdı.*

LÜL-QƏMBƏR – sərxoş. – *Onnar yeməhxanadan çıxanda lül-qəmbər idilər.*

LÜLÜK – lülək. – *Çaydanın lülüyü axıdırdı.*

LÜMBƏ (toyuq) – qısaquyruq toyuq. – *Bizim bir lümbə toyuğumuz vardi.*

– M –

MAA//MANA – mənə. – *Maa bir sözü beş dəfə demə.*

MAC – kotanın, cütün, xışın dəstəyi

MACAR – çaxır növü

MAÇA – qoyunun qol əti. – *Qoyunun maçasının yaxçı xaş olur.*

MADAR – tək, bircə, yeganə. – *Dədəsinin, anasının madar oğluđu.*

MAĞAR – toy çadırı. – *Mağar qurulmuşdu.*

MAĞIL – heç olmazsa, yaxşı ki, sən ki (ara sözü). – *Mağıl sən bu məsələnin mahiyyətini bilirdin, gərəh məni əvvəldən xəbərdar eliyəydim.*

MAĞMUN – fağır, yazılıq. – *Adam gərəh bu qədər mağmun olmasın.*

MAHNA – bəhanə. – *Əlinə yaxçı mahna keçib.*

MALAÇA – İrəvan Cuxurunda tez yetişən armud növü. Sarı, uzun, lampavari, şirin, sulu, ətirli, nazik, zərif qabıqlı olurdu. Cox əkilən, çox yayılan, çox yeyilən, çox məhsuldar növ idi.

MALAGA – çömçə (daha çox İrəvan şəhəri üçün tipikdir)

MALALAMAX – işi düzənə çəkmək, ört-basdır etmək. – *Sən bu işi nahax malalıyırsan.*

MALLEY – key, gec qanan. – *Bəsdi malley oldun, bir az diribaş ol.*

MALLEYLİK – keylik, gec qananlıq. – *İncimə, sənin başına nə iş gəlib sə elə malleyliyinnən gəlib.*

MAMAÇA – mama, uşaq tutan qadın. – *İrəvan Cuxurunda uşax tutan qadına mamaça deyillər.*

MAMILI-MATAN – özünü xanım kimi aparan,

ərköyün. – *Onu uşaxlıxdan mamilə-matan böyüdüblər.*

MAN – eyib, nöqsan. – *O, özünə man bilmiyənnən sora, bizi nə düşüb.*

MANDA – bişirilib yeyilən və ya duza qoyulan yabanı bitki, xımı. – *Yayda dağdan manda yiğmağa elliynən gedərdih.*

MANDIXMAX – çəşib qalmaq. – *Oğlan mandixib qalmışdı, nə deyəcəyini bilmirdi.*

MANSIRA – mühasirə. – *Əsgərrər mansırıya düşdühlərini çox gej annadılar.*

MANŞIR – nəm-nişanı olan, bəlli. – *Ala itdən manşırı (xalq məsəli).*

MANŞIRRAMAX – nişanlamaq, işarə qoymaq. – *Mansırradığım ağaşdara xüsusi qulluğ eliyirəm.*

MANŞIRRI – nişanlı, tanınan. – *Mənim əşyalarım hamısı manşirridi.*

MARITDAMAX – pusmaq, güdmək. – *Pişih siçan marıtdıyan kimi nə gözünü zilliyibsən üzümə?*

MAŞ – qırmızı və ağ rəngli xırda lobya növü. – *Aşinkı maşdı, aşinkı aş.*

MATAH//MATAХ – nadir tapılan, qənimət şey. – *Aranda bitən hər şey yaylaxda matah sayılır.*

MAYA – 1. çörək və çörək məhsulları bişirilən zaman xamıra qatılan acıxəmrə və ya droj. – *Xəmirə maya qatmasan qıjqırmaz; 2. pendir hazırlamaq üçün iliq südə vurulan maddə. Bu maddə əsasən heyvanın qurudulmuş qursağından hazırlanardı. – *Südü bişirənnən sora tam soyumamış mayalamax lazımdı.**

MAYAXOŞ – meyxoş, turşməzə. – *Bu alça növü nə turşdu, nə də şirin, mayaxoşdu.*

MAYALANDIRMAX – təzə doğulmuş heyvanı ilk dəfə əmizdirmək. – *Gülsüm arvad buzovu mayalandırdı.*

MAYIF – gözdən sıkəst, kor. – *Onun elə bir eybi yoxdu, bir gözdən mayifdi, bir də ağıldan saqqat.*

MAZAX – zarafat, əyləncə. – *Mənimki mazaxdan keçib.*

MAZAXLAŞMAX – zarafatlaşmax. – *Get mazaxlaşmağa tayını tap.*

MEÇİD – məscid. – *Irəvan Cuxurunda, deməh olar kin, hər kəndin öz meçidi vardı.*

MERƏT – ölü paltarı, ölüyə məxsus əşya, hər hansı xoşagelməz əşya. – *Bu merəti ortalıxdan yiğisdirin.*

MƏĞLƏTƏ – mübahisə, qalmaqla. – *Yiğisdirin bu məğlətəni.*

MƏHLƏ – məhəllə. – *Hər məhlənin yazılmamış öz qanun-qaydaları olur.*

MƏXLƏS – xülasə. – *Məxləs, axırda taylı tayını tapdı.*

MƏKƏ – qarğıdalı (daha çox İrəvan şəhəri üçün tipikdir). – *Irəvan şəhərində qarğıdalıya məkə də deyirdilər.*

MƏLƏFƏ – döşək ağı, prostin, uşaq anadan olduğu zaman büküldüyü parça. – *Ev yiyesi tələsik yataxların mələfələrini yenisi ilə əvəz etdi.*

MƏLƏK-DÜMBƏLƏK – uşaq oyun növü, çiling ağac. Oyun bir qarış enində ucları yonulmuş çilingdən və ondan 5-6 dəfə böyük ağaçdan ibarət olardı. Ağacı çilingin küncündən vurub qaldırılar və yeddi dəfə çiləyərdilər. Kim çiləyə bilərdisə, oyunu o başlayardı. Oyunu başlayan dairə çəkib onun içindən ağaclara çilingi gücü çatan qədər uzağa vurardı. İkinci oyuncu həmin uzaqlıqdan çilingi birinci oyuncunun əlindəki ağaclara qoruduğu dairəyə atmağa çalışardı. Ata bilsə, birinci oyuncu uduzmuş sayılır, oyun digər oyuncuya keçirdi.

MƏLYƏT – dəyər. – *Bu işin məlyəti nədi kin, bu qədər həyəcannanırsan?*

MƏMƏZAN – uzunsov. – *Qış sərt keçirdi, hər yan buz bağlamışdı, evlərin çardaxlarının buz məməzannarı sallanırdı.*

MƏRƏCÖYÜZ//MƏRƏÇÖYÜZ – pencər növü, qu-lancar; çecələ barmaq nazikliyində uzanıb dik qalxan bu bitkilər göbələklə birlilikdə ya odda ütülüb, ya da tavada qızardılıb yeyilərdi.

MƏRƏK – ot, saman saxlanılan yer. – *Qışın yaxın-naşına baxmıyarax, mərək hələ də boş idi.*

MƏRƏKƏ – 1. yiğincaq, yiğnaq. – *O, çoxlu xərş cəhmiş, böyüb bir mərəkə düzəltmişdi; 2. dava-dalaş, hay-küy. – Toyun axırına yaxın mərəkə düşdü, ağız deyəni qulağ eşitmirdi.*

MƏRGİZ – əkin sahəsində, bostanda şırırmışmaq, kiçik arx qazmaq üçün dəmir alət. – *Keşmişdə əkin sahəsində işdərin çoxu mərgiznən görüldərdi.*

MƏRGİZDƏMƏK – əkin sahəsini mərgizlə şırımlamaq, kiçik arx çəkmək. – *Kolxoçular sahəni mərgizdi-yib qutarannan sora evə buraxıldılar.*

MƏRZƏ – reyhanoxşar ətirli göyərti; onu daha çox küftəyə vururlar. – *Mərzə reyhana oxşasa da, onnan çox fərlidir.*

MƏSXƏRƏ//MASQARA – lağ. – *Bu qədər məsxərə lazımlı dəyil.*

MƏSXƏRƏYƏ QOYMAX – ələ salmaq. – *Onnar təzə gələn işçini məsxəriyə qoymağa başlıyanda mən otaxdan çıxdım.*

MƏŞƏDİ (toyuq) – boynunun tükü tökülmüş toyuq. – *Toyuxların üçü məşədidir.*

MƏŞƏPAŞA – çox yeyən adam

MƏTƏL – məhəttəl. – *Mən onun hər işinə mətəl qalmışam.*

MICI-MICI – yavaş-yavaş. – *Hərəkətin kimi, yeməyin də mici-micidi.*

MIĞDISI – yekəqarın, çox yeyən. – *Harada yeməh varsa, bizim miğdısı ordadı.*

MIĞMIĞI – 1. ağaçqanad. – *Bu il miğmiği əlinnən tərpənməh olmuyacax; 2. yavaş tərpənən adam. – Miğmiğ olma, qızım, bir az cəld tərpən.*

MİNDAR – murdar. – *Üsd-başının mindarranacağınnan qorxdıguna hamidan uzax gözirdi.*

MİRÇALIX – saqqız kolu

MİRÇALIX SAQQIZ – saqqız kolunun şirəsindən alınan təbii saqqız növü, qanatma saqqız

MIRIX – dişsiz. – *Dişdəri tez töküldüyü üçün hamı onu mirix deyə çağırırdı.*

MIRIZ – qaş-qabaq. – *Genə niyə mirizini salliyıbsan?*

MIRIZ-DAMAX – qaş-qabaq. – *Miriz-damağın yernən gedir, de görüm neynəmişəm* (bir mahnidan).

MIROVA GÖLMƏK – pişiklərin cütləşməsi. – *Mirova gələn pişihlərin səs-küyününən səhərə qədər evdə yata bilmədih.*

MIRT – 1. çirk. – *Mətbəxdəki qab-qacax tamam mirt içindəydi; 2. çohbət, söz. – Otu, sənnən bir az mirt vurax.*

MIRTDAMAX – qab-qacağı çirkəndirmək. – *Evdə ki qab-qacağın hamısını mirtdama!*

MIRTDANMAX//MIRTILDAMAX – mızıldaya-mızıldaya deyinmək, öz-özünə danışmaq. – *Dodağının altında az mirtdan.* Və ya: – *Mirtildama!*

MIRTLI – çirkli. – *Mətbəxə keçib gördü kin, qab-*

ların hamısı mirttidı.

MISMAX – susmaq, səsini içində çəkmək. – *Uşax misib bir künşdə otumuşdu.*

MISMIRIX – qaş-qabaq. – *Xeyir ola, bu nə mismirixdi?*

MISMIRIĞINI SALLAMAX – qaş-qabağını tökmək. – *Uşaxlar mismirixlarını sallamışdilar.*

MISMIRIXLI – qaş-qabaqlı. – *O, bütün günü mismirixli gəzdi.*

MIZ QOYMAX – qulp qoymaq, irad tutmaq. – *Hər şeyə miz qoymağın bir dənəsən.*

MIZMIZI – lazımsız qədər çox ehtiyatlı, hər şeyi bəyənməyən, vasvası. – *Mən ömrümdə belə mizmizi adam görməmişəm.*

MİCAS – xasiyyət, iy-dadbilmə hissiyatı. – *Micası pis olduğu üçün hər yerdə yeməh yemirdi.*

MİÇƏKGƏN – miçətkən; ağaçananad, milçək və s. həşəratlardan qorunmaq üçün tənzifdən qurulan yataq örtüyü. – *O, ağacın altında özü üçün yaxçı bir miçəkgən qurmuşdu.*

MİL – yoğun tir, taxta atma. – *Evi tikib qutardıx-dan sora usda damın millərini atdı.*

MİLAX – İrəvan Çuxurunda irigiləli üzüm növü. İki növü olurdu: ağ milax, qırmızı milax. Kişmişidən iri, sulu, şirin, nazik dərili olur, 15 iyulda yetişirdi.

MİNGİRRƏMƏK – gözaltı etmək. – *Oğlan qonşunun qızını mingirrəmişdi.*

MİRQƏZZƏB – cəllad, qəddar. – *Ömrümdə elə nainsaf, mirqəzzəb adam görməmişəm.*

MİSİR BUĞASI – ifrat kök adam haqqında işlədilən təhqiramız ifadə. – *Zalim oğlu elə kökəlib, elə bil Misir bugasıdı.*

MİSQALI//AĞ ÜZÜM – İrəvan Çuxurunda üzüm növü. Üç növü vardı: 1) **Adı misqalı**. Yumru, ağ, sulu, nazik qabıqlı, şirin olurdu. 2) **Erkək misqalı**. Adı misqalıya nisbətən qalın qabıqlı, sıx salxımlı, yaşılımtıl giləli olurdu. 3) **Əlvan misqalı**. Misqalı adlansa da, onlara oxşamırıldı. Qırmızı-sarımtıl rəngdə, misqalıdan böyük və qalın qabıqlı, şirin və dadlı olurdu. Salxımları iri və uzun idi, iyulun ortalarında yetişirdi.

MİSMİL – təmizkar. – *O, işində də, evdə də çox mismil qızdı.*

MİTİL – döşək, yastıq torbası, ağı. – *Yorğan-döşəyin üzü o qədər üzülmüşdü kü, mitili çöldə qalmışdı.*

MİTİLİNİ CÖLƏ ATMAX – qovmaq. – *Axırda onun da mitilini çölə atdilar.*

MOÇAR – ağaçın xırda kökləri. – *Ağacın moçarı həyətin ortasına qədər işdəmişdi.*

MOÇUX ELƏMƏK//MOÇUXLAMAX – bizdəmək, dürtmələmək, barmaq eləmək. – *Moçuxlama, qoy oturduğu yerdə otursun.*

MOLLA ÜZÜMÜ – İrəvan Çuxurunda üzüm növü, ağ, yumru, qalın qabıqlı, iri tumlu, sulu gilələri, uzun salxımları olurdu

MOR DÜŞMƏK//MORRANMAX – qurd düşmək. – *Konfetdər qalib tamam morranmışdı.*

MÖÇÜK – büzdüm. – *Toyuğun möçüyü bışəndə çox daddı olur.*

MÖHRƏ – divar palçıığı. – *Keşmişdə evlər möhrəynən suvanırdı.*

MÖHÜB – ev əşyası. – *Qonşu qonşuya möhübə gedər.*

MÖV – üzüm tənəyi. – *O, səhərdən mövlərə qullug eliyirdi.*

MURAZ – istək, arzu, murad. – *Tanrı hamını mura-*
razına yetirsin.

MUSUR – tarlalarda yayın istisində işçilərin dalda-
lanması üçün tikili. – *Musur sahənin başında yerrəşirdi.*

MÜCRÜF (etmək) – zay etmək. – *Yediyini yeyir,*
yemədiyini mücrüf eliyir.

MÜTRÜF – görməmiş. – *O, çox mütrüf adam idi.*

NACAX – mətbəxdə işlətmək üçün kiçik əl baltası. – *O, nacağı əlinə alıb, əti dorğamağa başdadi.*

NAĞILLAMAX – nağıl etmək, danişmaq. – *O, hadnisəni mənə təzədən nağılladı.*

NAQQAL – çox danişan adam. – *Sən nə naqqal adamsan ə!*

NAQQALLIX – uzunçuluq. – *O, bütün pis xəsiyətdərini tərgitdi, naqqallixdan başqa.*

NARGİLƏ//NAR DƏNƏSİ – İrəvan Çuxurunda becərilən kiçik giləli üzüm növü

NARINCI (ZƏFƏRAN və ya **GƏMİRMƏ** də deyir-dilər) – İrəvan Çuxurunda şaftalı növü. Müxtəlif böyük-lükədə və formada, sarı-qırmızı rəngdə olur, tumdan ayrılmırıdı. İyulun axırlarında yetişirdi.

NAZBALİŞ – qu tükündən düzəldilmiş iri balış. – *O, başını nazbalışa qoyan kimi yuxuya getdi.*

NEYBƏT – çirkin, kifir, eybəcər. – *Mən ömrümdə belə neybət adam görməmişəm.*

NƏFƏR – ailə üzvləri. – *Nəfəri də götürü, axşam bizə gəl.*

NƏFİT//NƏVİD – neft

NƏM-NÜM – naz-qəmzə. – *Nəm-nüm eləmə, alacaxsansa al, yaxci paltardı.*

NƏMÇİK – nəm, yaş. – *Buralar nəmçihdi, çox otuma, xəsdələnərsən.*

NƏMƏNƏ – nə. – *O, nəmənə adamdı kin, mənim sözümü danişir.*

NƏMƏR – toyda ev sahibinə və çalğıçılara verilən pul. – *Biz nəmərimizi salıb toydan çıxdıx.*

NƏMİŞDİK – nəm yer, nəm çekən yer. – *Mən bu-*

rada qala bilmərəm, bura bir qədər nəmişdihdi.

NƏS – nəhs, tərs. – *Nəs gətimə, inşallah işdər düzələr.*

NƏSDİK – nəhslik, tərslik. – *Cox nəsdih eləmə, allaha xoş getməz.*

NƏTƏRƏS – həmişə işi, sözü tərsə çəkən adam, nataraz. – *Özü kimi nətərəsi bir də özüdür.*

NƏVERİM – bir şeyə yaramayan, lazımsız. – *Harda nəverim şeylər varsa, sən tapıb alırsan.*

NƏZİK – nazik, yuxa. – *Əynin nəzihdi, xəsdələnərsən, get qalın geyin.*

NIX DAYANMAX – yorulub əldən düşmək. – *O, sözünün üstündə nix dayanmışdı, dönmürdü kin, dönmürdü.*

NIX DEYİNCƏ – sona qədər, yorulunca. – *Qonaxlar nix deyincə oynadılar.*

NINIX – 1. burnunda danişan. – *Qonşunun bir ninx qızı var; 2. əlindən iş gəlməyən. – Onnan nə qoçaxlıx gözdüyürsən, niniğin bürüdi.*

NIRXIZ – başqasının pisliyini istəyən, xənnas (adam). – *Cox nirxiz adamdı, heş kəsin yaxşılığını isdəməz.*

NİYAZ – İrəvan Çuxurunda qurbanlıq növü. Niyazı xəmirdən bişirərdilər. O, həcmə Sacarasından kiçik olar, xəmiri südlə yoğrular, bir az da şəkər və ya bal qatıldı. Onu sacda və ya təndirdə bişirər, hissələrə bölüb camaata paylayardılar.

NOBAT – 1. növbə. – *Heç kəs irəli soxulmasın, hərə öz nobatını gözdəsin; 2. növbə ilə qoyun-quzu otarılması. – O, bu gün evdə yoxdu, səhər tezdən nobata gedib.*

NOQARA – dəvəyə vermək üçün arpa unundan və ya kəpəkdən hazırlanmış çörək.

NÖVRƏST – İrəvan Çuxurunda ərik növü, yəni tez yetişən. Ən erkən, gilasla birgə yetişən növ idi. Ağ, yumru, sulu idi. O qədər şirin olmurdu.

NÖYÜS – nəfs. – *Onun çox pís nöyüsü var, adama mütləq ziyan yetirir.*

– O –

OBAŞDAN – tezdən, sübhədən. – *Obaşdan yuxudan durub bütün işdəri görməh lazımdı.*

OCAX – əkində toxum əkmək üçün açılan çala. – *Kolxozçular qarpız toxumnarını ocaxlara atıb, üsdünü torpxaxladılar.*

ODDAMAX – acılamaq. – *Qabağına kim çıxirdısa, odduyub buraxırdı.*

ÖĞAL – o yan, o tərəf. – *Mən yolun oğalına keçirəm, oturub səni gözdüyəcəm.*

OMA – omба. – *Deyəsən, oması qırılıb.*

OMAC – unun su cilənib ovulmuşu. – *Özünə omac ova bilmir, başqasına ərişdə kəsir* (atalar sözü).

OMAC AŞI – omacdən bişirilən duru xörək. – *Anam omac aşını həmişə əvəliklə bişirirdi.*

ON BEŞ İNƏYİ SAĞINA GƏLMƏK – oturduğu yerdən durmaq istəməyən tənbəl adam. – *Elə oturub, elə bil on beş inəyi sağına gəlir.*

ORALIQ OLMAX – narahat olmaq, bir işi həyata keçirmək üçün hərəkət etmək. – *Qonşu çox danışdı, amma mən oralığ olmadım.*

ORDUBAD ƏRİYİ – İrəvan Çuxurunda ərik növü. Cevizdən azca böyük, sarı, şirin, şirəli, nazik qabıqlı idi. Daha çox qurudulurdu.

ORTAYAGIRMƏ – Dirədöyməyə yaxın xalq oyun növü. Lakin dirədöymədən fərqli olaraq, bu oyunda qayış olmazdı. Oyunçular iki dəstəyə ayrılır, cızığın içərisindəkilər qol-qola çatıb üz-üzə dairəvi dayanar, arxaları cızığın bayırındakılara düşərdi. Bir nəfər cızığın içərisindəkiləri qoruyar, bayırdakılar isə cızığı ayaqlamadan tulanıb içəridəkilərdən birinin belinə minməyə çalışardı.

İçeridəki qoruyucu cızıqdan çıxmamaq şərti ilə ayağı ilə bayırdağılardan birinin ayağına toxunsa və ya cızığın içindəkilərdən birinin belinə minən sürüşüb, ayağı yerə dəysə yaxud da ki yerə bir pəncə boyu yaxınlaşsa, cızığın bayırındakı dəstə uduzmuş sayilar, dəstələr cızığın içində və çölündə yerlərini dəyişərdilər.

OTARMAX – aldatmaq. – *O, düz bir bizi otardı.*

OTDUX – otlaq. – *Sürü səhərdən otduxda otduyurdu.*

OTURACAX – stul, skamya. – *Parkda xeyli təzə oturacax vardi.*

OTURAX İSTOLU – stul. – *Oturax istolları otağın bir küncünə yiğilmişdi.*

OTURUM – dəfə. – *Koroğlu bir oturuma yeddi qazan aş yeyirdi.*

OTURUM QALMAX – oturub qalmaq, tərpənməmək. – *Niyə dərbənmirsən, oturum qalbsan?*

OVAND – parçanın üz tərəfi. – *Ovandı nədi kin, asdarı da nə ola.*

OVCALAMAX – əlin barmaqları ilə ovmaq. – *O, nənəsinin ayaxlarını xeyli ovcaladı.*

OVDUX – içərisinə quru çörək, xiyar, göyərti və s. doğranmış ayran – yemək növü. – *Yayda sərin ovduğun ləzzətinin yerini heş nə vermir.*

OVXALAMAX – əlin içi ilə ovmaq. – *Nənə hər dəfə kürəyini nəvələrinə ovxaladırdı.*

OVXARRAMAX – bıçağı, baltanı itiləmək. – *Uşaxlar baltanı ovxarramağa apardılar.*

OVSANATA KEÇMƏK – dini haqq-heaba düşmək. – *Verilən ehsan ovsanata keşdi.*

OVSAR//OVSARBAĞI – dəvə noxtası

OVŞARI – xəncərə oxşayan iri bıçaq.

OVURTDAX – üzü ətli. – *O, uşaxlıxdan ovurtdax olub.*

OVURTDANMAX – üzü ətlənmək, kökəlmək. – *Maşallah, ovurtdanıbsan.*

OVUŞDURMAX – ovmağın başqa bir növü. – *Uşax nənəsinin əllərini ovuşdurdu.*

OVUZ – çəltiyin qabığı. – *Düyünü övsüyənnən sonra ovuzunu çıxardıllar.*

OYMA – qadın paltarına, donuna salınan naxış, bəzək – *O, kənddə ən güjdü oyma usdası idi.*

OYUX – 1. taxılı, bostanı, meyvəni quşlardan qorumaq məqsədilə ağaca paltar geydirilərək düzəldilən müqəvva. – *Bostanın içindəki oyux həqiqətən adama oxşayardı; 2. şitil basdırmaq üçün yerdə qazlan balaca çala.* – *Arxda oyuxların sayı şitillərin sayı qədər idi.*

OYUZ//OYÜZ – o tərəf. – *Çayın oyuzuna çoxlu adam toplaşmışdı.*

– Ö –

ÖDDƏK – qorxaq. – *Mən onun belə öddəh olduğunu təsəvvür etməzdim.*

ÖDDƏKLİK – qorxaqlıq. – *Gəl bu öddəhliyin daşını birdəfəlih at.*

ÖDƏLƏMƏK//ÖDƏLƏYİB TÖKMƏK – dil boğaza qoymamaq. – *İki sahatdı ödəliyib tökürsən.*

ÖDƏŞMƏK//ÖDDƏŞMƏK – hər iki tərəfin öz borcunu ödəməsi. – *Vəssalam, səninki səndə, mənimki məndə, ödəşdih.*

ÖFGƏ – 1. ağ ciyər. – Ta məndə bağır-öfgə qalmadı; 2. hirs, hikkə. – *Öfgə ilə qalxan zərərnən oturar.*

ÖFGƏLƏMƏK – əzə-əzə ovmaq, ovuşdurmaq, ovxalamaq. – *Kisəçi onu yerə uzadıb yaxçı-yaxçı öfgələdi.*

ÖFGƏLƏNMƏK – əsəbiləşmək. – *Yaxçı-yaxçı, öfəgələnmə.*

ÖFT//ÖHD (olmaq) – dərs olmaq. – *Qoy bu iş səna öft olsun.*

ÖKÜZ – sağlam, iri və ya qanmaz adam haqqında işlədilən ifadə

ÖKÜZ OMBASI – 1. kobud, qanmaz. – *Sən allah, incimə, o öküz ombasıdı, dediyini bilmir;* 2. yekəpər. – *Nə forması var, nə yaraşığı, öküz ombasıdı.*

ÖLƏZİMƏK – zəifləmək. – *İşix oləziyib...*

ÖLÜM-ZULUM – çox çətinliklə. – *Ölüm-zulum özümüzü qatara çatdırı bildih.*

ÖLÜŞGƏMƏK – susuzluqdan yanıb ölgünləşmək. – *Bostanda bütün tağlar ölüşgəmişdi.*

ÖLÜVAY – aciz, zəif. – *Taniyıram, çox ölüməy usaxdı.*

ÖRGƏNMƏK – öyrənmək. – *İnsan ömrü boyu ör-*

gənir.

ÖVRƏŞ – oğraş. – *Adam kişi olar, övrəş olmaz.*

ÖVSƏMƏK – tabaqlamaq, taxılı tabaqlayaraq təmizləmək. – *Onnar taxılı övsüyüb qutardılar.*

ÖYƏ – ögey. – *Onnar öyə qardaş idilər.*

ÖYƏC – üçdən artıq yaşı olan erkək qoyun. – *Öyəc var kin, əlli kilo ət verir.*

ÖYNƏ//ÖYÜN – dəfə, kərə. – *Sən gündə neçə öynə yeməh yeyiirsən?*

– P –

PADOŞ (adam) – üzübərk (adam). – *Mən hələ belə padəş adam tanımırıam.*

PAXIR – nöqsan, eyib. – *Bir anda onun bütün paxırını açıb ortuya töhdülər.*

PALAZQULAX – iri qulaxlı

PAMBIĞI YELLİ – yelbeyin, yüngülxasiyyət. – *Ona çox da bel bağlama, o hələ pambiğı yellidi.*

PAMPAX – ölüvay, yazıq, fağır. – *Əvvəllər çox pampağ uşax olub.*

PAMPAXLIX – yazıqlıq. – *Pampaxlix onun evini yıxıb.*

PARÇ – su içmək üçün birqulplu qab. – *O, parçı su ilə doldurub, başına çəhdi.*

PARÇA BİÇİMİ – oğlan evinin toydan bir gün əvvəl qız evinə paltar aparma mərasimi

PARTDAMA – xəstəlik növü. – *Görüm səni partdama aparsın.*

PARTDAMAYA DÜŞMƏK – qəfildən xəstələnib ölümcül vəziyyətə düşmək. – *O, nə yemişdisə, birdən-birə partdamiya düşdü.*

PASAX – kir, çirk. – *Get üst-başının pasağını təmizdə, sora gə.*

PASDAN – oturub yerindən durmayan, tənbəl adam. – *Pasdan, bəsdi yatdin, dur ayağa.*

PATRİC – yabani bitki adı

PAY-PUŞ – pay. – *O, bağın bu ilki məhsulunu yiğib, qonşular arasında pay-puş elədi.*

PAYIZ ŞƏFTƏLİSİ – İrəvan Çuxurunda şaftalı növü. Payızda yetişdiyi üçün bu ad verilmişdi. Lap soyuqlar düşənədək ağacda qalırdı. Çox yayılan, çox yeyilən idi.

PAZI – çuğundur. – *Pazı bir sıra xəstəlihlərin dərmanı olduğunnan xalq təbabətində geniş istifadə edilir.*

PAZIBAŞI – çuğundurun yarpağı. – *Pazıbaşını dorğuyub xörəyə töküllər.*

PÇAX – bıçaq. – *O, pçağnan ehdiyatsız davrandığınnan əlini yaralamışdı.*

PENCƏR – göyərti. – *O, həyətdə hər cür pencər əhmişdi.*

PENİR – pendir

PEYDAH OLMAX – peyda olmaq, qəfil görünmək. – *Onnar elə bil yox yerdən peydah oldular.*

PEYDARPEY – aramsız, dalbadal. – *Üş gün idi yağış yağır, peydarpey şimşəh çaxırdı.*

PEYSƏR – boyunun ardi. – *Peysərinən dəyən qəfil şapalax onu yerinən hoppatdı.*

PEYVAS//PEYVAST – peyvənd. – *Həyətimizdəki meyvə ağaşdarının çoxu peyvas ağaşdır.*

PƏL VURMAX – mane olmaq. – *İş görəndə ona pəl vurmax isdiyənnər həmişə tapılır.*

PƏLƏBİĞ – yekə və uzun biaklı. – *Onun pələ biğləri vardı.*

PƏLƏMƏPÖTÜR – kobud sifət, anormal kök. – *Ağılli qızdı, amma bir qədər pələməpötürdü.*

PƏLƏVAR – ev tikintisi zamanı evin üstünü örtərkən atmaların arasının hörülməsi. – *Usdalar hörgünü başa vurduxdan sora, atmaları atıb, pələvari hörməyə başdadılar.*

PƏMPƏÇƏ – pəncə, qapaz. – *Şir pəmpəçəsini ovunun üsdünə qoydu.*

PƏMPƏÇƏLİ – əlli-ayaqlı, qoçaq. – *O, çox pəmpəçəli adam idi.*

PƏNDƏM – qəbz, qəbizlik. – *Xəsdə beş gün idi pən-*

dəmədi.

PƏNDƏM OLMAX – qəbiz olmaq, düz bağırsağın tutulması. – *O, tez-tez pəndəm olurdu.*

PƏRDİ – tavan. – *Güjdü yağışdan sora evin pərdisi dammağa başdamışdı.*

PƏRPƏTİKAN – tikan növü

PƏRPIYAN – bişirilib yeyilən və ya turşuya qoyulan yabanı bitki növü

PƏRTDƏGÖZ – dombalangöz. – *O, sıfımızın pərtdəgözü idi.*

PƏRTOV – ağızı xarab, söyüscül. – *Hamı bilirdi kin, o, ağızdan pərtovdu.*

PƏRTOVLAMAX – ağına-bozuna baxmadan ayaqlayıb keçmək. – *Əkin yerrərini az pərtovla.*

PƏSƏLƏNG OLMAX – yorulmaq, əldən düşmək

PƏTİK – pəltək. – *Qızdar ağızını açıb danışan kimi elçilər gördülər kin, qızdar pətihdilər.*

PƏTIKLİK – pəltəklik. – *Uşağın pətihliyi anadan-gəlmə idı.*

PIXMAX – doymaq. – *Mən yeməhdən pixmişam.*

PIRSIMAX – ruhdan düşmək. – *O, pırsıyb bir künjdə oturmuşdu.*

PIRTMAX – dar yerdən çıxmaq. – *O, adamnarın içinnən pirtib çıxdı.*

PIŞQA//SPIŞQA – kibrıt (rusca “spička” sözündən-dir). – *Uşax pişqaynan oynamamalıdı.*

PIŞQI//BİCQI – mişar. – *O, pişqaynan ağaçın budığını kəsib yerə saldı.*

PİN – hin. – *Sənəm arvad iş gün idi toyuxları pin-nən çölə çıxartmırıldı.*

PİNƏ BAŞMAĞ ALTINA – başqasına lağ etmək mənasında xalq deyimi

PİNƏ ETMƏK – başqasının uğursuzluğuna sevinmək

PİSİKMƏK – dilxor olmaq, ruhdan düşmək. – *Hər uğursuzduxdan sora psihməh olmaz.*

PİŞİ-PİŞİ – daha çox yaylağa gedəndə və yaylaqdan qayıdanda bişirilən balaca şirin çörək növü

PİŞİRMƏK – bax: bişirmək

PİŞMİŞ – bax: bişmiş

PIYPALAN – yağlı ət. – *Mən sənnən ət isdədim, bu piypalanı niyə doldurursan tərəziyə.*

POMPUL – kəkil. – *Toyuğun qəşəng pompulu var.*

POMPULLANMAX – böyümək, irilmək. – *Maşallah, balaca artıx pompullanıb.*

POMPULLU – başında kəkili (pompulu) olan. – *O, uşaxlixda şirin, pompullu qız olub.*

PONÇAX – qotaz. – *Nişan qoçunun boynunda pompuzu vardi.*

PONQARRAMAX – qaynayıb çıxmaq. – *Bulax ponqarriyib yerdən çıxırdı.*

PORALAMAX – acılamaq, danlamaq. – *O, hər dəfə qarşılaşanda qonşusunu poralamaxdan çəkinmirdi.*

POSDAMAX – axırıncı dənəsinə qədər yiğmaq, toplamaq. – *Uşaxlar bağın meyvəsini tamam posdadılar.*

POŞA – çığırqan, əxlaqsız, tərbiyəsiz (qadın). – *Yaman poşa qadındı.*

POŞALIĞ ELƏMƏK – çığır-bağır salmaq. – *Söz ağızımnan çıxmamış bir poşalıx elədi kin, qorxumnan geri çəkildim.*

POTA – balacaboy, yasti-yapalaq, kök, dolu (adam). – *Bayram pota bir kişi idi.*

POTİ – yarımbağaz rezin uşaq çəkməsi. – *Uşax vaxdı hərəmizin bir potisi vardi.*

POZDAMAX – dil boğaza qoymadan danışmaq. – *O, elə pozduyub gedirdi.*

PÖRƏNNƏMƏK – hər tərəfdən cücərib qalxmaq. – *Bu yaz ağaşdar yaxci pörənniyib.*

PÖRTDƏMƏ – xörək növü, bozartma, ətin soyutması. – *Gülsənəm arvad gözəl pörtdəmə bışırı.*

PÖRTDƏTMƏK – əti yağısız suda qaynadıb bişirmək. – *Aşbaz əti qazanda pörtdədib götürdü.*

PÖRTDƏNNİK – quşlarda çitədənnikdən aşağıda mədə əvəzedicisi. Pörtədənnik nəinki yemi, toyuğun udduğu daş dənəciklərini də əridir. – *Toyuğun pörtədənniyinin iç pərdəsi böyrəh daşının əridilməsində əvəzsiz vasitədi.*

PÖŞƏLƏMƏK – pörsələmək, qaynar suya basıb çıxarmaq. – *Toyuğu isdi suda pöşələdihdən sora tükünü yoldular.*

PUÇUR – əmma, günah, səhv. – *Axır kin dözmüyüb, bir puçur buraxdın.*

PUŞQAX – bax: buşqax

PUTDAŞI – yonulub hamarlanmış daş

PÜLÜK – sünnət dərisi

PÜSTƏQARIN – azyeyən. – *Yaman püstəqarin olubsan.*

PÜTÜN – bütöv, bütün

– R –

RAQATKA – quşatan. – *Uşax vaxdı hərəmiz bir raqatka düzəldib düşərdih ağaşdardakı quşdarın canına.*

RƏFƏTƏ//İRƏFƏTƏ – açılmış lavaşı isti təndirin divarına yapmaq üçün təxminən bir metr uzunluğunda, ellipis şəkilli, içi pambıqla dolu xüsusi qalın və əl tutacaq yeri olan döşəkcə.

ROZA-PROZA – İrəvan çuxurunda qız uşaqlarının ən çox sevdikləri oyun növlərindən biri. Bu oyun zamanı iki qız uşağı uzun ipin uclarından tutub firladalar, bir, bəzən də iki-üç nəfər bu ipin ortasına girib, atılıb-düşər, çalışardı ki, ipə ilişməsin.

SAA//SANA – sənə. – *Saa neçə dəfə demişəm kin,
öz işinən məşğul ol.*

SABIN – sabun

SAC KABABI – ətin sacın üstünə qoyulub, sonra da üstünə pomidor, badımcan düzülüb bişirildiyi kabab növü

SACARASI – İrəvan Çuxurunda qurbanlıq növü. Xəmiri yağla, südlə yoğuruar, sonra ocağın üstünə sac qoyub, o sacın içiniyoğrulmuş xəmiri çörək kimi yayar və üstünü də digər sacla örtərmişlər. Sacarası bişdikdən sonra onu götürüb, hissə-hissə doğrayıb, kənd camaatına paylayarmışlar. Bişmə qurban kəsmək imkanı olmayanlar üç Sacarası bişirsə idi, o, bir Bişmə qurbana əvəz sayılmış.

SACAYAĞI – üstünə qazan qoymaq üçün dəmirdən hazırlanmış üçayaqlı dayaq. – *O, sacayağını götürüb, ocağın üsdünə qoydu.*

SAÇINI SÜPÜRGƏ ETMƏK – hər əziyyətə qatlaşmaq, dözmək. – *Ana saçını süpürgə eliyib uşaxlarını böyüdü.*

SADA – tamamilə, büsbütün. – *Danışdixları sada yalan idi.*

SADIR – 1. çirkli. – *Cirkdən üst-başı sadır bağlamışdı; 2. sidikli. – Uşağın tumanının sadır qoxusu gəlirdi; 3. şaqqıldaq. – Qoyunun quyruğu sadır bağlamışdı.*

SAHABI – İrəvan Çuxurunda üzüm növü. Haçabaşdan iri və uzun, ağı və qırmızı, sulu, çox nazik qabıqlı, narın tumlu idi. Salxımları iri və uzun, kolu kiçik olurdu.

SAXLANC – 1. bir şeyi gizli saxlamaq üçün yer. – *Düzünü de görüm, saxlancın haradır; 2. gizli saxlanan şey. – Hər arvadın saxlancı var.*

SAĞ-SÜLLÜ – düz-əməlli. – *Dosdux eləməyə bir sağ-süllü adam tapmadın?*

SAĞDIŞ//SALDIŞ – toyda bəyin sağında dayanan şəxs, sağdaş. – *Onu az qala hər toyda saldış seçirdilər.*

SAĞIN – mal-qaranın sağılma prosesi. – *Fermada sağın hər gün axşam sahat 7-də başdıyırdı.*

SAĞMAL – sağlan. – *Mənim beş sağmal inəyim var.*

SAQIRTQA – Xırda bit, gənə (qoyunda). – *Qoyunun yunu saqirtqaynan dolu idi.*

SAQQAT – əskik, sıkəst. – *Ağıldan saqqat olma.*

SAQQIZ AĞACI – dağlıq ərazilərdə bitən yabani bitki növü. – *Bizim dağlarda saqqız ağacı six-six bitirdi.*

SALDAŞ – iri, bütöv və yastı daş. – *Onnar yerə saldaş döşəmişdilər.*

SAL-SAL – ağır tərpənən, tənbəl (adam). – *Adam gərəh bu qədər sal-sal olmasın.*

SALXINTI – avara, sallaxana. – *Salxıntı kimi küçələri az veyillən.*

SALIX VERMƏK – xəbər vermək, soraq vermək. – *Sən niyə mənə vaxdında salix vermiyibsən?*

SALLAXANA – avara-avara gözən, veyil, əlindən iş gəlməyən. – *Sallaxana olma, evin-eşiyin var.*

SALMA ÇAY – şirin çay. – *Mən səhərrər mütləq salma çay içirəm.*

SALMANCA – bişirilib yeyilən yabani bitki növü. – *İsdi vuran adamı qaynadılmış salmancanın suyunda çımdırındə çox xeyri olur.*

SAMILAMAX – səmtinə tutmax. – *O, daşı əlində samladıxdan sora nişan alıb atdı.*

SAMSAX – çox kirli. – *Köynəyin samsax olub, çıxart yusunnar.*

SANAMAX – saymaq. – *Pulu saniyanda azalır.*

SANDAL – yay uşaq ayaqqabısı

SAPILCA – su götürmək üçün uzun qulplu qab.

– *Sapilca mətbəxdə bir künsdən asılmışdı.*

SARI ALÇA – İrəvan Çuxurunda alça növü. Xırda, yumru, sulu, şirin, çox məhsuldar və çox yayılan, çox yeyilən növ idi.

SARI GİLAS (bu növə **şampan gilas** da deyirdilər) – İrəvan Çuxurunda gilas növü. Sarı, sulu, dadlı, şirin, xırda tumlu olurdu.

SARI YAĞ – ərinmiş kərə yağı. – *Sarı yağın döyməci çox daddı olur.*

SARI YEMİŞ – İrəvan Çuxurunda yemiş növü.

SARILIX – kəhrəba. – *Onda nənəsinən qalma bir düzüm sarılıx var.*

SARIÇİÇƏK – dağ çiçəyi, əsasən, yaylaqda yiğilib pendirə qatılar, pendiri kəsəndə içindən sariçiçək çıxar və pendirə xüsusi dad verərdi.

SARITİKAN – tikan növü, sarı rəngli, acışdırıcı tikani olardı

SATIL//SƏTİL – vedrə

SAVAX – sahə suvarıldıqdan sonra suyun kəsilib buraxıldığı yer. – *Sahə suvarıldıxdan sora suyun kəsilib buraxıldığı yerə İrəvanda savax deyirdilər.*

SAYA – sadə, bəzək-düzəksiz. – *O, saya parçadan paltar geyməyi daha çox xoşduyurdu.*

SAZDIX – qamışlıq (daha çox Zəngibasar mahalı üçün tipikdir)

SEÇMƏ – odun əvəzinə işlədilən təzək xırdaları.

– *O bir vedrə seçmə gətirib ocağın başına töhdü.*

SELABI//SELAF//SELAV//SELOV – 1. sel suyu.

– *Dağdan gələn selav kəndin qoyunnarını yuyub apardı;*

2. selin açdığı yol, dərə, arx, oyuq. – *Uşaxlar selavda qo-yun-quzu otarıllar.*

SELBASAR – sel suyu ilə suvarılan yer, sel basan yer. – *Bu yellər kəndin selbasar torpaxlarıdı.*

SELLƏMƏ – əkin yerinin çoxlu su ilə nizamsız suvarılması. – *Su gur gələndə suçular sahəni selləmə suvarmağa üstünnüh verirdilər.*

SEŞMƏ – qırma. – *Onnar patron gilizdərini barit və seşmə ilə doldururdular.*

SEVƏLƏMƏK – oxşamaq. – *Nənəsi uşağı xeyli sevəldədi.*

SƏBƏRRƏNƏ-SƏBƏRRƏNƏ – səndirləyə-səndirləyə (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, məhləuşağı səbərrənə-səbərrənə gəlirdi.*

SƏBƏRRƏNMƏK – səndirləmək (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *İlk zərbədən səbərrəndi, amma tez də özünü düzəltdi.*

SƏBZİ – kəvər. – *Zəngibasar mahalında səbzini çox əker və cürbəcür səbzi yeməhləri bişirməyi sevərdilər.*

SƏBZİ-QOVURMA – xörək növü

SƏBZİ-PLOV – xörək növü

SƏBZİKAR – göyərti əkilən yer. – *Irəvanda pencərə əkilən yerə səbzikar deyirdilər.*

SƏDƏMƏ TOXUMAX – zərər, ziyan çəkmək. – *Ona sədəmə toxunannan sora heç özündə-sözündə deyil.*

SƏDR DÜYÜSÜ – uzunsov düyü növü; keçmişdə Zəngibas mahalında çoxbecərildiyi üçün “Zəngibasarın sədr düyüsü” kimi məşhur idi.

SƏFƏNG – sapand. – *Bu işdərinə görə bir gün camahat səni səfəngə qoyub atacax.*

SƏKİ – sanki, guya. – *Səki bu işdərdən heş bir xəbəri yoxdu.*

SƏQQƏT – ayaqdan sıkəst, əlil. – *Xarici qonaxların içində iki nəfər də səqqət varıdı.*

SƏQQƏT OLMAX – ayaqdan sıkəst, əlil olmaq. – *Neçə ildi kin, səqqət olub yerdə qalmışam.*

SƏLƏ – söyünd şıvlərindən hörülmüş, məişətdə işlənən uzunsov və ya dəyirmi iri tas, aşşüzən; çörək sələsi. – *İrəvan Çuxurunda məişətdə ən çox işdənən əşyalardan biri də sələ idi, sələsiz ev olmazdi.*

SƏLƏK – dayaz sələ

SƏLLİMİ – özbaşına, başlı-başına. – *Mallar dağın döşünə yayılıb səllimi otduyurdular.*

SƏMRƏMƏK – yeyib kökəlmək. – *Mallar yaylaxda çiçəqli otdan bol-bol yeyib səmrıyiblər.*

SƏNDİRİRƏMƏK//SƏNTİRİRƏMƏK – büdrəmək. – *Səntirrəməh olar, yixılmağ olmaz.*

SƏNƏK – saxsından qayrılmış qulplu su qabı, səhəng. – *Keşmişdə ana-nənələrimiz bulaxdan suyu su sənəhərində daşıyırıldılar.*

SƏNGİMƏK – yavaşımaq, sakitləşmək, ara vermək. – *Bir azdan yağış səngidi.*

SƏRDƏST – heyvanın bel əti (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *O, ət alanda hər dəfə malin sərdəstini də alırdı.*

SƏRƏCƏ – bostan-tərəvəz sahələrinin baş tərəfi (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *İşçilər məhsulu yiğib töhmüdürlər sərəcələrə.*

SƏRNƏ – əkin sahəsinin ayrı-ayrılıqda suvarılan hissələrindən hər biri. – *Əkinin əvvəl sərnələrə bölür, sora suvarıllar.*

SƏY – ağıldan kəm. – *Səy adamnan nə gözdüyür-*

sən?

SƏYƏLLƏNMƏK – başı fırlanmaq, gicəllənmək.
– *Uşax səyəllənən kimi qolunna tutdular.*

SƏYRİMƏK – göz qapağının oynaması. – *Səhər-dən gözüm səyriyir.*

SIĞARRAMAX – sıgallaya-sıgallaya ovmaq. – *Anası uşağın belini bir xeyli siğarradıxdan sora arğısı keşdi.*

SİXCALAMAX – silkələmək, bərkə-boşa çəkmək. – *Uşağı bir az sixcaladıxdan sora açıb hər şeyi danışdı.*

SİXLƏT//SİXLƏTDİK – sıxlıq. – *Ev yaman sixlət-di/sixlətdihi.*

SİPIXMAX – bir künçə qısılmaq. – *Uşax bir künşdə sıpixib oturmuşdu.*

SİPİTMƏK – gizlətmək, xəlvət aradan çıxarmaq. – *Bayax əlindəkini hara sıpitdin?*

SIRA – növbə. – *Onnar qoyuna sıraynan gedillər.*

SISQA – çox ariq. – *O, çox sisqa uşağ idi.*

SITQAMAX – sizildamaq. – *Bu qədər ağılıyb-sitqamax sana yaraşmir, oğul.*

SIZQI – az axar. – *Bulaxdan bir sizqi gəlirdi.*

SİCİLLƏMƏ – hərbə-zorba, ultimatum. – *Mənə göndərdiyin bu sicilləmədən mən bir şey annamadım.*

SİFDƏMƏK (əti) – əti sümükdən ayırmaq. – *Tez ol, bu əti sifdiyib mənə ver.*

SİLƏ – dolu, ağızlabır. – *Vedrəni silə doldur.*

SİLGİ – məktəbdə lövhənin tabaşirini təmizləmək üçün kiçik yastıqca. – *Uşaxlar silgini nobatnan aparıb gətirirdilər.*

SİLKİMƏK – çırpmaq. – *O, üsdünün tozunu silkib, evə daxil oldu.*

SİLSİLƏ – çəcikdən böyük olan ən iri boyunbağı. – *O, anasının qalma qızıl silsiləni çox nadir hallarda*

boynuna taxardı.

SİMLƏMƏ – xəstəlik, infeksiyanın qana keçməsi. – *Özünü az soyuğa ver, axırda simliyəcəhsən.*

SİMSAR – qohum. – *Bakıya oxumağa gələndə onun burada həş bir simsarı yox idi.*

SİND – yaşı. – *Mühərribə başdiyanda həş bilmirəm sindim neçə olardı.*

SİNEYVAZ – İrəvan Çuxurunda yemiş növü.

SİNİRMƏK//SİNDİRMƏK – 1. həzm etmək. – *Qoy bir yediyimi sinirim, sora vəziyyətə baxarix; 2. dözmək, qəbul etmək. – Mən bu adamin nə özünü, nə də hərəkətdərini sinirə bilmirəm.*

SİNİRSƏMƏK – öyrəşmək, vərdiş etmək

SİNİMƏK – gizlənmək məqsədilə aşağı əyilmək. – *O, həyətə sinə-sinə girdi.*

SİNSİMƏK – inamını itirmək.

SİRİLLAH (qalmaq) – mat-məətəl (qalmaq). – *O, bütün bu işdərə sirillah qalmışdı.*

SİTAR – paltar. – *Əynində sitarı yox idi.*

SİTARDAN DÜŞMƏK – geyilib köhnəlmək. – *Əynindəki paltarı o qədər geyilmişdi kin, sitardan düşmüşdü.*

SİTİLLƏMƏK – üşümək, soyuqdan titrəmək. – *Uşax soyuxdan sitiliyirdi.*

SİYİLCİM – ariq, lakin diribaş uşaq

SOFU – xəstəlik dərəcəsində təmizkar adam. – *Qonşumuzun arvadı çox sofu arvad idi.*

SOĞANÇA – 1. xörək bişirilən zaman doğranıb yağda qızdırılmış soğan. – *Sulu xörəh bişiriləndə əvvəl soğança edilir; 2. xörək növü. – Soğança soğan, yağ, su, kartof və quru çörəhdən hazırlanır.*

SOLDUŞ – toyda bəyin solunda dayanan şəxs, sol-

daş. – *Bəyi oğurramağ üçün gərəh əvvəlcə saldışın-soldusun başını qatasan.*

SOLMAZ ÇİÇƏYİ//SOLMAZ GÜLÜ - dağ çiçəyi, çox kiçik kolları, xırda dairəvi sarı çiçəkləri olar, çiçəkləri tam açılıb pardaxlanmamış yıgilib dəstə bağlanar, gətirilib evdə asılar, bu dəstələr tam yeddi il öz təravətini itirməzdi.

SOLUX – nəfəs. – *Dayan bir soluğunu dər, sora yoluna davam eliyərsən.*

SOLUX VERMƏK – fasılə vermək, ara vermək, yardımçı olmaq. – *Sən işə bir solux ver, mən sənə hər şeyi başa salaram.*

SOMU – peç, soba. – *Havalalar soyuyur, somunu qalamax lazımdı.*

SONALAMAX – seçmək, yaxşısını axtarmaq. – *Sən deyəsən əvvəldən seçib-sonaliyıbsan.*

SONCUXLAMAX//ZONCUXLAMAX – şillax atmaq. – *Yerində az soncuxla, yixıl yat.*

SONQULLAMAX – şikayət etmək (güzərandan və s.). – *O qədər sonqulluyursan kin, allaha da xoş getmir.*

SORTUX – bir udum. – *İstəkanın dibində bir sortux süd qalıb.*

SORTUXLAMAX – acgözlüklə sümürmək. – *Körpə anasının döşünü sortuxlamaxda davam edirdi.*

SOSUR (adam) – vasvası, adama yovuşmayan. – *Belə sosur adam olmaz.*

SOUTQALANMAX – gileylənmək, sizildamaq, şikayətlənmək. – *Genə başdadın soutqalanmağa.*

SOVXA//SOXA – ölü adəmin paltarı, yiyəsiz mal. – *Bu kimin sovxasıdı atıb bura?*

SOY-SOP – nəsil-kök. – *Adəmin gərəh soyu-sopu olsun.*

SOZALMAX – halsızlaşmaq, ölüvaylaşmaq, xəstə-

lənmək. – *Bu gün genə sozalırsan.*

SPANAX – şomu

STOL – stul

SUCAX – sulu yer, su çox olan yer. – *Sucax yerdə çəltih əkəllər, bugda yox.*

SUCUX – qoz ləpəsi ipə düzülür, içərisinə azca un qatılıb, qarışdırılıb, qaynadılmış doşabın içini salınır, çıxarılib asılırdı. Süzüləndən sonra üstündə qalan mət quruyur və sucuq olurdu. – *O, elə hey nənəsinin kənddə həzirradiğı sucuxlardan danişardı.*

SUCUX CEVİZ – İrəvan Çuxurunda ceviz növü. Qabığı qalın olar,ancaq ləpəsi asan çıxardı.

SULTAN ALÇASI – İrəvan Çuxurunda alça növü. Sarı, iri, ətli, sulu, mürəbbə və qurutmaq üçün əvəzsiz, çox yayılan və məhsuldar növ idi.

SULTAN QARPIZI – İrəvan Çuxurunda yasti, şirin qarpız növü. – *Sultan qarpizi o biri qarpizdardan şirin olur.*

SULUX – əlin, bədənin dərisinin bir hissəsinin zədələnmə (yanma, yaralanma və s.) nəticəsində köpməsi. – *Uşax anasına əlinin suluğunu göstərib kövrəldi.*

SULUXLANMA – dərinin suluq olması. – *Onun əlinin yanmış yeri artıx suluxlanmışdı.*

SUMMAT – boy-buxun, qədd-qamət (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Onun summatda basına oxşamağına heş kəs şübhə etmir.*

SURFA – süfrə. – *Qızdar surfanı açıb, qonaxları dəvət etdilər.*

SURFALAMAX – parçalamaq. – *Canavar qoyunu surfalamışdı.*

SUVADAX – çox, bol. – *Dıvar suvadax mığmıçı idi.*

SUYA ÇƏKMƏK – yuyulub qurtarandan sonra paltarı təmiz suya tutmaq. – *Yuyulmuş paltarları suya çəhmədən ipə asma.*

SUYU AXMAX – tamah salmaq. – *Sənin də hər gördüyüնə suyun axır.*

SUYUX – tamahkar, qarinqulu. – *Suyux adam ona deyillər kin, onun-bunun qapısında suyunu axıdır, qapı-qapı gəzib qarnını otarır.*

SUYULMAX – meyl göstərmək, yumşalmaq. – *Cox tez suyulursan, bəkə bir fikirrəşəsən?*

SUYUM – təhər-töhür. – *Onun bir suyumu rəhmət-dik nənəsinə oxşuyur.*

SÜDƏCƏR//SÜDƏCƏR-SÜDƏCƏR – hər il dalbalal, ildə biri doğulan uşaq. – *Onun uşaxları südəcər-südəcər idi.*

SÜDLÜ ÇƏKMƏ – südlə bişirilən şirin plov. – *Süddü çəhmənin kin, üsdünə bir az da şəkər tozu tökürsən, olur qiyamət.*

SÜLÜ – corab, paltar toxumaq üçün xüsusi uzun mil. – *Uşaxlar sülüləri hara qoymuşdularsa, axtarib tapa bilmirdilər.*

SÜMSÜK – sırtlıq, vevil-veyil gəzən, sülənən. – *O, sümsüyün biridi, mən onun etibarına inanmiram.*

SÜMSÜNMƏK – qapı-qapı gəzib sülənmək. – *Sə-hərə qədər harada sümsünürdün?*

SÜPÜRGƏ – kötücədən sonrakı övlad. – *O, kötücəsini görə də, hələ canı suludu, süpürgəsini də görəcəh.*

SÜRƏ – 1. tərəf (daha çox Zəngibasar mahalı üçün tipikdir); 2. müddət. – *Bir sürə ortalıxlarda görünməsən yaxcidi.*

SÜRMƏK – sürgün etmək. – *Repressiya illərində onnarı ailəlihcə Sibirə sürmüşdülər.*

SÜRTÜK – adamın yaxasından əl çəkməyən, sırtıq.
– *O, çox sürtüh adam idi.*

SÜRÜTMƏ – çəkələk, şap-şap. – *O, ayağına sürütmə geyib çölə çıxdı.*

SÜTÜL – yetişməkdə olan. – *Sütül uşaxdı, onun gələcəyi hələ qabaxdadi.*

SÜYSÜN – boyunun dalı. – *Onun yumruxlux yaxçı süysünü var.*

SÜYÜLLƏNMƏK – veyllənmək. – *Küçələrdə az süyüllən.*

SÜZÜLMƏK – parça-paltarın işlənib-sürtülüb nəzilməsi, cırılması. – *O paltarı ta geymə, ətəhləri süzüllüb.*

ŞABBADAN – birdən, qəflətən. – *Sözü şabbadan üzə deməh onun xəsiyəti idi.*

ŞADARA – taxılı ələmək üçün alət; iri gözlü xəlbir
ŞADARA-ŞADARA OLMAX – deşik-deşik olmaq.

– *Parçanı güvə yemiş, parça şadara-şadara olmuşdu.*

ŞAH TUT – İrəvan Çuxurunda tut növü

ŞAHAD – 1. şahid; 2. dəyirmando üyündülən taxıl üçün alınan haqq

ŞAHNAMAYA QOYMAX – lağ etmək, ələ salmaq.

– *Başqasını şahnamiya qoymax elə də kişilih dəyil.*

ŞAHTƏRƏ – yabani dərman bitkisi

ŞAQQANAX – qəh-qəhə. – *Bu sözdən sora qonaxlar şaqqanax çəkib güldülər.*

ŞAQQARAMA – lap isti hava. – *Yayın şaqqarama-sında Bakının havası dözülməz olur.*

ŞAQQILDAX//ÇAQQILDAX – qoyunun yununa yapışmış qurumuş peyin. – *Qoynnarın quyruğu şaqqıldax bağlamışdı.*

ŞALAX//ŞALAG – 1. iri, uzunsov ərik (ətraflı məlumat üçün bax: Badamı ərik). – *İrəvan Çuxurunun şalağ əriyinnən heş harda yoxdu;* 2. uzunsov şirin qovun. – *Şalax yemiş adı yemişdərdən xeyli uzun olur.*

ŞALLAX – 1. qamçı, qırmanc. – *Ağa hirsənəndə nökərini şallağnan döyərdi;* 2. uzunboy adam. – *Yekə şallaxsan, amma adam eşitmirsən.*

ŞAMI – balaca-balaca küftələrlə bişən yemək

ŞANA – yaba. – *Kənddilər şanaynan sahənin otunu topladılar.*

ŞAPALAX – səsli şillə. – *Qəfil açılan şapalax bomba kimi partdadı.*

ŞAPALAXLA ÜZ QIZARTMAX – hər hansı işi çətinliklə yoluna qoymaq. – *Səninki iş görməh yox, şapalax-nan üz qızartmaxdı.*

ŞAPBAN – iri, yekə. – *Onun şapban əlləri və ayaxları vardi.*

ŞAPBAN-ŞAPBAN – iri-iri

ŞARPATDAMAX – birnəfəsə döymək. – *Yalan daňışmağının üstündə onu bir neçə dəfə şarpatdamişdilar.*

ŞATIR – çörəkyapan.

ŞATIRRİX – çörəkbişirmə sənəti. – *Onnarın sənəti həmişə şatirrix olub.*

SELLƏNMƏK – kef elemək. – *Genə yeyib-içib şellənirsən.*

ŞELPIK//ŞƏLPİK – yağısız et

ŞEN – abad. – *Allah evini şen eləsin.*

ŞENNƏTMƏK – abad etmək, abadlaşdırmaq. – *Onnar qısa vaxda kəndi şennətməyi bacardılar.*

ŞENNİK – kənd, oba, yaşayış məntəqəsi. – *Uzaxda şennik olduğu hiss olunurdu.*

ŞENNİKLİ – abad olan. – *Bura çox şennihli yer idi.*

ŞEŞDİ – yivli tüfəng. – *Deyilənə görə, şeşdi tüfəh-lər yaxçı atıllar.*

ŞEŞƏLƏNMƏK – özünü çəkmək. – *O, genə şeşələndi.*

ŞEŞSİZ – yivsiz tüfəng. – *Deyilənə görə, şeşsiz tüfəhlə nişan vurmazdar.*

ŞEYTAN – 1. ilbiz. – *Uşax vaxdı gedib dəmir yolu-nun kənarından şeytan yiğardıx. 2. xəbərçi (adam). – O, həmişə şeytan olub.*

ŞEYTAN ŞAPALAĞI – dəcəl, şiltaq (uşaq). – *O, adı uşax dəyil, təmiz şeytan sapalağıdı.*

ŞEYTAN TƏNBƏKİSİ – göbələk növünün adı

ŞEYTANÇILIX – xəbərçilik. – *O, elə bil kin, şeytançılıx eləməhdən zövq alırdı.*

ŞƏBBƏLİ – tez hirslənən, dəli. – *O, əməlli-başdı şəbbəlidid.*

ŞƏBƏKƏ//ŞƏBƏTƏ – lağ. – *Sənin ağızının bir ciddi söz çıxmayıb, səninki şəbəkədi.*

ŞƏBƏKƏYƏ QOYMAX – lağa qoymaq, ələ salmaq. – *Sən camahatın uşağını az şəbəkiyə qoy.*

ŞƏFTƏLİ – şaftalı. – *Külək şəftəli ağaşdarının narinci çıçəhlərini bütün kəndə səpələmişdi.*

ŞƏHLƏNMƏK – üstünə qabarmaq, əl qaldırmaq. – *Şər vaxdı uşağın üsdünə şəhlənməzdər.*

ŞƏHRƏ – sarı yağın üstünə çıxmış şirə. – *Yağın üzü şəhrə vermişdi.*

ŞƏHRƏLİ – yağlı ət, heyvan. – *O, yaxçı şəhrəli heyvan alıb.*

ŞƏHRƏSİZ – yaqsız ət, heyvan. – *Bu dəfə aldığın ət şəhrəsizdi.*

ŞƏKƏR – qənd. – *Uşax şəkəri ağızına atıb, xartılda-da-xartıldada yeməyə başdadi.*

ŞƏLƏLƏMƏK – 1. şələ götürmək. – O, şələni eşşəyin belinə şələliyib yola düzəldi; 2. müdafiə etmək. – *Sən onu az dalına şələlədə.*

ŞƏLPƏ – iri, sallaq

ŞƏLPƏQULAX – iri, sallaq qulaq adam

ŞƏLPİK – keyfiyyətsiz, yaqsız ət. – *Bu dəfə aldığın ət şəlpidi.*

ŞƏMBƏLLƏ – nadinc uşaq. – *Cox şəmbəllə uşaxdı.*

ŞƏMƏLƏT – lağ, rişxənd (daha çox İrəvan şəhəri üçün tipikdir)

ŞƏMƏLƏT ELƏMƏK – lağ etmək, rişxənd etmək, ələ salmaq. – *Camahata az şəmələt elə.*

ŞƏPƏ – tığ, təpə. – *O, dorganmış odunnarı həyətin
bir tərəfində şəpə vurmuşdu.*

ŞƏPİK – yavan, yaqsız ət. – *Qəssəb alıcıya genə
şəpih ət satıb.*

ŞƏR VAXTI – axşamüstü, hava qaranlıqlaşanda.
– *Evə tez gəl, şər vaxdına qalma.*

ŞƏR-ŞAMATA – şər, böhtan. – *Ta bu qədər şər-şa-
mata olmaz da.*

ŞƏR-ŞAMATA ELƏMƏK – şər atmaq, üzə dur-
maq. – *Bəsdi, camahata nahax yerə şər-şamata eləmə.*

ŞƏRİT – paltar qurutmax üçün ip

ŞƏROVLU – duzlu, duzlanmış. – *Şərovlu penir heş
vax dadixmaz.*

ŞƏSDİ – bədəncə iri. – *O, çox şəsdi adam idi.*

ŞƏST – şərəf, ləyaqət, vüqar. – *Nə dedim kin, şəs-
dinə toxundu?*

ŞƏSTLƏ – təkəbbürlə, qürurla, cəsarətlə. – *Oğlan
şəsdnən otağa daxil oldu.*

ŞƏTƏ – əkinin kağlamaq üçün alət, alakesh. – *Şətəy-
nən soğan kağıliyallar.*

ŞƏTƏSİ İŞLƏMƏK – bacarmaq, gücü çatmaq. –
Belə yerrərdə sənin şətən işdəməz.

ŞIXŞATMAX – üz vermek, üz verib başa çıxartmaq.
– *Uşağı şixşitmazdar.*

ŞİDIRĞI – ara vermedən, tez, cəld. – *Birdən-birdə
şidirğrı yağış yağmağa başdadı.*

ŞIRIM – zəmidə kiçik su arxrı. – *Suçu zəminini əvvəl-
dən aşdıığı şirimnarnan suvarırdı.*

ŞIRRAMA – güclü, şidirğrı, birdən. – *O, suyu şirra-
ma töhdü.*

ŞILXOR – 1. üçillik erkək və ya dişi at; 2. ayağını
balaca sürüyən adam. – *Ə, şilxor dəyilsən ki, tez-tez gə.*

ŞİL – sıkəst, əl-ayağı iflic olmuş adam

ŞİLƏ – qız toyu. – *Bu gün axşam qızın şiləsidı.*

ŞİLƏ AŞI – düyündən bişirilən xörək növü. Ona **həlim aşı** və ya **qaşiq aşı** da deyirdilər. Vedibasar mahalında isə bu xörəyin adı **düyü aşı** idi.

ŞİLLƏ – sillə. – *O, ona dəyən bu tərs şilləni ömrü boyu unutmuyacaxdı.*

ŞİNƏŞMƏK – şiltaqlıq etmək, şuluqluq etmək.
– *Ay uşax, az şinəş, axırı pis olacax.*

ŞİR – yağlı boya. – *O, divara şir yaxırdı.*

ŞIRAZƏ – kitabı vərəqlərini saxlamaq üçün onun arxa tərəfinə vurulan tikiş. – *Şirazə kitabın möhkəmliyini təmin eliyir.*

ŞIRAZƏCİ – şirazə işi ilə məşğul olan adam

ŞİRÇİ – rəngsaz. – *O, tanınmış şirçι idi.*

ŞIROQURDU – dadamal öyrənmiş. – *Yaman şiro-qurdusan ha!*

ŞİRŞİRƏ – İrəvan Çuxurunda üzüm növü. Haça-başdan xırda, şirin, ağ-sarı gilələri, kolda çoxlu iri salxımları olurdu.

ŞİŞ – bir tərəfi başı çəngəlli, o biri tərəfi nazik, iti uclu, daha çox təndirdə közü qurdalamaq və ya təndirin içində düşmüş çörəyi (kütü) çıxarmaq üçün istifadə olunan uzun dəmir alət

ŞİŞƏK – ikillik qoyun. – *Qoyunun birilliyi toxlu, ikiilliyi şışəh, üçilliyi öyəc addanır.*

ŞİŞƏYƏN – lovğa, özündən razı. – *Cox şışəyen adamdır.*

ŞLÜZ – dəmirdən su bəndi. – *O, şlüzü qaldıran kimi su fontan vurdu.*

ŞOĞOL//ŞOĞUL – divarın düzlüğünü yoxlamaq üçün işlədilən alət. – *Heş bir usda şoğolsuz hörgü apara*

bilməz.

ŞONQARXANA – çox soyuq. – *İclas zalında oturmax mümkün dəyildi, çünkü zal şonqarxanayıdı.*

ŞORALANMAX – çox axmaq, tökülmək. – *O vax çatdix kin, qanı şoralanır.*

ŞORAN – 1. şor, duzlu. – *Buralar şoran yerdi, burada çətin ki nəsə bitsin; 2. çoxlu, dolu – Bu il sahələrdə qarpız şorandi.*

ŞORTDAMAX – ordan-burdan tikiş vurmaq, aralıralı tikib getmək, başdansovdu tıkmək. – *Dərzi parçanı şortduyub bir kənara atdı.*

ŞORTU – əxlaqsız qadın. – *O, çox şortu qadın idi.*

ŞORUNU ÇIXARTMAX – ağ etmək, həddini aşmaq. – *Sən allah, məsələnin bu qədər də şorunu çıxartma.*

ŞOS – şose. – *Onnar şoşnan piyada gedirdilər.*

ŞOTUR – dırnaqda əmələ gələn xəstəlik adı. – *Onun barmaxları şotur olub.*

ŞUXUR – qalmaqla, şuluqluq. – *Mənasız yerə şuxur salmayıñ.*

ŞULQUNTU – tərbiyəsiz, dələduz, yolunu azmış. – *O, uşaxlıxda çox şulquntu olub.*

ŞUMAL – 1. hamar, şümşad. – *Usdalar sürtüb-sürtüb divarın üzünü şumallaşdırmışdilar, 2. uca boylu. – O, şumal boylu oğlan idi.*

ŞUR – səs, xəbər. – *Bu nə surdu yayıbsan?*

ŞÜFGƏ – üzüm tənəyinin şivi. – *Uşax vaxdı bağın şüfgələrini yiğib yeyərdih.*

ŞÜMŞƏT – şümşad, hamar, düpbədüz. – *Daşın üzü yonulub, şümşətdənmişdi.*

ŞÜŞ – dümdüz. – *Bir də gördüm şüş durub gözü müñ qabağında.*

ŞÜŞ QURUMAX – quruyub qalmaq. – *Bəd xəbər-*

dən o, şüş qurudu.

ŞÜTÜMƏK – boş-boş gəzmək, veyllənmək. – *O, bütün günü küçələrdə şütüyüb.*

ŞÜV – şiv. – *Yağan dolu bağın şüvlərini siyirib yerə qoymuşdu.*

ŞÜVƏN – şivən, ağlaşma. – *Bu nə şüvəndi, genə ana-bala başdiyibsınız?*

ŞÜVƏRƏK – nazik, uzun, qədd-qamətli. – *O, cavanlığında şüvərəh oğlan idi.*

ŞÜVGƏ//ŞÜFGƏ – üzüm tənəyinin göy zoğu. – *Biz uşax vaxdı şüfgəni yiğib, qabığını soyub yeyərdiḥ.*

– T –

TA – *daha* sözünün təhrif olunmuş, qısaltılmış danışçı forması. – *Ta mən sənin dalınca gəzmiyəcəm.*

TAB – taqət, dözüm. – *Adamin tabı olar, bir az da-ra düşən kimi şikayətdənməz.*

TAB GƏTİRMƏK – davam getirmək. – *Sən bu çə-tinniyə çətin tab getirəsən.*

TAFAQIR – dəfə (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Paltarrarı bir tafqır da yusan, təmizdənər.*

TAĞ – qarpız, xiyar, yemiş və s. bostan bitkilərinin qanadı-budağı. – *Yemişin tağı uzanıb arxin içində tökülmüşdü.*

TAXDA – 1. əkin sahəsinin bərabər hissələri, əkin sahəsində zolaq. – *İşçilər bu gün iki taxda badımcان şitili vurdular;* 2. qadın paltarının, tumanının çin vurulan bərabər hissələri. – *Paltaların neçə taxda oldu?*

TAXDASI ƏSKİK – yüngülxasiyyət adam. – *Təəs-süf ki, onun taxtası əskihdi.*

TAXDASIZ ADAM – yüngülxasiyyət adam. – *Tax-dasız adama söz kar eləməz, bildiyini eliyəcəh.*

TAMAS – tomat. – *O, xörəyə tamas atmağı yaddan çıxarmışdı.*

TANA – 1. qulağın sırga salınan yumşaq yeri. – *Qu-lağının tanasını uşax vaxdı deşmişdilər;* 2. burun deşiklərinin sağ-sol aşağı yumşaq ətrafi. – *Burnunun tanaları qızarıb, deyəsən, genə xəsdələnibsən.*

TAPAN – dırmış, mala

TAPANÇI – əkin sahəsini malalayan adam

TAPANNAMAX – əkin yerini malalamaq. – *Şum-dan sora torpağı tapannamax lazımdı.*

TAPI – nazik, ortası deşik təndir çörəyi. – *Təndir çö-*

rəhləri içində tapının da öz yeri var.

TAPUŞKA – yüngül ayaqqabı, ket (rusca **тапоčка** sözündəndir). – *O, küçüyə tapuşkaynan çıxmışdı.*

TAR – 1) hində toyuqların yatması üçün düzəldilən taxta yer. – *Toyuxlar tarda yatmışdır; 2) dərəyə toplanmış qar yiğini. – Qar evin dalında tar bağlamışdı.*

TARIM – dartılmış. – *İp tarım durduğu üçün qorxusu yoxdu.*

TARIM ÇƏKMƏK – dartılıb bağlanmış. – *İpi boş bağlama, tarım çəh.*

TARMA – üzüm talvari. – *Evin qarşısında böyük bir tarma vardi.*

TARRAŞMAX – toyuqların tara çıxmağı. – *Toyular axşamnan tarrasımişdilar.*

TASDIXLAMAX – təsdiqləmək. – *Biri dedi, o biri tasdixladı.*

TAVOOT – təfavüt. – *Ya elə, ya belə, tavootu nədi.*

TAY – 1. bab, bərabər, münasib. – *Taylı tayın tapmasa, günü ah-vaynan keçər; 2. tək, cütün hər hansı tayından biri. – O, öküzün bir tayını açıb buraxdı; 3. kisəyə, yeşiyə qablaşdırılmış yüksək. – *Fəhlələr tayları daşıdlar; 4. üst-üstə yiğilmiş ot, taxıl, saman, odun və s. qalağı. – Onnar kisələri daşıyb tay vurdular.**

TAYA – bir yerə toplanan ot yiğini. – *Onnar qurmuş otu daşıyb, axşama böyük bir taya vurdular.*

TAZZAX – arıq və yağsız ət. – *Genə tazzax ət alıbsan.*

TEL – 1. sap. – *Ordan mana bir az tel ver; 2. baş tükü. – Telini az dara.*

TELAN – 1. aşıqların **alçı** (yani üstə dikinə) durması üçün onların yanlarını cilalayardılar. Aşıqların yanları bəzən o qədər cilalanardı ki, onları necə atsan, mütləq

alçı durardı, aşığın başqa duruşu olmazdı. Belə aşıqlara **telan** deyilər və onların aşıqlar arasında xüsusi nüfuzu olardı. – *Aşixların içində iki dənə telanı vardi; 2. doğma, əziz; uşaqları əzizləmək mənasında onlara ünvanlanan söz.* – *Ay mənim telan balam!* Və ya: – *Mənim telan balam gəlsin.*

TER – mədə, gödən. – *O, əlinə keçəni terinə doldurdu.*

TEŞİ – ip əyirmək üçün alət. – *Ay uşax, teşini gəti, ip əyirəcəm.*

TƏBƏNNƏŞMƏK//TƏMƏNNƏŞMƏK – salamlaslaşmaq. – *Onnar təbənnəşib ayrıldılar.*

TƏBƏRRİK – nadir tapılan şey, matah. – *Kamil tələbəlihdən qalan əşyalarını təbərrik kimi qoruyub saxlıyırdı.*

TƏBƏRZİ//TƏBƏRZƏ – İrəvan Çuxurunda ərik növü. Yarı sari-yarı qırmızı olurdu.

TƏBRİZİ – İrəvan Çuxurunda iydə növü

TƏBRİZİ//TƏBƏRZİ – İrəvan Çuxurunda üzüm növü, ağı, çox şirin, sulu, nazik dərili, narın tumlu, böyük və seyrək salxımları olur, 20-30 iyul arası yetişirdi.

TƏHMƏCÜT – tək-cüt (uşaq oyunu). – *Uşaxlar bir yerə yığıilib təhməcüt oynamağı sevirdilər.*

TƏHRİNDƏN – təhər-töhüründən, görünüşündən. – *Təhrinnən pis adama oxşamırdı.*

TƏK – həftənin ikinci günü, çərşənbə axşamı. – *İlin sonuncu tək günü, yəni Novruz bayramına ən yaxın sonuncu tək İlaxır çərşənbə addanır.*

TƏKƏMSEYRƏK – tək-tük, seyrək. – *Əkilən toxumnar təkəmseyrəh bitmişdi.*

TƏKƏSAQQALI – həm ciy, həm də bisirilib yeyilən yabani bitki növü

TƏKİ//TƏKİN – tək. – *Sən bu məsələni mənim təkin bilə bilməzsən.*

TƏLBƏ – tərəzi. – *Zəngibasar mahalında tərəziyə təlbə də deyirdilər.*

TƏLFƏL (adam) – əlləm-qülləm (adam). – *Mənim təlfəl adamnarnan işim olmaz.*

TƏLİYƏT – bacarıq, səliqə-sahman. – *İnsanda təliyət yaxçı şeydi.*

TƏLİYƏTSİZ ADAM – səliqəsiz, əlindən iş gəlməyən, bacarıqsız adam. – *Mən sənin bu qədər təliyətsiz qız olduğunu təsəvvür etməzdim.*

TƏLLƏMƏ – qalaqlama. – *Mən dedim qabı silə doldur, sən təlləmə doldurdun.*

TƏLLƏMƏK – 1. tovlamaq. – *Uşağı təlliyyib pulunu əlinnən alıblar; 2. qalaqlamaq. – Bu qədər üst-üsdə təlləmə.*

TƏMİZÇİ – sinifdə səliqə-sahman işlərinə baxan şagird. – *Sinfimizin təmizçisi həmişə qızdardan olar, o, lövhənin təmizdiyinə və silginin yerində olmağına nəzarət edərdi.*

TƏNDİRƏSƏR – təndirxana. – *Təndirəsər evin arxasında yerrəşirdi.*

TƏNƏF – yoğun ip. – *Çadırın tənəflərini möhkəm dartmax lazımdı.*

TƏNİKƏ – tənəkə (nazik dəmir). – *Dəmirçilər təni-kədən çoxlu aşyalar düzəldillər.*

TƏNTİMƏK – tələsmək, tincixmaq, hövsələsini itirmək. – *Elə təntiyibsən, elə bil kin, dalınca atdı gəlir.*

TƏNTÜRÜST – yerbəyer. – *Allah ömür versin, bir uşaxları təntürüst eliyim, sorası allah bilən məsləhətdi.*

TƏNZİF – nazik ağ parça, cuna. – *O, yarasını tənzif-nən sarılmışdı.*

TƏPCƏK/TƏPKƏC – belin dəmir hissəsindən yuxarıda ayaq vurmaq üçün xüsusi taxta ayaqlıq. – *Ayağını belin təpcəyinə elə çırpdı kin, təpcəh qırılıb töküldü.*

TƏPƏRRİ – qoçaq, iş bacaran. – *Məşallah, çox təpərri uşaxdı.*

TƏPİLMƏK – soxulmaq, girmək, dürtülmək. – *Uşax adamnarın arasında içəri təpildi.*

TƏPİMƏK – bir qədər qurumaq. – *Paltarrar ipdə təpiyib.*

TƏPİNNMƏK – kiminsə üstünə yerimək, hədə-qorxu gəlmək. – *Qoca əlinə ağaş götürüb, uşaxlara təpindi.*

TƏPIŞDİRMƏK – tez-tez yemək. – *Az təpişdir, tez ol, tələsirih.*

TƏPİTMƏ – yaxı. – *Ara həkimi xəsdənin kürəyinə təpitmə qoydu.*

TƏPİTMƏK – 1. qurutmaq. – *O, isdanmış paltarını ocağın isdisində təpitdi; 2. odda qızdırmaq. – O, əti odda təpitdihdən sora yedi; 3. yaxı. – *Qoca sətəlcəm olmuş oğlanın kürəyinə təpitmə qoydu.**

TƏPMƏK – soxmaq. – *Özünü hara təpirsən?*

TƏRHALVA – yağda qovurulmuş un və doşabdan bişirilən halva növü

TƏRSİKMƏK – tərs gətirmək. – *Bütün işdərim elə bil qəsdən tərsikib.*

TƏRSMƏSSƏB – tərs adam. – *Elə yumşax görünməyinə baxma, çox tərsməssəb adamlı.*

TƏS – atın peyini

TƏSDƏMƏK – geri itələmək, yaxın buraxmamaq, qovmaq. – *İşdən hamını təsdədihdən sora meydanda təh qaldı.*

TƏSİB – təəssüb. – *Görürəm, təsib çəkirsən, sağ ol.*

TƏSİBKƏŞ – təəssübkeş. – *O, çox təsibkeş oğlandı.*

TƏSMƏT – xəcalət. – *Bu işin təsmətinən çətin qutarasan.*

TƏT – yox. – *Nəfsinə tət deməyi bacarmalısan.*

TƏTƏLƏBAZ – fırıldaqçı. – *Gəl bu tətələbazlığı burax.*

TƏVƏKƏLİ – başdansovdu (daha çox Zəngibasar mahalı üçün tipikdir). – *Usda qapıları təvəkəli düzəldib.*

TƏVRƏK – dəyirmanın daşını oxla birləşdirən dəmir hissə. – *Təvrəh qırılanda daş hərrənmir.*

TƏYƏNG – tənək (üzüm kolu). – *İrəvan Çuxurunda qışda təyəngləri şaxda aparmasın deyin torpağın altına quyluyullar.*

TİĞ – təpə, taxıl yiğini. – *Uşaxlar tiğin ətrafına yiğilmişdilər.*

TİĞ VURMAX – qalaq vurmaq. – *Onnar odunnarı bir yerə yiğib tiğ vurmuşdular.*

TİĞLAMAX – çərləmək, ürək xəstəsi olmaq. – *Pis arvadnan pis qonşu adamı tiğladar.*

TIXAC//TIXANC – su sənəyinin ağızına taxılan əski parçası. – *Sənəyin tixacı ağızında dəyildi.*

TIXCAMAX – basa-basa doldurmaq, tixac vurmaq. – *Uşaxlar sənəyin ağızını tixcadılar.*

TIXLAMA – qatlıq-çörək doğraması. – *Tixlama da bir cür yeməh növüdü.*

TIXMER//TIXMEL ADAM – balacaboy adam. – *Baxib gördü kün, oğlan tixmerdi.*

TİN – kin (daha çox Zəngibasar mahalı üçün tipik idi). – *Hər boş şeyə görə adam tın saxlamaz.*

TİN-TİN – burnunda danışan adam. – *Qızın nişanlığı oğlan tın-tın idi.*

TINAZ – tənə, qınaq. – *Elin tinazının qorx.*

TINCIXMAX – təngnəfəs olmaq, havası çatma-

maq, darıxmaq. – *Son zamannar o, durduğu yerdə tinci-xirdi.*

TINIX – əlindən iş gəlməyən. – *Onun da qismətinə belə bir tinix arvad çıxmışdı.*

TINTIRAXLI – bəzəkkes, təmtəraqlı. – *O qədər də tintiraxlı məclisə ehtiyaş görmürəm.* Və ya: *Çox tintiraxlı oğlandı.*

TIRPAN GƏLMƏK – talamaq, qarət etmək

TISAĞAN – küsəyən. – *Yaman tisağansan.*

TISI YATMAX – sakitləşib yerində oturmaq. – *O, sana nə dedi kin, birdin-birə belə tisin yatdı?*

TISMAX – 1. susmaq. – *Öz aramızdı, elə birdən tisdin ha!* 2. küsmək. – *Sən də hər sözdən tisırsan.*

TİFAR – divar. – *Mən nə bilim kin, tifarin dalında nə var.*

TİFTİK – didilmiş. – *O, paltarının tifdihlərini təmizdiyirdi.*

TİFTİKLƏNMƏK – tiftik-tiftik olmaq. – *Paltaryuyan maşının çıxan paltarrarın hamısı tifdihlənmişdi.*

TİKƏLƏMƏK – tikə-tikə eləmək. – *Bu toyuğu tikələ qoy ortuya.*

TİKMƏ – əl tikişi, naxışlı tikiş işləri. – *Keşmişdə cavan qızdar öz tihmələrini ər evinə cehiz aparardılar.*

TİL – çıxıntı. – *Uşağın başı stolun tiliñə dəydi.*

TİLİŞGƏ//TİLİŞKƏ – ilişgən, hər hansı bir şeyin düzlüğünə əngəl törədən, ilişən hissə. – *Ağacın tilişgəsi əlini yaralamışdır;* doğranan odundan çıxan nazik parçalar. – *Odunun tilişgəleri hər tərəfə yayılmışdır.*

TINYƏT – xasiyyət. – *Tinyəti pis adamnan xeyir gözdəməh olmaz.*

TİRƏBORAN – arasıkəsilmədən yağan yağış. – *O, tirəboranda biz çöldə idih.*

TİRƏLİK – nifaq, ayrı-seçkilik. – *Onnarın arasında yenə tirəlih başdıyıb.*

TİYAN – iri qazan. – *Get qonşudan tiyanı gəti.*

TİYƏ – balaca bıçaq. – *O, əlində tiyə otağa daxil oldu.*

TOBA – tövbə. – *Toba-toba, əgər mənim bu işdən xəbərim varsa.*

TOXDAMAX – sakitləşmək, özünü ələ almaq. – *O, bir qədər sora toxduyub, yola düzəldi.*

TOXLU – qoyunun birillik balası. – *Həyətdə iki toxlu otduyurdu.*

TOXMAX – ağacdən düzəldilmiş ətdöyən mətbəx aləti. – *Toxmağnan döyülbüşirilən ət daha daddı olur.*

TOP XƏRCİ – İrəvan Cuxurunda nazik qabıqlı, top salxımlı üzüm növü olan xərci üzümün üç növündən biri. Gilələri kiçik, yumru, sulu, ağ-yaşılımtıl olan, geniş yayılmış bu məhsuldar üzüm növü şərab üçün daha sərfəli idi. Salxımda gilələri çox sıx olduğundan "top" adını almışdı.

TOPARRAMAX – bir yerə yiğmaq, cəmləmək. – *O, bir anda hamını bir yerə toparradı.*

TOPBUZ – yaylaqdə uşaqların sevimli bitkilərindən idi. – *Uşaxlar bir dəsdə topbuz yiğib gətimişdilər.*

TORALMAX – 1. yaxşılaşmaq, kökəlmək. – *Məşallah, bir az toralıbsan; 2. qaralmaq, qaralmaqda olan. – Hava yavaş-yavaş toralır.*

TORAN – axşam qaranlıq düşən vaxt. – *Tələsin, bir azdan toran düşəcəh.*

TORANNIX – qaranlıq. – *Torannixda biz çətin kin yolu tapax.*

TORTA – kərə yağını əritdikdən sonra qazanın dibində qalan çöküntü. – *Yaxçı yağın tortası az çıxır.*

TOSEMEL – qıسابoy adam. – *Tosemel adam...*

TOSMƏRƏK – qıسابoy adam. – *Tosmərəh boyu ilə yerə-göyə siğmirdi.*

TOSUN – ərköyun. – *Deyəsən, səni çox tosun böyüdüblər.*

TOV – 1. fürsət. – *Gözdüyürəm bir tov gəlsin, işimi görüm; 2. tələ. Həş bilmirəm bu nə tov idi, məni saldılar.*

TOVLA//TAVLA – tövlə. – *Heyvannar tovluya salmışdilar.*

TOVLAMAX//TAVLAMAX – 1) aldatmaq. – *O, adamnarı tovlamaxdan sanki ləzzət alırdı; 2) qovurmaq. – Aşbaz əti qazanda tovladı; 3) ipi əyirdikdən sonra iki-qat edib təzədən əyirmək. – *O, ipi tovladı; 4) hərləmək, fırlamaq. – Kamil uşağın qollarından yapışib, onu xeyli tovladı.**

TOVLAMIX//TAVLAMIX – mal-heyvanı hörükləmək üçün baş tərəfi dairəvi, itiulu dəmir parçası

TOY – nağara. – *O, toy çalanda barmaxlarını görməh olmurdu.*

TOYBAŞI//TOYBABASI – toyu idarə edən adam

TOYÇU – 1. toy musiqisi. – *Toyçular bu gecə yorulmax bilmirdilər; 2. nağara çalan. – Toyçu toyda çox usdalıqlınan çalırdı.*

TOYDAMI – toyxana, toy məclisi keçirilən yer. – *Keşmişdə toyları toydamında eliyərdilər.*

TOZANAX – toz-torpaq. – *O, arxasıca möhkəm tozanax buraxıb, bir andaca yoxa çıxdı.*

TOZANQI – toz halında yağan (yağış). – *Səhər tozanqı yağış yağıdı.*

TÖHƏ – nadir tapılan şey, matah. – *Hər kəsin uşağı özü üçün töhədir.*

TÖRƏLİ – o qədər də xoşa gəlməyən şey. – *Törəli*

arvadı var, hələ bir qısqanır da.

TÖRƏMƏ – nəsil. – *Kəndin adamnarının hamısı qohumudu, bir kişinin törəmələriydi.*

TULAMAZDI (atmaq) – tolazlama. – *O, ağaççı götürüb tulumazdı atdı.*

TULAZDAMAX – atmaq, tullamaq. – *Əlinə keçəni arxamızca tulazdadı.*

TUMANÇAQ – tumansız. – *Ə, bu uşaxlar küçədə niyə tumançax gəzir?*

TURŞƏLƏK – 1. ciy-ciy yeyilən yabani bitki növü; 2. turşməzə. – *Xörəyin turşələh dadmağı onun xarab olmağına dəlalət edirdi.*

TURŞU – şoraba. – *İstolun üsdünə cürbəcür turşular düzülmüşdü.*

TUŞ – qarşı, qabaq. – *Evimiz çinar ağacının tuşundadı.*

TUTACAX – isti qab götürmək üçün bir-birinə bağlı olan iki parça tikməsi. – *O, tutacağnan isdi qazanı götürüb yerə qoydu.*

TUTAMSIZ – əlindən iş gəlməyən, bacarıqsız. – *O qədər tutamsız idi kin, əlinə aldığı iki stəkkannan biri mütləq sinmali idi.*

TUTAŞMAX – dalaşmaq. – *Genə uşaxlar həş nəyin üsdündə tutasdılar.*

TUTMA – 1. İrəvan Çuxurunda yemiş növü, **duz qırrası** da deyərdilər. Xırda vaxtı kiçik, göy olardı, lap xiyar kimi. Onu öz yarpağına büküb, torpağa basdırardılar. Orada böyüyər, yetişərdi. Saralar, şirinliyindən çat-çat olardı; 2. xəstəlik adı, ürəkkeçmə; 2. tərslik, inad. – *Genə bu qızın tutması tutdu.*

TUTUŞDURMAX – alovlandırmak. – *Ocax yanmir, get tutuşdur.*

TUTUŞMAX – yanmaq, alovlanmaq. – *Ocax tutuş-max bilmir.*

TUTUZDURMAX – uyğunlaşdırmaq

TÜKÜ DURULMAX – əmələ gəlmək, kökəlmək, pullanmaq. – *Hiss olunurdu kun, tükü bir az durulub.*

TÜLƏ – yetişməmiş yemiş, qıra. – *Uşaxlar bostan-nan çıxanda əllərində bir neçə tülə vardı.*

TÜLKÜQUYRUĞU – İrəvan Çuxurunda üzüm növü, yaşılmıtlı, sulu, kəmşirin, nazik dərili, seyrək salxımlı olurdu.

TÜLÜ – hiyləgər, oğru, cibgir, əqidəsi məlum olmayan.

TÜLÜNGÜ – hiyləgər, oğru. – *Əsi, ona baş qoşma, tülüngünün biridi.*

– U –

UBORNU – ayaqyolu

UCBAT – görə. – *Sənин ucbatinnan mən də ilişib qaldım kənddə.*

UÇUX – qızdırma zamanı və ya qorxudan dodaqlar-da əmələ gələn kiçik yara, səpgi, çat-yara. – *O nə uçuxdu dodağında?*

UÇUXLAMAX – suluqlamaq, dodaqların uçux elə-məyi. – *Qorxudan dodaxlarım uçuxladı.*

UĞUNA-UĞUNA – yana-yana. – *O, uğuna-uğuna ağladı.*

UĞUNMAX – həyəcandan boğulmaq. – *Görürsü-nüz uğundu, tez olun ona su verin.*

ULUXANLI ŞALAĞI – Zəngibasar mahalının Uluxanlı kəndində becərilən yemiş növü

UNNUCA – bişirilib yeyilən yabani bitki növü

UNNUX – dəyirmando un doldurulan yer. – *Unnux bomboş idi.*

URCAH ELƏMƏK – tanış eləmək, rastlaşdırmaq, calaşdırmaq. – *Səni mənə urcah eliyənin atasına nəhlət.*

URCAH OLMAX – rast gəlmək. – *Heş özüm də bilmirəm kin, onnara nə vax urcah olmuşam.*

URUF – ruh. – *İndi onun urufu çoxdan göylərdədi.*

URUFU İNCİMƏK – ruhu incimək. – *Mən bu məsələni elə həll eliyərəm kin, onun heş urufu da inciməz.*

URVA – kündənin yapışmaması üçün süfrəyə səpi-lən un

URVAT – xətir, hörmət, qiymət. – *O, bu dünyadan urvatdı köşdü.*

URVATDAN SALMAX – hörmətsiz eləmək. – *Gəl bu işi bu qədər urvatdan salma.*

USTUBLU//USTUFLU – üsullu, yavaş, ehtiyatla, ehmal. – *Ustublu ol, şüşələri əlinnən salıb qırasan.*

UŞQUNMAX – uşağın bir şeyə təkidlə can atması, uçunması. – *Uşax anasını görüb uşqunmağa başdadi.*

UYAR – uyğunluq. – *Sənin bu məsəliyə qarışmağı-nın uyarı yoxdu.*

UYUŞMAX – öyrəşmək. – *Hələ də bu adamnara uyuşa bilmirəm.*

UZUNSAP – İrəvan Çuxurunda alma növü. Ağ rəngli, uzunsov, kəmşirin, qalın qabıqlı idi. Avqustun əvvəllərində yetişirdi.

UZUNSÜLLƏMƏ – uzunsov. – *O, gülbəsəri uzun-sülləmə dörd bölüb duzdadı.*

– Ü –

ÜÇAYAX – yallı rəqsinin bir növü. Bu rəqsi oynayanda üç addımdan sonra sağ və sol ayağın əvvəl ucunu, sonra dabanını yerə toxundurur, yenidən irəliyə doğru üç ağır addım atırlar.

ÜÇƏM – üçüz, bir dəfəyə üç bala vermək. – *Bu il sürüdə beş qoyun üçəm doğub.*

ÜFÜRƏ_ÜFÜRƏ – üstündə əsə-əsə. – *Mən bütün bunnarı üfürə-üfürə saxlamışam, indi götürüm atım çöle?*

ÜFÜRƏK – uşaq şarı. – *O, dükannan iki ədəd üfürək almışdı.*

ÜFÜRMƏK – püfləmək, şişirtmək. – *O, şarı üfürüb şişirtdi.*

ÜLKƏMƏK – hürkmək. – *Sənin kin günahın yoxdu, niyə öz-özünnən ülkürsən.*

ÜLKÜTMƏK – hürkütmək. – *Ovçu asda-asda yeri-yirdi kin, ceyrannarı ülkütməsin.*

ÜRƏK-GÖBƏYİNİ YEMƏK – qorxuya düşmək. – *O, qorxudan ürəh-göbəyini yemişdi.*

ÜRƏYİ SIYRILMAX – 1. acmaq. – *Ürəyim siyrilirdi, səhərdən heş nə yeməmişdim; 2. ürəyi sıurmaq, kiməsə inamı itirmək. – Bəsdi, daha, ürəyim sənnən siyrılıb.*

ÜSKÜHLƏNMƏK – əridilən kərə yağıının qaynara düşməsi. – *Ocağın üstündə əridilən yağıñ üskühləndiyini görən Sənəm nənə qazanı götürüb yerə qoydu.*

ÜŞKÜRƏK – fit. – *Uşaxlar üşkürəh çala-çala yoldan gedirdilər.*

ÜSRƏT – çətinlik, məşəqqət. – *Eh, onnar uşaxlıxda o qədər üsrət çəkiblər kin.*

ÜTƏLƏK – tələskən. – *O, çox ütələh adamdı.*

ÜTƏLƏK-ÜTƏLƏK – tələsik-tələsik. – *O, ütələh-ütələh nəsə deyib çıxıb getdi.*

ÜTÜ – qəza, bəla. – *Bu da bir ütüydü, sovuşdu getdi.*

ÜTÜYƏ DÜŞMƏK – qəfil işə düşmək, tələyə düşmək. – *Bu dəfə yaman ütüyə düşdüh.*

ÜYÜDÜB TÖKMƏK – tez-tez danışmaq. – *Bayaxdan o qonşunu çənəsinin altına salıb üyüdüb tökürdü.*

ÜYÜTMƏK – tez-tez yemək. – *Sən orda özünü xəlbətə verib nə üyüdürsən elə?*

ÜZ – qaymaq. – *Anam həmişə qatığın, südün üzünnü mənə verir.*

ÜZBƏSURAT – üzbüüz. – *Onnar übəsurat dayanıb xeyli söhbət elədilər.*

ÜZBÜ – kolxozun hər bir üzvü, işçisi. – *Üzbülər sabah üzüm yiğmağa gedəcəhlər.*

VAHAB – İrəvan Çuxurunda alma növü. Qırmızı rəngli, dadlı, ətirli idi. Avqustun sonu-sentyabrın əvvəllərində yetişirdi.

VALAYIN DƏMİNƏ VERMƏK – döymək, əzişdirmək

VAM – bir qayda ilə, az isti ilə, az hərarətlə

VAY-VAYLI – əldəqayırmaya, tez xəstələnən. – *O, uşaxlıxda çox vay-vaylı olub.*

VAY-VAY ÇANAĞI – vay-vaylı, tez xəstələnən. – *İncimə, elə sən də vay-vay çanağısan, yanının yel ötən kimi xəsdələnirsən.*

VAYIS – pislik edən, səbəbkar. – *Allah vayisin evini yixsin.*

VAYISDIX – pislik. – *Vayisdığın axırı yoxdur.*

VAYNAÇAR – əlacsız, son məqamda, uzaq başı. – *Mütləq sabah, vaynaçar birisi gun sizdəyih.*

VAYNÖSƏ – vay-şivən. – *Məhlədə bir vaynösə vardı kin, allah göstərməsin.*

VERAN – viran, xaraba. – *Uşaxlar bağ-baxçanı veran qoydular.*

VERAZAN – meyvə qurutmaq üçün yer

VƏĞƏMNƏMƏK – 1. rəngi qaçmaq, avazımaq. – *Bayaxdan fikir verirəm, rəngin vəğəmniyib; 2. dərd bağlamaq. – Ürəyi vəğəmniyib.*

VƏLAN – avara, veyil-veyil gəzən. – *Vəlan olma, bir işin qulpunnan yapış.*

VƏLƏDÜZNA – bic, dələduz. – *Bələ vələdüzna uşax təh-təh tapılar.*

VƏR – əkində cərgələrin arası. – *Hər kəs öz vərini kağlıyib, sahədən çıxdı.*

VƏRDƏNƏ – kündəni yaymaq üçün istifadə olunan yoğun, silindrşəkilli taxta alət. – *Bir nəfər vərdənə ilə kündəni yayır, bir nəfər də axlo ilə lavaşı açırdı.*

VƏRDƏNƏLƏMƏK – vərdənə ilə xəmiri yaymaq. – *Əlinnən gəlmirsə, kündələri vərdənəliyib, korrama.*

VƏRƏVÜRD – götür-qoy etmə, fikrən ölçüb-biçmə. – *O, öz-özünə çox vərəvürd elədi.*

VƏZN – dəyər. – *Çəkidə yüngül, vəzndə ağır.*

VİRDİNİ SALMAX – meylini salmaq, fikrini-zikrinin bir şeyə yönəltmək. – *Uşax genə virdini oyuncaxlara salıb.*

VROÇU – yalançı. – *O, çox vroçu adamdı.*

VURĞUN – qəfil tutan ürəkkeçmə. – *Onu getdiyi yerdə vurğun vurdu, elə onnan da dünyasını dəyişdi.*

– Y –

YAĞARRIX – yağıntı. – *Yenə yağarrixlar başdadı.*

YAĞIR – sürtünmə nəticəsində əmələ gələn yara, üstü açılmış, dərisi getmiş yara. – *Sahibi indi gördü kin, atın beli yağırdı.*

YAĞIR OLMAX – yorulmaq, çox işləmək, əldən düşmək. – *Yüh daşimaxdan hambalın beli yağır olmuşdu.*

YAĞLUÇA – yağlanmış, yağıdan kir bağlamış. – *Qablar hamısı yağluça bağlamışdı.*

YAXCI//YAXÇI – yaxşı. – *Yaxçı, otu bir məni yaxçı-yaxçı başa sal görüm nə isdiyirsən.*

YAXMAC – üzərinə yağ, şor, süzmə və ya mürəbbə yaxılmış çörək parçası. – *Cırdan hər gün nənəsinən yağlı yaxmac alardı.*

YAXNIKES – et və s. qızartmax üçün qab

YAL – 1. undan bişirilən isti, duru it yeməyi. – *Uşaxlar bişirilmiş yali itin qabağına qoydular;* 2. atın boynunda olan uzun tüklər. – *Koroğlu atın yalına yatdı;* 3. dikin, yoxuşun, dağın başı. – *Onnar dağın yalına qalxıb, oradan kəndə tamaşa eliyirdilər.*

YALAX – itə yemək verilən qab. – *İt yalnız yalaxdan yeməyə öyrəşmişdi.*

YALAMA – heyvana verilən daş duz. – *İnəhlərə yalamə verilməsə, dabağ olallar.*

YALI ARTIX DÜŞMƏK – varlanıb özünü dartmaq, qudurmaq. – *Nə olub, yalnız artix düşüb?*

YALLANMAX – 1. yaltaqlanmaq. – *Vəzifəcə özünnən böyühlərə yallanmax onun peşəsi idi;* 2. onun-bunun qapısında boğazını otarmaq. – *Kim bilir, genə hansı qapıda yallanır.*

YAMIŞAX – yaşmaq. – *Kənddə qadınnarın hamısı yamişax bağlıyırdılar.*

YAN DAMI – köməkçi dam, ərzaq damı. – *Kənddə hər evin öz yan damı olardı.*

YANA – ötrü. – *Kmənən yana bu qədər əziyyətə qat-dasırsan?*

YANÇAX – yan hissə, adamın yumşaq yeri. – *Adətən iynə adamin yançağının vurulur.*

YANDI-QINDI VERMƏK – acıq vermək. – *Uşax yoldaşdarına yandı-qındı verirdi.*

YANIX – 1. nəyinsə möhkəm təşnəsində olan (adam). – *Hərə bir şeyin yanığı olur, o da oxumağın yanığıdı; 2. susuzluqdan yanmış. – Həyəti mütləq suvarmax lazımdı, torpax yanıxdı; 3. yanmış yer. – Onun sol əlində yanix var; 4. qisas, intiqam. – Mən sənnən yanığımı mütləq almaliyam.*

YANIX VERMƏDİ – ürəyin yanğını söndürmədi. – *Nə qədər su işdimsə, yanix vermədi.*

YANIX VERMƏK – acıq vermək. – *Bu nə hərəkət-di, yanix verirsən?*

YANIX-QINIX VERMƏK – acıq vermək. – *O, hamiya yanix-qinix verir.*

YANIMINI VERMƏMƏK – tərəfini saxlamaq, təəssübünü verməmək. – *Nə qədər pisdih görsə də, genə öz qohumnarının yanımını vermir.*

YANIMLI – canı yanın. – *Belə yanımnı uşax az-az tapılar.*

YANOV – qapının yaşmağı. – *Usda qapının yanovunu əyri düzəltmişdi.*

YANPÖRTÜ – əyri, yanı üstə, yanaklı. – *O çəvrilib uşaxlara yanpörtü baxdı.*

YANTAY – səbət. – *O, meyvələri yantaya boşaltdı.*

YAPBA – 1. keçmişdə əllə yastılanıb yerə, divara yapılmış mal peyini, qurudulduğdan sonra yanacaq kimi istifadə olunardı. – *Dağ kənddərində arvaddar mütləq yappa yapardılar; 2. yastı. – Onun yappa burnu vardi.*

YAPBAX – yaraşmaq. – *Bu papax səni yaman yapır.*

YARDARRIX – ortaqlıq, məhsulun iki nəfər arasında bərabər bölünməsi. – *Onnar yadarriğa məhsulbecərməyə başdadılar.*

YARIMMƏNSİL ETMƏK – xarab etmək, zay etmək, məhsulun yarısını itkiyə vermək. – *Uşaxlar yeməyin yarısını yemiş, yarısını isə yarımmənsil eləmişdilər.*

YARMA (Qapax da deyirdilər) – İrəvan Çuxurunda şaftalı növü. Üz bölünür, üzləri asanlıqla tumdan ayrıldı, sarı-qırmızı rəngdə olurdu. İyulun axırlarında yetişirdi. – *Yarma şəfdəli yeməh üçün daha münasibidi.*

YASDANMAX – sərələnib uzanmaq. – *Harda gəldi, orda yasdanıb qalma.*

YASDAR – tənbəl, oturub yerindən qalxmayan. – *Arvadin yasdarı kişini ürəh xəsdəliyi eliyər.*

YASDIĞALTI – yatanda yeyilən yemək. – *Uşax vaxdı yatmamışdan əvvəl mütləq yasdığaltı yeyərdi.*

YATAX – çöldə qoyun, mal, at dəvə saxlanılan yer, heyvan yatağı. – *Çobannar on gün idi kin yataxda qalır-dilar.*

YATIR//YATAR – var-dövlət, qızıl-gümüş, pul. – *O, yatırını xəlbət yerdə saxlıyırdı.*

YAY ARMUDU – İrəvan Çuxurunda armud növü. Xırda, sarı, dadlı, yumşaq, yayda yetişən və çox yeyilən növ idi.

YAYXALAMAX – su ilə yüngülvari yumaq, yaxalamaq. – *O, istəkanı yayxaladıxdan sora onda özünə çay*

süzdü.

YAYXALANMAX – yüngülvari çimmək. – *Bir az gözdüyüñ, bu dəyqə yayxalanıb çıxıram.*

YAYXINTI – qabın dibində qalan yemək qalığı, yemək bulaşığı. – *O, qabların yayxintilarını isdi suda təmizdədi.*

YAYIN CIRCIRAMASI – yayın istisi. – *Heş bilmirəm, yayın circiramasında nə eliyəciyih.*

YAYIN CIRHACIRI – yayın istisi. – *Genə yayın cirhacırı gəldi.*

YAYMA – südlü sıyıq

YAYPAN – yastı-yapalaq. – *Bu təpənin üsdü yaypandi.*

YAVAN – yağsız-şirəsiz. – *Evdə yavannix olmuyan-da yavan çörəyi də işdahnan yeyərdiñ.*

YAVANNIX – 1. ərzaq ehtiyatı (yağ, qovurma və s.). – *Evdə yavannix qutarmağ üzrəydi; 2. pendir, yağ, qovurma növündən az-az istifadə etmək, az istifadə olunan yemək növü. – Bunnarı gətimişəm kin, maaşı alınca yavanniğ elə.*

YAVAŞ – 1. astagəl. – *O, çox yavaş adamdı; 2. sus, dayan. – Sən yavaş, qoy o danışsin.*

YEDDİARXADÖNƏN – özündən yeddi nəsil əvvəl, nəsil-nəcabət. – *Mənim yeddiarxadönənimdə nə işin var?*

YEDƏK – aşağısı gen, ağızı dar mis qab

YEKƏ – böyük. – *Yekə oğlansan, danışığını bil.*

YEKƏXANA – lovğa. – *Adam yekəxana olmaz.*

YEKƏXANALIX – lovğalıq. – *Yekəxanalıx adama hörmət gətirməz.*

YEKƏLMƏK – böyümək. – *Maşallah, yekəlib sən.*

YEL – 1. külək. – *Dünənnən güjdü yel əsir; 2. xəstə-*

lik, revmatizm. – *Onun ayaxlarında yel var.*

YELAPARDI – çox yüngül, çox nazik. – *Qız gedib özünə bir yelapardı çit alıb.*

YELƏK – qolsuz gödək paltar

YELƏNƏ – balaca su quşu adı

YELFİRİŞ – yelbeyin. – *Onda ağıl nə gəzir, yelfirişin biridi.*

YELİN – heyvan əmcəyi. – *Axşam naxır gələndə inəhlərin yelinnəri südnən dolu olurdu.*

YELİNNƏMƏK – doğum ərəfəsində malın yelini-nin südlənməyi, böyüməyi. – *İnəh yelinniyib, deyəsən, doğacax.*

YELQUZ – yel xəstəliyi, revmatizm. – *Bu yelquz mənim canımnan çıxmır kin, çıxmır.*

YELMİK – yemlik (yabani bitki, pencər növü). – *Uşaxlıxda yelmih yiğib duznan yeməhdən doymazdıx.*

YENDİRMƏK – özünə layiq görmək. – *Sən böyüyübsən, ta bizi yendirməzsən.*

YENGƏ – 1. qardaşın və ya qardaşa bərabər tutulan adının arvadı; 2. toy vaxtı qız evində gəlinlə gedən qadın

YENMƏK – enmək, aşağı düşmək. – *Yen aşağı, səna sözüm var.*

YERİKLƏMƏK – ürəyi turş yeməklər istəmək, hamiləliyin ilk bürüzəsi

YERYAPALAĞI – gödəkboylu

YEYİLMƏ – dəri xəstəliyi, dərinin və ya ətin çürüyüb tökülməyi. – *Onun ayağına yeyilmə xəstəliyi düşmüştü.*

YEZNƏ – kürəkən. – *Atalar deyib: yeznə yaxçı olanda bir oğul qazanırsan, yeznə pis olanda qızını da itirirsən.*

YIĞIN – xeyli. – *Meydanda bir yiğin adamvardı.*

YIĞINNAMAX – yiğib-yığışdırmaq. – *Evdə nə var, hamisini yiğinnyıb apardı.*

YIĞNAX – məclis. – *Adam var yiğnaxdan qaçır, adam var yiğnağa qaçır.*

YIXIMÇI – evlarından, bədxərc. – *O, çox yiximçi arvad idi.*

YOL – dəfə. – *Sana yüz yol demişəm kin, belə işdərə burnunu soxma.*

YOLLAŞMAX – razılaşmaq. – *Qiymət məsələsinə görə narahat olma, yollaşarıx.*

YOLMALAMAX – yoluşdurmaq. – *Arvaddar bir anın içində bir-birinin saçını yolmaladılar.*

YOVSAX – bit. – *Yovşax, adətən, müharibə dövr-rərində peyda olur.*

YÖNNÜ – yaxşı. – *Sən də adama bir yönnü söz de-yirsən kin.*

YÖNÜBƏRİ – üzübəri, sağalmağa doğru. – *Deyəsən, xəsdə yönübəridi.*

YUXALMAX – kövrəlmək, yumşalmaq. – *Söz de-yən kimi yuxaldın.*

YUMULMAX – cummaq, hücum çəkmək. – *O, qəf-lətən uşağın üsdünə yumuldu.*

YUMURTALAMAX – yumurtlamaq. – *Toyuxlar yumurtalamağa düşüblər.*

YUN ÇUBUĞU – yun çırpmaq üçün istifadə olunan nazik, uzun və möhkəm ağac. – *Arvad yun çubuğunu gətirib yanına qoydu.*

YUN ÇUBUĞUNA DÖNMƏK – arıqlamaq. – *Bu nədi, ay qız, əriyib yun çubuğuna dönübən.*

YURDDA QALMAX – qarımıaq, evdə qalmaq. – *Bu qız heş kəsi bəyənmır, axırda qariyib yurdda qalacak.*

YUYUCU – mürdəşir. – *Görüm, qulağına yuyucu*

barmağı girsin.

YÜK – yük yerinə yiğilmiş yorğan-döşək. – *Evin bir tərəfinə yük yiğilmişdi.*

YÜK YERİ – yorğan-döşək yiğmaq üçün divarda açılmış yer. – *O, yük yerinənən iki dəst yatacax çıxarıb qonaxlar üçün yer saldı.*

YÜKLÜ OLMAX – hamilə olmaq. – *İndi gördülər kin, arvad yüklüdü.*

– Z –

ZАЃА – mağara. – *Onnar zağıya çatanda ayının hə-nirtisini hiss etdilər.*

ZАHI – təzə doğmuş qadın. – *Zahı qadına mütləq quymax bişirəllər.*

ZAQQA – 1. iri, yekə. – *Uşax vaxdı biz hamımız zaqqa manat yiğmağı sevərdih; 2. aşiq-aşiq oyununda istifadə olunan iri aşiq. – O, cibindəki zaqqa aşığı çıxarıb ortuya qoydu.*

ZAYA – zəif. – *Uşax kin zaya oldu, iki gündən bir xəsdələnəcəh.*

ZƏFƏR TOXUMAX – zərər, ziyan dəymər. – *Baxıcı uşağa baxan kimi dedi kin, buna yaman gözdən zəfər toxuyub.*

ZƏFƏRAN (NARINCI və ya **GƏMİRMƏ** də deyir-dilər) – İrəvan Çuxurunda şaftalı növü. Müxtəlif böyük-lükədə və formada, sarı-qırmızı rəngdə olur, tumdan ayrılmırıdı. İyulun axırlarında yetişirdi.

ZƏHƏRƏ QALSIN – qarğış. – *Zəhərə qalsın, belə işin nə xeyrini isdiyirəm, nə də zərərini.*

ZƏHƏRMAR – zəhrimar

ZƏHRI YARILMAX – qorxmaq, bağıri yarılmamaq. – *Qorxudan uşağın zəhri yarılmışdı.*

ZƏQQUM//ZIQQUM – çox acı; zəhrimar. – *Al ye, ziqqumun olsun.*

ZƏMBƏRƏK (adam) – yerindən gec tərpənən (adam). – *Belə zəmbərəh adam görməmişəm.*

ZƏMBƏRƏK DƏVƏSİ – arsız adam. – *Əşisi, o, zəmbərəh dəvəsiidi.*

ZƏRDƏ – kök (tərəvəz) (bu söz ancaq Zəngibasar mahalının Rəhimabad və Mehmandar kəndlərində işlədi-

lirdi).

ZƏRƏL – ziyan, zərər. – *Zərəl yoxdu, get işinnən məşğul ol.*

ZƏVZƏK – boşboğaz, çoxdanişan. – *Hamı çalışır zəvzəh adamnan uzax qasısnı.*

ZƏVZƏMƏK – boşboğazlıq etmək. – *Bəsdi zəvzədin, get işinnən məşğul ol.*

ZİĞ – palçıq. – *Evə çatınca ayaqqabılıarı tamam ziğga batmışdı.*

ZİĞLİ (adam, inək) – 1. xəbis (adam). – *Yaman ürəyi ziğlı adamdı; 2. südü yağlı (inək). – Onun bir dənə yaxıcı ziğlı inəyi var.*

ZIXCALAMAX – didişdirmək. – *Məni niyə zixcalıyırsan?*

ZIXNAMAX (uşağı) – qışnamaq, tənbeh etmək (uşağı). – *Uşağı xeyli zixnadılar.*

ZİR – qanmaz, kobud, qaba. – *Əşti, zirin biridi, iki eşşəyin arpasını bölgə bilmir.*

ZİR DÜDÜYÜM – aləmə car çəkmək. – *Cox keşmədi kin, bu məsələni bütün kənddə zir düdүyümə qoyular.*

ZIRAN – axır, sonuncu. – *Genə ziranda qaldıx.*

ZIRI – yekəpər. – *Cox ziri adamdı.*

ZIRİPPANI BAŞDAMAQ//ZIRIMPANI BAŞDAMAX – uşağıın uzun-uzadı ağlaması. – *Genə zirimpanı başdadi.*

ZIRRAMA – kobud, qanmaz, ağıldıñ kəm. – *Ə, zirrama, mən sana demədim get Mirzə Cəlilin “Zirrama” hekayəsini oxu?*

ZİNG – oynaq sümükləri (dirsek və dizdə). – *O, malın zing sümühlərini kəsib bir kənara qoydu.*

ZİNGİRƏ – üzüm salxımının bir qanadı. – *O, hər*

salxım üzümnən bircə zingirə qoparardı.

ZİR – nəlbəki. – *Uşaxlar ziri stəkanın altından çəkib götürdülər.*

ZİRCİK – şuluq, nadinc (uşaq). – *Bu qədər də zircih uşağ olar?!*

ZİRDƏST – savadsız etmək, kor etmək. – *Pis məl-lim uşaxları zirdəs eliyir.*

ZİRƏK – cəld. – *A bala, bir az zirəh ol.*

ZİRİNC – dağda bitən yabani giləmeyvə, nazik, uzun, turş gilələri olurdu

ZOĞ – ağacın yeni cüçərtisi, pöhrə. – *Bağban ağaş-darın təzə zoğlarını həvəsnən gözdən keçirirdi.*

ZOXMA – dürtmə, başqasını böyründən vurma. – *Böyrümnən zoxma niyə vurursan?*

ZOL – uzununa kəsilmiş hissə. – *O, dəridən bir zol kəsib götürdü.*

ZOL DURMAX – qamçı, şallaq yerinin qabarib durması. – *Qamçının izi nökərin kürəyində zol durmuşdu.*

ZOL-ZOL – şirim-şirim. – *O, zol-zol parçadan özünə qəşəng paltar tihdirmişdi.*

ZOLAX – 1. Qamçı yeri. – *Qamçı izi onun kürəyində zolax aşmışdır; 2. əkin yerinin, biçənəyin, otlağın, məşəliyin müəyyən bir hissəsi. – Meşənin bir zolağını kəsmişdilər.*

ZÖVZƏK – çox danışan. – *O, çox zövzəh adam idi.*

ZÜLÜ GETMƏK – sino getmək. – *Onnar bir-birin-nən ötrü zülü gedirdilər.*

ZÜRCƏK//ZÜRTCƏK – sürüskən. – *Qış gəlmmiş, yol-iz zürtəh olmuşdu.*

ZÜRYƏT – oğul-uşaq. – *Onun çoxlu züryəti vardi.*

ZÜVMƏK//ZÜV GETMƏK – sürüşmək. – *Qışda uşaxlar buz üsdə züvməhdən xüsusi zövq alırdılar.*

Əziz Ələkbərli.
Qərbi Azərbaycanın dialektoloji lüğəti,
1-ci kitab, İrəvan Çuxuru,
Bakı, “Ağrıdağ” nəşriyyatı, 2009.

Nəşriyyat direktoru:
Nadir Məmmədli

Kompüterdə yiğdi:
Ruhəngiz Əlihüseynova

Korrektoru:
Günel Ələkbərli

Kompüter tərtibçisi və
texniki redaktoru:
Elxan Ələkbərli

Kağız formatı: 60/84 16/1
Mətbəə kağızı: №1
Həcmi: 12 ç/v
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
Kompüter Mərkəzində yigilmiş, səhifələnmiş,
“Nurlan” nəşriyyatında ofset üsulu ilə
çap olunmuşdur.

Axf-254203

ƏZİZ YUSUF
ƏLƏKBƏRLİ



Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, Qafqazda Azərbaycanlıların Soyqırımını və Deportasiyاسını Araşdırma Mərkəzinin direktoru, filologiya elmləri namizədidir.

Ə.Ələkbərli uzun illərdir ki, Qərbi Azərbaycan (indiki «Ermənistən») mövzusunda araşdırmalar aparır. Bu mövzuda «Qədim Türk-Oğuz yurdu – «Ermənistən» (1994), «Abbasqulu bəy Şadlınski» (1996), «Qərbi Azərbaycan. I cild, Vedibisar mahalı» (1-ci nəşri 2000-ci ildə, 2-ci nəşri 2003-cü ildə), «Qərbi Azərbaycan. II cild, Zəngisar, Gərnibasar və Qırxbulaq mahalları» (2002), «Qərbi Azərbaycan abidələri» (2006-ci ildə Azərbaycan və ingilis dillərində, 2007-ci ildə Azərbaycan, ingilis, rus, fransız və alman dillərində), «Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı: sənədlərin dili ilə» (2008) kitablarının və yüzlərlə məqalənin müəllifidir.

Ə.Ələkbərli həmçinin Qərbi Azərbaycan folkloruna dair bir sıra toplama kitablarının və elmi araşdırmaların da müəllifidir.